

**“Yapı Kredi Bank Azərbaycan” QSC**

**31 dekabr 2017-ci il tarixinə**

**Beynəlxalq Maliyyə Hesabatı Standartlarına  
uyğun Konsolidasiya Edilmiş Maliyyə Hesabatları  
və Müstəqil Auditorun Hesabatı**

# Mündəricat

## Müstəqil Auditorun Hesabatı

### Konsolidasiya Edilmiş Maliyyə Hesabatları

Konsolidasiya Edilmiş Maliyyə Vəziyyəti haqqında Hesabat .....	1
Konsolidasiya Edilmiş Mənfəet və ya Zərər və sair Məcmu Gəlir haqqında Hesabat .....	2
Konsolidasiya Edilmiş Kapitalda Dəyişikliklər haqqında Hesabat .....	3
Konsolidasiya Edilmiş Pul Vəsaitlərinin Hərəkəti haqqında Hesabat .....	4

### Konsolidasiya Edilmiş Maliyyə Hesabatları üzrə Qeydlər

1. Giriş .....	5
2. Qrupun Əməliyyat Mühiyi .....	5
3. Əsas Uçot Siyasetləri .....	6
4. Yeni Uçot Qaydaları .....	15
5. Mühüm Mühasibat Uçotu Mühakimələri və Qiymətləndirmələri .....	18
6. Seqmentlər üzrə Məlumat .....	18
7. Pul Vəsaitləri və onların Ekvivalentləri .....	20
8. Kredit Təşkilatlarından Alınacaq Məbləğlər .....	21
9. Müştərilərə Verilmiş Kreditlər .....	21
10. ARMB tərəfindən Buraxılmış Notlar və digər Təşkilatların İstiqrazları .....	27
11. Əmlak və Avadanlıqlar .....	28
12. Qeyri-Maddi Aktivlər .....	29
13. Vergilər .....	29
14. Digər Aktiv və Öhdəliklər .....	30
15. ARMB Qarşısında Öhdəliklər .....	31
16. Kredit Təşkilatları Qarşısında Öhdəliklər .....	31
17. Müştərilər Qarşısında Öhdəliklər .....	32
18. Nizamname Kapitalı .....	32
19. Təəhhüdələr və Şərti Öhdəliklər .....	33
20. Xalis Haqq və Komissiya Gəlirləri .....	34
21. İşçilər üzrə Xərclər .....	34
23. Risklərin idarə olunması .....	35
24. Maliyyə Aletlərinin Ədalətli Dəyəri .....	40
25. Aktiv və Öhdəliklərin Ödəmə Müddətləri üzrə Tehlili .....	42
26. Əlaqəli Tərəflər haqqında Məlumatların Açıqlanması .....	43
27. Kapitalın Adekvatlığı .....	44
28. Hesabat Tarixindən Sonraki Hadisələr .....	45



## Müstəqil Auditorun Hesabatı

“Yapı Kredi Bank Azərbaycan” QSC-nin Səhmdarlarına və İdarə Heyətinə:

### Rəy

Bizim fikrimizcə, hazırkı konsolidasiya edilmiş maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından “Yapı Kredi Bank Azərbaycan” QSC-nin və onun törəmə müəssisəsinin (birlikdə “Qrup”) 31 dekabr 2017-ci il tarixinə konsolidasiya edilmiş maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə konsolidasiya edilmiş maliyyə nəticələrini və konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (BMHS) uyğun olaraq düzgün əks etdirir.

### Auditin predmeti

Qrupun konsolidasiya edilmiş maliyyə hesabatları aşağıdakılardan ibarətdir:

- 31 dekabr 2017-ci il tarixinə konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabat;
- həmin tarixdə tamamlanan il üzrə konsolidasiya edilmiş mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat;
- həmin tarixdə tamamlanan il üzrə konsolidasiya edilmiş kapitalda dəyişikliklər haqqında hesabat;
- həmin tarixdə tamamlanan il üzrə konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabat; və
- əsas uçot siyasetləri və digər izahedici məlumatlar da daxil olmaqla, konsolidasiya edilmiş maliyyə hesabatları üzrə qeydlər.

### Rəy üçün əsaslar

Biz auditi Beynəlxalq Audit Standartlarına uyğun aparmışiq. Bu standartlar üzrə bizim məsuliyyətimiz rəyimizin “*konsolidasiya edilmiş maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti*” bölməsində əks etdirilir.

Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

### Müstəqillik

Biz Mühəsiblərin Beynəlxalq Etika Standartları Şurasının dərc etdiyi Peşəkar Mühəsiblərin Etika Məcəlləsinə uyğun olaraq Qrupdan asılı olmadan müstəqil şəkildə fəaliyyət göstəririk. Biz Etika Məcəlləsinə uyğun olaraq, etika ilə bağlı digər öhdəliklərimizi yerinə yetirmişik.

### Digər məsələ

Qrupun 31 dekabr 2016-ci il tarixində başa çatan il üzrə konsolidasiya edilmiş maliyyə hesabatları digər audit şirkəti tərəfindən yoxlanılmış və həmin maliyyə hesabatları üzrə 26 aprel 2017-ci il tarixində şərtsiz rəy bildirilmişdir.

*Konsolidasiya edilmiş maliyyə hesabatlarına görə rəhbərliyin və korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti*

Rəhbərlik konsolidasiya edilmiş maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi, eləcə də firıldaqçılıq və yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflər olmayan konsolidasiya edilmişİ maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sistemini görə məsuliyyət daşıyır.

Konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik Qrupu ləğv etmək və ya fəaliyyətini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, Qrupun fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəaliyyətin fasiləsizliyinə dair məlumatların açıqlanmasına və fəaliyyətin fasiləsizliyi prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslər Qrupun maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

#### *Konsolidasiya edilmiş maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti*

Bizim məqsədimiz bütövlükdə konsolidasiya edilmiş maliyyə hesabatlarında firildaqcılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olub-olmadığına dair kifayət qədər əminlik əldə etmək və rəyimizin daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kifayət qədər əminlik əminliyin yüksək səviyyəsidir, lakin Beynəlxalq Audit Standartlarına uyğun olaraq auditin aparılması zamanı mövcud olan bütün əhəmiyyətli təhriflərin həmişə aşkar olunacağına zəmanət vermir. Təhriflər firildaqcılıq və ya səhv nəticəsində yaranan bilər və fərdi və ya məcmu olaraq istifadəçilərin konsolidasiya edilmiş maliyyə hesabatları əsasında qəbul edəcəyi iqtisadi qərarlarla təsir göstərmək ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Beynəlxalq Audit Standartlarına uyğun aparılan auditin bir hissəsi olaraq, biz audit zamanı peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Konsolidasiya edilmiş maliyyə hesabatlarında firildaqcılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olması riskini müəyyən edir və qiymətləndirir, həmin risklərə qarşı audit prosedurlarını hazırlayır və həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Firildaqcılıq nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhvler nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən daha yüksəkdir, çünki firildaqcılığa gizli sövdələşmə, saxtakarlıq, məlumatların bilərəkdən göstərilməməsi, yanlış təqdimat və ya daxili nəzarət sistemində sui-istifadə halları daxil ola bilər.
- Qrupun daxili nəzarət sisteminin effektivliyinə dair rəy bildirmek üçün deyil, şəraitə uyğun audit prosedurlarını işləyib hazırlamaq üçün daxili nəzarət sistemi üzrə məlumat əldə edirik.
- Rəhbərlik tərefindən istifadə edilən uçot siyasetlərinin uyğunluğunu, habelə uçot təxminləri və müvafiq açıqlamaların münasibliyini qiymətləndiririk.
- Fəaliyyətin fasiləsizliyi principinin rəhbərlik tərefindən istifadə edilməsinin uygunluğuna və əldə edilən audit sübutları əsasında Qrupun fasiləsiz fəaliyyət göstərmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və şəraitlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair qənaətə gəlirik. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu qənaətinə gəldikdə, auditor rəyimizdə konsolidasiya edilmiş maliyyə hesabatlarındakı müvafiq məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması yetərli olmadıqda, rəyimizdə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və şəraitlər Qrupun fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.
- Məlumatların açıqlanması da daxil olmaqla, konsolidasiya edilmiş maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin konsolidasiya edilmiş maliyyə hesabatlarında düzgün təqdim edilib-edilmədiyini qiymətləndiririk.
- Konsolidasiya edilmiş maliyyə hesabatlarına dair rəy bildirmek üçün Qrupa daxil olan müəssisələrin maliyyə məlumatları və ya fəaliyyəti ilə bağlı yetərli müvafiq audit sübutu əldə edirik. Biz qrup auditinin idarə edilməsi, nəzarəti və həyata keçirilməsi üçün məsuliyyət daşıyırıq. Biz auditor rəyimizə görə tam məsuliyyət daşıyırıq.

Biz korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı, planlaşdırılan audit prosedurlarının həcmi və müddəti, habelə əhəmiyyətli audit nəticələri, o cümlədən audit zamanı daxili nəzarət sisteminə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar barədə məlumat veririk.

*Price Waterhouse Coopers Audit Azərbaijan LLC*

14 may 2018-ci il

Bakı, Azərbaycan Respublikası

**"Yapı Kredi Bank Azərbaycan" QSC**  
**Konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabat**  
(*min Azerbaijan manatı ilə*)

	<b>Qeyd</b>	<b>31 dekabr 2017</b>	<b>31 dekabr 2016</b>
<b>AKTİVLƏR</b>			
Pul vəsaitləri ve onların ekvivalentləri	7	263,695	219,972
Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən buraxılmış notlar və digər təşkilatların istiqrazları	10	32,678	2,647
Kredit təşkilatlarından alınacaq məbləğlər	8	2,380	30,755
Müştərilərə verilmiş kreditlər	9	118,554	185,126
Əmlak və avadanlıqlar	11	5,210	7,260
Qeyri-maddi aktivlər	12	7,952	7,933
Diger aktivlər	14	7,993	6,362
<b>Cəmi AKTİVLƏR</b>		<b>438,462</b>	<b>460,055</b>
<b>ÖHDƏLİKLƏR</b>			
Azərbaycan Respublikası Mərkəzi Bankı qarşısında öhdəliklər	15	-	20,023
Kredit təşkilatları qarşısında öhdəliklər	16	4,317	51,966
Müştərilər qarşısında öhdəliklər	17	343,137	314,794
Cari il üzrə mənfəət vergisi öhdəlikləri		1,708	-
Təxire salınmış mənfəət vergisi öhdəlikləri	13	2,370	3,077
Diger öhdəliklər	14	5,931	5,359
<b>Cəmi ÖHDƏLİKLƏR</b>		<b>357,463</b>	<b>395,219</b>
<b>KAPİTAL</b>			
Nizamname kapitalı	18	55,381	46,811
Bölüşdürülməmiş mənfəət		25,618	18,025
<b>Cəmi KAPİTAL</b>		<b>80,999</b>	<b>64,836</b>
<b>Cəmi ÖHDƏLİKLƏR VƏ KAPİTAL</b>		<b>438,462</b>	<b>460,055</b>

14 may 2018-ci il tarixində Bankın İdare Heyeti adından təsdiqlənmiş və imzalanmışdır:



Cenk Yüksel  
İdare Heyetinin Sədri / Baş  
Direktor

*leeyez*  
Metanət Qasimova  
Baş Mühasib



Ramin Seftarov  
Maliyyə Hesabatları  
Departamentinin Müdiri

**"Yapı Kredi Bank Azərbaycan" QSC**  
**Konsolidaisya edilmiş mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat**  
(min Azərbaycan manatı ilə)

	Qeyd	2017	2016
<b>Faiz gelirləri</b>			
Müşterilərə verilmiş kreditlər	9	24,510	33,154
Kredit təşkilatlarından alınacaq məbləğlər	8	2,600	173
İnvestisiya qiymətli kağızları		1,664	25
<b>Faiz xərcləri</b>			
Müşterilər qarşısında öhdəliklər	17	(6,631)	(5,125)
Kredit təşkilatları qarşısında öhdəliklər	16	(1,362)	(4,557)
Buraxılmış borc qiymətli kağızları		-	(2,947)
<b>Xalis faiz gelirləri</b>		<b>20,781</b>	<b>20,723</b>
Faiz hesablanmış aktivlərin dəyərsizləşməsi üzrə ehtiyat	9	(875)	(20,392)
<b>Faiz hesablanmış aktivlərin dəyərsizləşməsi üçün ehtiyatdan sonra xalis faiz geliri</b>		<b>19,906</b>	<b>331</b>
Xalis haqq və komissiya gelirləri	20	5,619	6,310
Xarici valyuta ilə əməliyyatlar üzrə zərər çıxılmaqla gelir		11,668	17,860
Xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi			
Üzrə xalis gelir		(724)	1,543
Diger gelirlər		73	20
<b>Qeyri-faiz geliri</b>		<b>16,636</b>	<b>25,733</b>
İşçilər üzrə xərclər	21	(11,840)	(11,859)
Ümumi və inzibati xərclər	22	(11,018)	(10,661)
Amortizasiya xərcləri	11,12	(4,827)	(4,777)
Diger dəyərsizləşmə və ehtiyatların bərpası / (diger dəyərsizləşmə və ehtiyatlar)		(7)	(14)
<b>Qeyri-faiz xərcləri</b>		<b>(27,692)</b>	<b>(27,311)</b>
<b>Vergidən əvvəlki mənfəət/(zərər)</b>			
Mənfəət vergisi xərci	13	8,850	(1,247)
		(1,257)	(1,874)
<b>İL ÜZRƏ MƏNFƏƏT/(ZƏRƏR)</b>		<b>7,593</b>	<b>(3,121)</b>
<b>Sair məcmu gəlir/(zərər)</b>			
İl üzrə sair məcmu gəlir		-	-
<b>İl üzrə sair məcmu gəlir/(zərər)</b>		<b>7,593</b>	<b>(3,121)</b>
<b>İL ÜZRƏ CƏMI MƏCMU GƏLİR/(ZƏRƏR)</b>		<b>7,593</b>	<b>(3,121)</b>

**“Yapı Kredi Bank Azərbaycan” QSC**  
**Konsolidasiya edilmiş kapitalda dəyişikliklər haqqında hesabat**  
(min Azərbaycan manatı ilə)

Qeyd	Nizamnamə kapitalı	Bölüşdürülməmiş mənfəət	Cəmi
<b>1 yanvar 2016-cı il tarixinə qalıq</b>	<b>46,811</b>	<b>21,146</b>	<b>67,957</b>
İI üzrə zərər	-	(3,121)	(3,121)
<b>İI üzrə cəmi məcmu zərər</b>	<b>-</b>	<b>(3,121)</b>	<b>(3,121)</b>
<b>31 dekabr 2016-cı il tarixinə qalıq</b>	<b>46,811</b>	<b>18,025</b>	<b>64,836</b>
İI üzrə mənfəət	-	7,593	7,593
<b>İI üzrə cəmi məcmu gəlir</b>	<b>-</b>	<b>7,593</b>	<b>7,593</b>
Səhm emissiyası	18	8,570	-
<b>31 dekabr 2017-ci il tarixinə qalıq</b>	<b>55,381</b>	<b>25,618</b>	<b>80,999</b>

**"Yapı Kredi Bank Azərbaycan" QSC**  
**Konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabat**  
(min Azərbaycan manatı ilə)

<i>Min Azərbaycan manatı ilə</i>	<i>Qeyd</i>	<i>2017</i>	<i>2016</i>
<b>Əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b>			
Alınmış faizlər		28,814	28,648
Ödənilmiş faizlər		(8,197)	(14,348)
Alınmış haqq və komissiyalar		11,271	10,139
Ödənilmiş haqq və komissiyalar		(5,577)	(3,695)
Xarici valyuta ilə əməliyyatlar üzrə zərər çıxılmaqla reallaşdırılmış gəlir		11,668	17,860
Alınmış digər gelirlər		66	20
İşçilər üzrə ödənilmiş xərclər		(11,531)	(12,184)
Ödənilmiş digər əməliyyat xərcləri		(10,375)	(10,703)
<b>Əməliyyat aktiv və öhdəliklərdə dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b>		<b>16,139</b>	<b>15,737</b>
<b>Əməliyyat aktivlərində xalis (artım)/azalma:</b>			
Kredit təşkilatlarından alınacaq məbləğlər		28,375	51,509
Müşterilərə verilmiş kreditlər		65,566	51,036
Diger aktivlər		(1,658)	(2,393)
<b>Əməliyyat öhdəliklərində xalis artım/(azalma):</b>			
ARMB qarşısında öhdəliklər		(20,000)	-
Kredit təşkilatları qarşısında öhdəliklər		(46,919)	(69,737)
Müşterilər qarşısında öhdəliklər		27,794	102,053
Diger öhdəliklər		141	2,195
<b>Mənfət vergisindən əvvəl əməliyyat fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri</b>		<b>69,438</b>	<b>150,400</b>
Ödənilmiş mənfət vergisi		(231)	(1,250)
<b>Əməliyyat fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri</b>		<b>69,207</b>	<b>149,150</b>
<b>İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b>			
İstiqrazların satılması/(alınması)		2,587	(2,561)
Əmlak və avadanlıqların alınması	11	(1,544)	(836)
Qeyri-maddi aktivlərin alınması	12	(1,873)	(3,797)
<b>İnvestisiya fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri</b>		<b>(830)</b>	<b>(7,194)</b>
<b>Maliyyeləşdirmə fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b>			
(Buraxılmış istiqrazların geri alınması)/buraxılmış istiqrazlardan daxil olmalar		-	(48,649)
Adı səhmlərin emissiyası	18	8,570	-
<b>Maliyyeləşdirmə fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri</b>		<b>8,570</b>	<b>(48,649)</b>
Məzənnə dəyişikliklərinin pul vəsaitləri və onların ekvivalentlərinə təsiri		(606)	5,017
<b>Pul vəsaitləri və onların ekvivalentlərində xalis artım</b>		<b>76,341</b>	<b>98,324</b>
<b>İlin əvveline pul vəsaitləri və onların ekvivalentləri</b>		<b>219,972</b>	<b>121,648</b>
<b>İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri</b>	7, 10	<b>296,313</b>	<b>219,972</b>

Qrupun siyasetine uyğun olaraq pul vəsaitləri və onların ekvivalentlərinə 32,618 AZN (2016: sıfır AZN) məbleğində Azərbaycan Respublikası Mərkəzi Bankı tərifindən buraxılmış notlar daxildir.

## **"Yapı Kredi Bank Azərbaycan" QSC**

**31 dekabr 2017-ci il tarixinə konsolidasiya edilmiş maliyyə hesabatları üzrə qeydlər  
(min Azərbaycan manatı ilə)**

### **1. Giriş**

Hazırkı konsolidasiya edilmiş maliyyə hesabatları 31 dekabr 2017-ci il tarixində başa çatan il üçün Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq "Yapı Kredi Bank" QSC ("Bank") ve onun töremlə müəssisəsi üçün (birlikdə "Qrup") hazırlanmışdır.

Yapı Kredi Bank Azərbaycan ("Yapı Kredi Bank") Azərbaycan Respublikasında təsis edilmişdir və Azərbaycan Respublikasında yerləşir. Yapı Kredi Bank Azərbaycan məhdud məsuliyyətli qapalı səhmdar cəmiyyətdir və Azərbaycanın normativ-hüquqi aktlarına uyğun olaraq qurulmuşdur.

**Əsas fealiyyət.** Yapı Kredi Bankın əsas fealiyyəti Azərbaycan Respublikasında kommersiya və pərakende bank əməliyyatlarının həyata keçirilməsidir. Yapı Kredi Bank Azərbaycan Respublikası Mərkəzi Bankının ("ARMB") 11 yanvar 2000-ci ildə verdiyi 243 qeydiyyat nömrəli tam bank lisenziyası əsasında fealiyyət göstərir. Yapı Kredi Bank Azərbaycan Respublikasının 29 dekabr 2006-ci il tarixli "Əmanətlərin siğortalanması haqqında" Qanununda nəzərdə tutulan əmanətlərin siğortalanması üzrə dövlət programında iştirak edir. Əmanətlərin Siğortalanması Fondu fiziki şəxslərin AZN üçün illik kredit faizi 15%-i, xarici valyutalar üçün isə 3%-i keçmeyən əmanətlərin tam qaytarılmasına zəmanət verir.

31 iyul 2007-ci il tarixində Yapı Kredi Bank Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində "Yapı Kredi Invest" MMC adlı tam mülkiyyətində olan broker töremlə müəssisəsini ("töremlə müəssisə") qeydiyyata almışdır. Töremlə müəssisə 2008-ci ilin fevral ayında əməliyyatlarına başlamış və diliinq və broker əməliyyatları ilə məşğul olur. 31 dekabr 2017-ci il tarixinə "Yapı Kredi Invest" MMC likvidasiya olunmuşdur. Töremlə müəssisəsinin resmi ünvanı belədir: Azərbaycan Respublikası, Bakı, AZ1078, Cəlil Məmmədquluzadə küçəsi, 73G.

**Qrupun hüquqi və faktiki ünvanı.** Qrupun hüquqi və faktiki ünvanı aşağıdakı kimidir: Azərbaycan Respublikası, Bakı, AZ1078, Cəlil Məmmədquluzadə küçəsi, 73G.

Hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarına "Yapı Kredi Bankın" və onun töremlə müəssisəsinin (birlikdə "Bank") maliyyə hesabatları daxildir.

Bankın Azərbaycan Respublikasında 7 filialı (2016: 13 filial) və 1 müştəri xidmətləri şöbəsi (2016: 1 müştəri xidmətləri şöbəsi) vardır. 31 dekabr 2017-ci il tarixinə Bankın 289 nəfər işçisi olmuşdur (2016: 381 nəfər).

31 dekabr 2017 və 2016-ci il tarixlərinə Bankın səhmdar strukturunda səhmdarların payları aşağıdakı kimi olmuşdur:

Səhmdarlar	%
Yapı və Kredi Bankası A.Ş.	99.8
YK Yatırım Menkul Degerler A.Ş.	0.1
YK Lease A.Ş.	0.1
<b>Cəmi</b>	<b>100.0</b>

Türkiyədə təsis edilmiş "Yapı və Kredi Bankası A.Ş." ("YKB") Bankın əsas baş müəssisəsidir. YKB-nin səhmləri 1987-ci ildən etibarən İstanbul Fond Birjasında ("İFB") ticarət edilir. 31 dekabr 2017-ci il tarixinə YKB-nin səhmlərinin 18.20%-i birjaldarda açıq şəkildə ticarət edilmişdir (31 dekabr 2016: 18.20%). Qalan 81.80% Koç Finansal Hizmetler A.Ş. ("KFS") şirkətinin mülkiyyətindədir. KFS şirkətinin əsas səhmdarları "UniCredito Italiano SPA" və "Koç Holding" şirkətləridir və hər birinin mülkiyyət payı 50% təşkil edir.

### **2. Qrupun Əməliyyat Mühiti**

Azərbaycan iqtisadiyyatında inkişaf etməkde olan bazarlara xas müəyyən xüsusiyyətlər müşahidə edilir. Azərbaycan iqtisadiyyatının mövcud və gelecek inkişafi və sabitliyi hökumətin həyata keçirdiyi iqtisadi, maliyyə və monetar tədbirlərin effektivliyindən, eləcə də xam neftin qiymətlərindən və Azərbaycan manatının sabitliyindən əhəmiyyətli dərəcədə asılıdır.

Neft qiymətlərinədəki azalmanın nəticəsi olaraq 2015-ci ildə milli valyutanın əsas xarici valyutalara qarşı devalvasiyasından sonra əməliyyat mühiti son derecə qeyri-müəyyən qalmışdır.

Hökumət uzunmüddətli iqtisadi sabitliyi və dayanıqlığı təmin etmək üçün islahatları süretləndirmişdir. Belə ki, 2017-ci il ərzində hökumət sərt pul siyasetini davam etdirmiş və Azərbaycan manatının mövqeyinin sabitləşdirilməsinə yönəldilmiş xarici valyuta ehtiyatları ayırmışdır.

## **2. Qrupun Əməliyyat Mühiti (davamı)**

2018-ci ilin yanvar ayında "Standard & Poor's" reyting agentliyi Azərbaycanın suveren kredit reytingini mənfi proqnozdan sabitə dəyişerek "BB+" səviyyəsində saxlayıb. Eyni zamanda agentlik Azərbaycanın uzunmüddətli suveren kredit reytingini xarici və milli valyutada "BB+/B" səviyyəsində təsdiqləyib. Agentlik Azərbaycanın iqtisadi artımının orta səviyyədə bərpa olunacağını, lakin hələ də neft sənayesi tendensiyalarından və dövlət investisiyalarından asılı olacağını proqnozlaşdırır.

Qrupun rəhbərliyi mövcud iqtisadi mühitdə baş verən prosesləri müşahidə edir və Bankın yaxın gələcəkdə fəaliyyətinin dayanıqlığını və inkişafını təmin etmek üçün qabaqlayıcı tədbirlər görür. Buna baxmayaraq, mövcud iqtisadi vəziyyətin gələcək təsirini qabaqcadan proqnozlaşdırmaq nisbetən mürəkkəb olduğuna görə rəhbərliyin iqtisadi mühitdə bağlı cari proqnozları və təxminləri faktiki nəticələrdən fərqli ola bilər.

## **3. Əsas Uçot Siyasətləri**

**Standartlar, şəhərlər və düzelişlər.** Aşağıdakı yenidən işlənmiş standartlar 1 yanvar 2017-ci il tarixindən qüvvəyə minmiş, lakin Qrupa əhəmiyyətli dərəcədə təsir göstərməmişdir:

- "Məlumatların açıqlanması" – BMS 7-yə dəyişikliklər (29 yanvar 2016-ci ilde dərc olunub və 1 yanvar 2017-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir). 31 dekabr 2017-ci il tarixinə Qrupun maliyyə fəaliyyətində yaranan öhdəlikləri olmadığına görə bu standarta edilmiş dəyişikliklər Qrupun maliyyə hesabatlarına təsir göstərməmişdir.
- Reallaşdırılmamış zərərlər üzrə təxirə salınmış vergi aktivlərinin tanınması – BMS 12-yə dəyişikliklər (19 yanvar 2016-ci ilde dərc olunub və 1 yanvar 2017-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir). Bu standarta edilmiş dəyişikliklər Qrupun maliyyə hesabatlarına təsir göstərməmişdir.
- 2014-2016-ci illərdə dərc edilmiş BMHS-lərin illik təkmilləşdirilməsinə daxil olan BMHS 12-yə dəyişikliklər (8 dekabr 2016-ci ilde dərc olunub və 1 yanvar 2017-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir). Bu standarta edilmiş dəyişikliklər Qrupun maliyyə hesabatlarına təsir göstərməmişdir.

**Maliyyə hesabatlarının tərtibatının əsasları.** Hazırkı konsolidasiya edilmiş maliyyə hesabatları Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası ("BMUŞŞ") tərəfindən dərc olunmuş Beynəlxalq Maliyyə Hesabatı Standartları ("BMHS") əsasında hazırlanmışdır.

Azərbaycan manatı Bankın hesabat və funksional valyutasıdır, çünki əməliyyatların əksəriyyəti Azərbaycan manatı ile ifadə edilir, ölçülür və ya maliyyələşdirilir. Digər valyutalarla aparılan əməliyyatlar xarici valyuta ilə əməliyyatlar kimi uçota alınır. Hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarında rəqəmlər, səhmlərin sayı və xüsusi qeyd edilmiş hallar istisna olmaqla, min Azərbaycan manatı (AZN) ilə təqdim edilir.

Aşağıdakılardan üzrə yekunlaşdırılmış mühüm mühasibat uçotu prinsiplərindən bu maliyyə hesabatlarının hazırlanmasında istifadə olunub və əvvəlki ilde istifadə olunanla uyğunluq təşkil edir.

Bu maliyyə hesabatları BMHS-in hər bir aktiv, öhdəlik, gelir və xərc üzrə müəyyən etdiyi ölçü prinsiplərindən istifadə edilməklə hazırlanmış və ardıcıl qaydada tətbiq edilmişdir. Ölçü əsasları aşağıdakı mühasibat uçotu prinsiplərində daha etraflı təsvir edilmişdir.

**Konsolidasiya edilmiş maliyyə hesabatları.** Törəmə müəssisələr, yeni Bankın nəzarət etmək imkanı olduğu bütün müəssisələr, konsolidasiya edilir. Nəzarət bu halda yaranır ki, Bank investisiya obyektində iştirakı ilə bağlı dəyişən zərərə məruz qalsın və ya gelir əldə etmək hüququna malik olsun və investisiya obyekti üzrə nəzarət hüququ vasitəsilə həmin gəlirlərə təsir etmək imkanını qazansın. Xüsusilə, Bank investisiya obyektinə yalnız və yalnız o halda nəzarət edir ki, Bank:

- Investisiya obyekti üzrə nəzarət hüququna malik olsun (yeni mövcud olan səsvermə hüquqları hazırda investisiya obyektiinin müvafiq fəaliyyətini idarə etmək imkanını versin);
- Investisiya obyektiində iştirakla bağlı risk və ya dəyişən gəlirlər əldə etmək hüququna malik olsun; və
- Gəlirlərə təsir göstərmək üçün investisiya obyekti üzrə nəzarəti istifadə etmək imkanına malik olsun.

Ümumiyyətlə, fərziyyəyə görə səsvermə hüquqlarının çoxluğu nəzarətin əldə edilmesi ilə nəticələnir. Bu fərziyyəyə dəstək üçün və Bank səsvermə hüquqlarının və ya investisiya obyektiində analoji hüquqların çoxluğundan az paya sahib olanda Bank investisiya obyekti üzrə nəzarət hüququnun olub-olmadığını qiymətləndirərkən bütün müvafiq fakt və şəraitləri, o cümlədən aşağıdakılardan keçirir:

### **3. Əsas Uçot Siyasətləri (davamı)**

- İnvestisiya obyektində digər səsvermə hüquqlarının sahibləri ilə müqavilə razılaşması (razılaşmaları);
- Digər müqavilə razılaşmalarından irəli gələn hüquqlar;
- Bankın səsvermə hüquqları və potensial səsvermə hüquqları.

Törəmə müəssisələr nəzarət Banka keçdiyi tarixdən konsolidasiya edilir və nəzarət başa çatdıqdan sonra konsolidasiya dayandırılır. Bütün qrupdaxili əməliyyatlar, balanslar və qrup şirkətləri arasında əməliyyatlardan əldə edilən reallaşdırılmamış gelirlər tamamilə silinir. Aparılmış əməliyyatlar köçürürlən aktivin dəyərsizləşməsini göstərmirse, reallaşdırılmamış zərərlər də silinir. Zərurət yarandıqda, Bankın qəbul etdiyi siyasetə uyğunlaşmaq məqsədilə törəmə müəssisələrin uçot siyasətində dəyişiklik aparılır.

Törəmə müəssisənin mülkiyyət payındakı dəyişiklik, nəzarət hüququ dəyişmədikdə, kapital əməliyyatı kimi uçota alınır. Zərərlər defisitli saldo ilə nəticələnənə də, qeyri-nəzarət iştirak payına aid edilir.

Bank törəmə müəssisə üzrə nəzarəti itirdikdə, o, törəmə müəssisənin aktivləri (o cümlədən qudvili) və öhdəlikləri, qeyri-nəzarət paylarının balans dəyeri, kapitalda qeydə alınmış ümumi məzənnə fərqlərini uçotdan silir; əldə edilmiş vəsaitin ədalətli dəyerini, saxlanılan investisiyanın ədalətli dəyerini və mənfəət və ya zərərdə hər hansı əlavəni və ya defisiti tanıyıır və əvvəl sair məcmu gəlirdə tanınmış komponentlərdə əsas şirkətin payını mənfəətə və ya zərərə yenidən təsnif edir.

**Ədalətli dəyərin qiymətləndirilməsi.** Bank satış üçün mövcud olan qiymətli kağızları və törəmə alətləri kimi maliyyə alətlərini her hesabat tarixində ədalətli dəyərlə ölçür. Amortizasiya olunmuş dəyərdə ölçülen maliyyə alətlərinin ədalətli dəyərləri Qeyd 24-də açıqlanır.

Ədalətli dəyər ölçmə tarixində bazar iştirakçıları arasında aparılan müntəzəm əməliyyat zamanı aktivin satılması üçün alına bilən və ya öhdəliyi köçürmək üçün ödənilə bilən məbləğdir. Ədalətli dəyər ölçülərkən aktivin satılması və ya öhdəliyi köçürülməsi əməliyyatının aşağıdakı yerlərdə birində aparılması ehtimal edilir:

- Aktiv və ya öhdəlik üçün əsas bazar; və ya
- Əsas bazar olmadıqda, aktiv və ya öhdəlik üçün ən elverişli bazar.

Bankın əsas və ya ən elverişli bazara çıxışı olmalıdır. Aktivin və ya öhdəliyi ədalətli dəyəri bazar iştirakçıları aktivi və ya öhdəliyi qiymətləndirirken istifadə etdiyi fərziyyələri istifadə etməklə ölçülür və ehtimal edilir ki, bazar iştirakçıları bu zaman öz hərəketlərində ən yaxşı iqtisadi menafelərini güdürlər. Qeyri-maliyyə aktivinin ədalətli dəyəri ölçülərkən bazar iştirakçısının, aktivi maksimal və ən yaxşı şəkildə istifadə etməklə və ya həmin aktivi maksimal və ən yaxşı şəkildə istifadə edəcək digər bazar iştirakçısına satmaqla, iqtisadi fayda əldə etmek qabiliyyəti nəzərə alınır.

Bank mövcud şəraitdə münasib olan və ədalətli dəyəri ölçmək üçün kifayət qədər məlumatları olan, müvafiq bazar məlumatlarını maksimal istifadə edən və müşahidə edilməyen məlumatların istifadəsinə minimuma endirən qiymətləndirmə üsullarını istifadə edir.

Maliyyə hesabatlarında ədalətli dəyəri ölçülən və ya təqdim edilən bütün aktivlər və öhdəliklər ədalətli dəyərin ölçülmesi üçün ümumiyyətlə əhəmiyyətli olan ən aşağı səviyyəli giriş məlumatları əsasında ədalətli dəyər iyerarxiyasının daxilində aşağıda təsvir olunan kateqoriyalara bölünür:

- Səviyyə 1 – Oxşar aktivlər və ya öhdəliklər üçün fəal bazarlarda kotirovka edilmiş (təshih edilməmiş) qiymətləri mövcud olanlar;
- Səviyyə 2 – Ədalətli dəyərin ölçülməsi üçün əhəmiyyətli olan ən aşağı səviyyəli giriş məlumatları birbaşa və ya dələyi ilə müşahidə edilən qiymətləndirmə üsulları;
- Səviyyə 3 – Ədalətli dəyərin ölçülməsi üçün əhəmiyyətli olan ən aşağı səviyyəli giriş məlumatları müşahidə edilməyen qiymətləndirmə üsulları.

Maliyyə hesabatlarında dövri şəkildə tanınan aktivlər və öhdəliklər üçün Bank hər hesabat dövrünün sonunda kateqoriyalara bölməni yenidən qiymətləndirərək iyerarxiyanın daxilində Səviyyələr arasında hərəkətin baş verib-vermədiyini müəyyən edir (ədalətli dəyərin ölçülməsi üçün ümumiyyətlə əhəmiyyətli olan ən aşağı səviyyəli giriş məlumatları əsasında).

### **3. Əsas Uçot Siyasetləri (davamı)**

#### **Maliyyə aktivləri**

**İlkin tanınma.** BMS 39 ilə əhatə olunan maliyyə aktivləri müvafiq qaydada ədalətli dəyerinin dəyişməsi mənfeət və ya zərərdə eks olunan maliyyə aktivləri, kreditlər və debitor borcları və ya satış üçün mövcud olan maliyyə aktivlərinə təsnif edilir.

Bank maliyyə aktivlərini ilkin tanınma zamanı təsnifləşdirir və sonra aşağıda təsvir olunan müəyyən hallarda maliyyə aktivlərini yenidən təsnif edə bilər.

**Tanınma tarixi.** Maliyyə aktivlərinin bütün müntəzəm alışları və satışları alqı-satçı tarixində, yəni Bank aktivlə almaq öhdəliyini üzərinə götürdüyü tarixdə tanınır. Müntəzəm alış və ya satış əməliyyatlarına qanunvericiliklə və ya bazar razılaşmaları ilə ümumi şəkildə müəyyən edilmiş müddət ərzində aktivlərin çatdırılmasını tələb edən maliyyə aktivlərinin alınması və ya satılması daxildir.

**Ədalətli dəyerinin dəyişməsi mənfeət və ya zərərdə eks olunan maliyyə aktivləri.** Ticarət məqsədləri üçün saxlanılan maliyyə aktivləri kimi təsnif edilmiş maliyyə aktivləri "Ədalətli dəyerinin dəyişməsi mənfeət və ya zərərdə eks olunan maliyyə aktivləri" kateqoriyasına daxil edilir. Maliyyə aktivləri ticarət məqsədləri üçün saxlanılan maliyyə aktivləri kimi o halda təsnif edilir ki, onlar yaxın zamanda satılmaq məqsədilə alınmış olsun. Teyin edilmiş və effektiv hedcinq aletləri olmayan töremlə aktivlər de ticarət məqsədləri üçün saxlanılan maliyyə aktivləri kimi təsnif edilir. Ticarət məqsədləri üçün saxlanılan maliyyə aktivləri üzrə gəlir və ya zərərlər zərər və gelirdə öz eksini təpir.

**Kreditlər və debitor borcları.** Kreditlər və debitor borcları fəal bazarda dövr etməyən, dəyişməz və ya müəyyən edilə bilən ödənişli qeyri-töremlə maliyyə aktivləridir. Onlar dərhal və ya qısa müddətdə satılmaq üçün nəzərdə tutulmur, ticarət qiymətli kağızları kimi təsnif edilmir və ya satış üçün mövcud olan investisiya qiymətli kağızları kimi göstərilmir. Belə aktivlər effektiv faiz dərəcəsi metodundan istifadə etməklə amortizasiya olunmuş dəyərlər eks etdirilir. Gəlir və zərərlər konsolidasiya edilmiş mənfeət və ya zərər və sair məcmu gəlir haqqında hesabatda kreditlər və debitor borcları uçotdan çıxarılında və ya dəyərsizləşəndə, eleyə də amortizasiyanın hesablanması prosesində eks etdirilir.

**Satış üçün mövcud olan maliyyə aktivləri.** Satış üçün mövcud olan maliyyə aktivləri satış üçün teyin edilmiş və ya yuxarıda göstərilən üç sinifden heç birinə təsnif edilməyən qeyri-töremlə maliyyə aktivləridir. İlkin tanınmadan sonra satış üçün mövcud olan maliyyə aktivləri ədalətli dəyerle ölçülür və bu zaman gəlir və ya xərclər investisiyanın tanınması dayanana və ya investisiyanın dəyərsizləşməsi müəyyən edilən qədər sair məcmu gəlirin tərkibində eks etdirilir. Belə halda əvvəl sair məcmu gəlirin tərkibində eks etdirilmiş məcmu gəlir və ya zərər konsolidasiya edilmiş mənfeət və ya zərər və sair məcmu gəlir haqqında hesabatda yenidən təsnif edilir. Bununla bərabər effektiv faiz dərəcəsi metodu ilə hesablanmış faizlər konsolidasiya edilmiş mənfeət və ya zərər və sair məcmu gəlir haqqında hesabatda eks etdirilir.

**Maliyyə aktivlərinin yenidən təsnifləşdirilməsi.** Ticarət üçün saxlanılan aktiv kimi təsnif edilmiş qeyri-töremlə maliyyə aktivi artıq yaxın zamanda satılmaq məqsədilə saxlanılmışsa, aşağıdakı hallardan birində ədalətli dəyerinin dəyişməsi mənfeət və ya zərərdə eks olunan maliyyə aktivləri kateqoriyasından çıxarıla bilər:

- yuxarıda göstərilmiş kreditlər və debitor borcları anlayışına uyğun olan maliyyə aktivi bu halda kreditlər və debitor borcları kateqoriyasına yenidən təsnif edilə bilər ki, Bank onu yaxın gələcəkdə və ya ödəmə müddəti tamamlananadək saxlamaq niyyətində və qabiliyyətində olsun;
- digər maliyyə aktivləri yalnız nadir hallarda satış üçün mövcud olan və ya ödəmə müddəti tamamlanana qədər saxlanılan aktivlər kimi yenidən təsnif edilə bilər.

Kreditlər və debitor borcları tərifinə uyğun olan satış üçün mövcud olan maliyyə aktivi Bank onu yaxın gələcəkdə və ya ödəmə müddəti tamamlananadək saxlamaq niyyətine və imkanına malikdirse, kreditlər və debitor borcları kateqoriyasına yenidən təsnif edilə bilər.

Maliyyə aktivləri yenidən təsnif etmə tarixində ədalətli dəyerlə yenidən təsnif edilir. Mənfeət və ya zərərdə artıq tanınmış olan gəlir və ya zərər qaytarılmır. Yenidən təsnif etmə tarixində maliyyə aktivinin ədalətli dəyəri onun, hansı daha münasibdirse, yeni dəyərinə və ya amortizasiya edilmiş dəyərinə bərabər olur.

### **3. Əsas Uçot Siyasetləri (davamı)**

**Pul vəsaitləri və onların ekvivalentləri.** Pul vəsaitləri və onların ekvivalentləri pul vəsaitlərinin əvvəlcədən məlum olan mebleğinə asan çevrile bilən və dəyerin cüzi dəyişməsi kimi riskə məruz qalan qoyuluşlardır. Pul vəsaitləri və onların ekvivalentlərinə Mərkəzi Bankdakı məcburi ehtiyatlar və ödəmə müddəti üç aydan az olan banklararası depozitler daxildir. Verilmə tarixində istifadəsi üç aydan çox müddətə məhdudlaşdırılmış vəsaitlər pul vəsaitləri və onların ekvivalentlərinə aid edilmir. Pul vəsaitləri və onların ekvivalentləri amortizasiya olunmuş dəyerdə uçota alınır.

**"Repo" və "əks-repo" razılaşmaları.** Qiymətli kağızların satılması və geri alınması razılaşmaları ("REPO" razılaşmaları) təminatlı maliyyələşdirmə eməliyyatları kimi əks etdirilir. "REPO" razılaşmaları əsasında satılmış qiymətli kağızlar konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatda əks etdirilir. Qiymətli kağızları alan təref müqavilə şərtlərindən və ya qəbul edilmiş təcrübədən iрeli gelerek həmin qiymətli kağızların satılması və ya yenidən girov qoyulması hüququna malik olduqda, "REPO" razılaşmaları əsasında girov qoyulan qiymətli kağızlar kimi yenidən təsnif edilir. Müvafiq öhdəliklər kredit təşkilatlarına və ya müştərilər qarşısında öhdəliklərin tərkibində təqdim olunur. Geri satılma ("əks-REPO") razılaşmaları əsasında alınmış qiymətli kağızlar əhəmiyyətli olanda maliyyə vəziyyəti haqqında hesabatda ayrıca hesab və ya şəraitdən asılı olaraq pul vəsaitləri və ya pul vəsaitlərinin ekvivalentləri və müştərilərə verilmiş kreditlər kimi əks etdirilir. Satış qiyməti ilə geri alış qiyməti arasında fərq faiz hesab olunur və effektiv gelirlilik metodundan istifadə etməklə "REPO" razılaşmalarının müddəti ərzində hesablanır.

Tərəfdəşlərə verilmiş qiymətli kağızlar konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatda saxlanılır. Borc götürülmüş qiymətli kağızlar konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatda əks etdirilmir, lakin qiymətli kağızlar üçüncü tərəfləre satılonda alış və satış konsolidasiya edilmiş mənfəət və ya zərər və sair məcmu gelir haqqında hesabatda ticarət qiymətli kağızlarından zərərləri çıxməqla gelirlərin tərkibində əks etdirilir. Onların qaytarılması öhdəliyi ədalətli dəyerle ticarət öhdəliyi kimi əks etdirilir.

**Borc öhdəlikləri.** Buraxılmış maliyyə alətləri və ya onların komponentləri o halda öhdəlik kimi təsnif edilir ki, müqavilə razılaşması Bankın üzərinə aşağıdakı öhdəliklərdən birinin qoyulması ilə nəticələnsin: sahibə pul vəsaitləri və ya öhdəliyi müəyyən məbləğdə pul vəsaitinin və ya digər maliyyə aktivinin müəyyən sayıda xüsusi kapital alətlərinə mübadilə etməkdən fərqli olan yolla ödəmək. Belə alətlərə ARMB qarşısında öhdəliklər, kredit təşkilatları qarşısında öhdəliklər, müştərilər qarşısında öhdəliklər və buraxılmış borc qiymətli kağızları daxildir. İlkin tanınmadan sonra borclar amortizasiya olunmuş dəyerlə, effektiv faiz metodundan istifade etməklə ölçülür. Gelir və zərərlər konsolidasiya edilmiş mənfəət və ya zərər və sair məcmu gelir haqqında hesabatda borclar silindikdə, eləcə də amortizasiyanın hesablanması prosesində əks etdirilir.

Bank öz borcunu satın alırsa, o zaman bu borc konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatdan silinir və öhdəliyin balans dəyeri ilə ödənilmiş məbləğ arasında fərq konsolidasiya edilmiş mənfəət və ya zərər və sair məcmu gelir haqqında hesabatda tanınır.

#### **Lizinq**

**Əməliyyat lizinqi – Bank lizinqalan qismində.** Lizinq obyektlərinin mülkiyyət hüququ ilə əlaqədar risk və gəlirlər lizinqverən tərəfindən Banka ötürülmədikdə, aktivlərin lizinqi əməliyyat lizinqi hesab olunur. Əməliyyat lizinqi əsasında ödənişlər lizinqin müddəti ərzində bərabər hissələrə bölmək metoduna əsasən ümumi və adminstrativ xərclərin tərkibinə daxil edilir.

**Maliyyə alətlərinin ilkin tanınmada ölçülmesi.** İlkin tanınma zamanı maliyyə alətləri ədalətli dəyerlə ölçülür. Ədalətli dəyerinin deyişməsi mənfəət və ya zərərdə əks olunmayan alətlərin ədalətli dəyerlərinə əməliyyatla birbaşa əlaqəsi olan xərclər əlavə edilir.

Adətən, ilkin tanınmada maliyyə alətinin ədalətli dəyerinin ən yaxşı sübutu əməliyyat qiymətidir. Bank ilkin tanınmada ədalətli dəyerin əməliyyat qiymətindən fərqli olduğunu müəyyən edərsə, onda:

- Ədalətli dəyer fəal bazarda oxşar aktivlər və ya öhdəliklərin kotirovkaları ilə sübuta yetirilirse (yəni Səviyyə 1 giriş məlumatları) və ya yalnız müşahidə edilə bilən bazarlarda əldə edilən məlumatları istifadə edən qiymətləndirmə üsullarına əsaslanırsa, Bank ilkin tanınmada ədalətli dəyer və əməliyyat qiyməti arasındakı fərqi gelir və ya zərər kimi tanır;
- Bütün digər hallarda maliyyə alətinin ilkin qiymətləndirməsində ilkin tanınmada ədalətli dəyer və əməliyyat qiyməti arasındakı fərqi təxirə salmaq üçün düzəliş aparılır. İlkin tanınmadan sonra Bank bu təxirə salınmış fərqi gelir və ya xərc kimi yalnız giriş məlumatları müşahidə edilə biləndə və ya alət uçtdan çıxarınlanda tanır.

### **3. Əsas Uçot Siyasetləri (davamı)**

**Maliyyə alətlərinin əvəzləşdirilməsi.** Bank maliyyə aktivləri və maliyyə öhdəliklərinin tanınmış məbleğlərini qarşılıqlı əvez etmək üçün qanuni hüquqa malik olduğu və ya hesablaşmanın əvezləşdirmə əsasında heyata keçirmək, ya da eyni vaxtda aktivi reallaşdırmaq və öhdəliyi yerine yetirmək niyyətində olduğu halda, qarşılıqlı əvəzləşdirir və maliyyə vəziyyəti haqqında hesabatda xalis məbləğ kimi təqdim edir. Əvəzləşdirmə hüququ gelecek hadisədən asılı olmamalıdır və bütün aşağıdakı hallarda qanuni hüquqa malik olmalıdır:

- Biznesin adı gedিংində;
- Öhdəliklər yerinə yetirilmədikdə; və
- Müəssisə və bütün qarşı-tərəflər iflasa uğradıqda və ya müflisləşdikdə.

Adətən, bu şərtlərə qarşılıqlı əvezləşdirmə haqqında əsas razılaşmalarla rast gelinmir və əlaqəli aktiv və öhdəliklər maliyyə vəziyyəti haqqında hesabatda ümumi şəkildə təqdim edilir.

**Maliyyə aktivlərinin dəyərsizləşməsi.** Maliyyə aktivinin və ya maliyyə aktivləri qrupunun dəyərsizləşməsi ehtimalına dair obyektiv sübutların olub-olmamasını müəyyən etmək üçün Bank hər hesabat tarixində qiymətləndirme aparır. Maliyyə aktivi və ya maliyyə aktivləri qrupu yalnız və yalnız ilk dəfə eks etdirildikdən sonra baş vermiş bir və ya bir neçə hadisə nəticəsində dəyərsizləşmənin obyektiv sübutu olanda (baş vermiş "zərər hadisəsi") və ya bu zərər hadisəsi (ve ya hadisələri) maliyyə aktivi və ya maliyyə aktivləri qrupundan gözlənilən və etibarlı şəkildə qiymətləndirile bilən pul vəsaitləri hərəkətlərinə təsir göstərəndə dəyərsizləşmiş hesab edilir. Deyərsizləşmənin sübutlarına borcalanın və ya borcalanlar qrupunun mühüm maliyyə çətinlikləri ilə rastlaşması, faizlərin və ya əsas məbləğin ödənilməsi öhdəliklərini pozması, yüksək müflisləşmə və ya digər maliyyə yenidənqurması ehtimalı ilə qarşılaşmasına dair sübutlar, habelə müşahidə edilən bazar məlumatları əsasında qiymətləndirilən gələcək pul vəsaitləri hərəkətində ölçülü bilən azalmaya (misal üçün vaxtı keçmiş ödənişlərin səviyyələrində dəyişikliklərə və ya aktivlər üzrə zərərlərə üzərə iqtisadi şəraitlərə) dair sübutlar daxildir.

**Kredit təşkilatlarından alınacaq məbləğlər və müştərilərə verilmiş kreditlər.** Amortizasiya olunmuş dəyərlə ucotta alınan kredit təşkilatlarından alınacaq məbləğlər və müştərilərə verilmiş kreditlərə bağlı Bank əvvəlcə fərdi olaraq mühüm maliyyə aktivləri üçün fərdi və fərdi olaraq mühüm olmayan maliyyə aktivləri üçün ümumi şəkildə dəyərsizləşməye dair obyektiv sübutların olub-olmamasını qiymətləndirir. Bank mühüm olub-olmamasından asılı olmayaraq fərdi şəkildə qiymətləndirilmiş maliyyə aktivi üçün dəyərsizləşməye dair obyektiv sübutun olmaması qərarına gələrse, həmin aktivi analoji kredit riski xüsusiyyətlərinə malik olan maliyyə aktivləri qrupuna daxil edir və onların dəyərsizləşmə baxımından qiymətləndirilməsini ümumi şəkildə aparır. Deyərsizləşmə baxımından qiymətləndirilmə fərdi şəkildə aparılmış və dəyərsizləşmə zərərləri eks etdirilmiş aktivlər dəyərsizləşmə baxımından məcmu şəkildə qiymətləndirilməye daxil edilir.

Dəyərsizləşmə zərərlərin çəkilməsinin obyektiv sübutu olarsa, zərərin məbləği aktivlərin balans dəyeri ilə qiymətləndirilmiş gələcək pul vəsaitləri hərəkətinin cari dəyeri (idarəetmə riskləri matriksi əsasında hələ çəkilməmiş gələcəkdə gözlənilən kredit zərərləri nəzəre alınmadan) arasında fərq kimi ölçülür. Aktivin balans dəyeri ehtiyat hesabının istifadə edilməsi hesabına azalır və zərərin məbləği mənfəət və ya zərərde eks etdirilir. Faiz gəlirləri azaldılmış balans dəyeri üzrə, aktivin ilkin effektiv faiz dərəcəsi əsasında hesablanması davam edir. Kreditlər və müvafiq ehtiyat kreditin qaytarılmasının realistik perspektivləri olmayanda və bütün təminat reallaşdırıldıqda və ya Bankın mülkiyyətinə keçidkə silinir. Əgər növbəti ildə qiymətləndirilmiş dəyərsizləşmə zərərinin məbləği dəyərsizləşmə tanındıqdan sonra baş vermiş hadisə nəticəsində artır və ya azalırsa, əvvəl tanınmış dəyərsizləşmə zərəri ehtiyat hesabında düzəliş aparmaqla eks etdirilir. Gələcək silinmə sonradan berpa edilirsə, berpa məbləği konsolidasiya edilmiş mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabatda eks etdirilir.

Qiymətləndirilmiş gələcək pul vəsaitləri hərəkətinin cari dəyeri maliyyə aktivinin ilkin effektiv faiz dərəcəsi ilə diskont edilir. Kredit dəyişen faiz dərəcəsi ilə verilmişdirse, dəyərsizləşmə zərərinin ölçüməsi üçün diskontun dərəcəsi, cari effektiv faiz dərəcəsi olacaqdır. Girov qoyulmuş maliyyə aktivləri üzrə qiymətləndirilmiş gələcək pul vəsaitləri hərəkətinin cari dəyerinin hesablanması, girov aktivinin özgeninkiləşdirilməsinin mümkün olub-olmamasından asılı olmayaraq, girovun alınması və satılması ilə bağlı məsəfləri çıxməqla girov aktivinin özgeninkiləşdirilməsindən irəli gələn pul vəsaitləri hərəkətlərini eks etdirir.

Dəyərsizləşmənin məcmu şəkildə qiymətləndirilməsi məqsədilə maliyyə aktivləri Bankın daxili kredit reytinqləri sistemi əsasında qruplara bölünür və bu zaman aktivin növü, iqtisadi sektor, coğrafi mövqeyi, girovun növü, ödəniş vaxtının keçib-keçməməsi və digər müvafiq amillər kimi kredit riskinin xüsusiyyətləri nəzərə alınır.

### **3. Əsas Uçot Siyasətləri (davamı)**

Ümumi şəkilde dəyərsizləşmə baxımından qiymətləndirilmiş maliyyə aktivləri qrupu üzrə pul vəsaitlərinin gələcək hərəkətləri bu qrupa daxil olan aktivlərin kredit riski xüsusiyyətləri ilə analoji xüsusiyyətlərə malik olan aktivlər üzrə zərərlərə bağlı tarixi məlumat esasında müəyyən edilir. Zərərlərə bağlı tarixi məlumatda həmin məlumatın aid olduğu illerdə təsir göstərməmiş cari şəraitlərin təsirini eks etdirmek və keçmiş müddətin hazırda mövcud olmayan şəraitlərinin təsirini istisna etmək məqsədile müşahidə edilən cari bazar məlumatı esasında düzəlişlər edilir. Gələcək pul vəsaitləri hərəkətlərinde dəyişikliklərin qiymətləndirmələri hər il üçün müşahidə edilən bazarda müvafiq məlumatlardakı dəyişiklikləri (misal üçün işsizlik səviyyəsi, daşınmaz əmlakın qiymətləri, əmtəə qiymətləri, ödəniş statusunda dəyişikliklər və ya qrupun çəkdiyi zərərləri və ya onların həcmi əks etdirən digər amilləri) eks etdirir. Gələcək pul vəsaitləri hərəketinin qiymətləndirilməsi üçün istifadə edilmiş metod və fərziyyələr müntəzəm qaydada yenidən baxılır ki, qiymətləndirilmiş zərərlərlə faktiki nəticələr arasındaki fərqlər azaldılsın.

*Satış üçün mövcud olan maliyyə investisiyaları.* Satış üçün mövcud olan maliyyə investisiyaları üçün Bank hər hesabat tarixində investisiya və ya investisiyalar qrupunun dəyərsizləşməsinə dair obyektiv sübutun olub-olmamasını qiymətləndirir.

Satış üçün mövcud olan maliyyə investisiyaları kimi təsnif edilən kapital investisiyaları ilə bağlı obyektiv dəyərsizləşmə sübutlarına investisiyanın ədaləti dəyerinin ilkin dəyərdən əhəmiyyətli və ya sürekli şəkildə aşağı düşməsi daxildir. Dəyərsizləşmə sübutları mövcud olanda məcmu zərər – əvvəl menfəət və ya zərərdə eks etdirilmiş investisiya üzrə dəyərsizləşmə zərərini çıxməqla alış dəyeri ilə cari ədaləti dəyer arasındakı fərq kimi ölçülür – sair məcmu gəlirin tərkibində çıxarılır və konsolidasiya edilmiş menfəət və ya zərər və məcmu gəlir haqqında hesabat üzrə yenidən təsnif edilir. Kapital investisiyaları üzrə dəyərsizləşmə zərərləri konsolidasiya edilmiş menfəət və ya zərər və məcmu gəlir haqqında hesabat vasitesilə bərpa edilmir, onların dəyərsizləşmədən sonra ədaləti dəyerinin artması konsolidasiya edilmiş menfəət və zərər və ya sair məcmu gəlirin tərkibində eks etdirilir.

Borc alətləri satıla bilən alətlər kimi təsnif ediləndə dəyərsizləşmə amortizasiya hesablanmış dəyerle uçota alınan maliyyə aktivləri ilə eyni prinsiplərə qiymətləndirilir. Gələcək faiz gəliri azaldılmış balans dəyerinə əsaslanır və dəyərsizləşmə zərərinin ölçülümsi məqsədile gələcək pul vəsaitləri hərəkətlərinin diskont edilməsi üçün istifadə edilən faiz dərəcəsi ilə hesablanır. Faiz gəliri menfəət və ya zərərdə eks etdirilir. Əger növbəti ildə borc alətinin ədaləti dəyeri artırsa və bu artma obyektiv olaraq dəyərsizləşmə zərərləri menfəət və ya zərərdə eks etdirildikdən sonra baş vermiş hadisə ilə bağlırsa, dəyərsizləşmə zərəri konsolidasiya edilmiş menfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabatda bərpa edilir.

*Kreditlerin restrukturizasiyası.* Mümkün olduqda, Bank girova yiylənəmekdən daha çox kredit şərtlərini dəyişdirməyə çalışır. Buna müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin uzadılması və yeni kredit şərtlərinin razılışdırılması daxildir. Bu restrukturizasiyanın uçot qaydası aşağıda təqdim olunur:

- Kreditin valyutası dəyişmişdirse, köhnə kredit uçotdan çıxarılır və yeni kredit tanınır.
- Əger kredit şərtlərinin dəyişməsi borcalanın maliyyə çətinlikləri ilə bağlı deyilse, Bank aşağıda təsvir olunmuş maliyyə öhdəlikləri üçün tətbiq edilən eyni yanaşmadan istifadə edir.
- Əger kredit şərtlərinin dəyişməsi borcalanın maliyyə çətinlikləri ilə bağlırsa və şərtlər dəyişdirildikdən sonra kredit dəyərsizləşərsə, Bank ilkin effektiv faiz dərəcəsindən istifadə etməklə diskontlaşdırılmış yeni pul vəsaitlərinin hərəketinin cari dəyeri ilə şərtlər dəyişdirildikdən əvvəl balans dəyeri arasındakı fərqi dövr üzrə ehtiyat ayırmalarında tanıyr. Kreditin şərtləri dəyişdirildikdən sonra kredit dəyərsizləşmirsə, Bank effektiv faiz dərəcəsini yenidən hesablayır.

Yeni şərtlər müəyyən edildikdən sonra, kredit artıq vaxtı keçmiş hesab olunmur. Bütün meyarların qarşılılanması və gələcək ödənişlərin mümkünüyündə əmin olmaq məqsədile Bankın rehberliyi restrukturizasiya edilmiş kreditləri daim nəzərdən keçirir. Belə kreditlər fərdi və ya ümumi qaydada dəyərsizləşmə üçün qiymətləndirilməkdə davam olunur və onların ödənilən dəyeri kredit üzrə ilkin və ya cari effektiv faiz dərəcəsi istifadə etməklə hesablanır.

### **3. Əsas Uçot Siyasətləri (davamı)**

#### **Maliyyə aktiv və öhdəliklərinin tanınmasının dayandırılması**

**Maliyyə aktivləri.** Maliyyə aktivi (və ya müvafiq hallarda maliyyə aktivinin bir hissəsi və ya analoji maliyyə aktivləri qrupunun bir hissəsi) aşağıdakı hallarda uçotdan çıxarılır:

- aktivdən pul vəsaitlərini eldə etmək hüquqlarının vaxtı başa çatmışdır;
- Bank özünün aktivdən pul vəsaitlərini almaq hüquqlarını üçüncü tərəfə köçürmiş və ya aktivdən pul vəsaitlərini almaq hüququnu saxlayaraq, üzərinə aktivdən pul vəsaitlərini "tranzit" razılaşması əsasında tam məbleğdə və çox yubanmadan ödəmək öhdəliyini götürmüşdür; və
- Bank: (a) aktiv üzrə risk və səmərələrin böyük hissəsini köçürmiş; (b) aktiv üzrə risk və səmərələrin böyük hissəsini köçürməmiş və ya özündə saxlamamış, lakin onlar üzrə nəzarət hüququnu köçürmüşdür.

Bank aktivdən pul vəsaitləri hərəkətini almaq hüququnu köçürmiş və aktiv üzrə risk və səmərələrin əksəriyyətini nə köçürməmiş, nə onları özündə saxlamamış, nə də aktiv üzrə nəzarət hüququnu köçürməmişdir, aktiv, Bankın həmin aktivdə davam edən iştirakı müqabilində eks etdirilir. Köçürülmüş aktiv üzrə zəmanət formasında aktivdə iştirakın davam etməsi aktivin ilkin balans dəyəri ilə Bankdan tələb oluna bilecek maksimal ödəniş məbleğindən az oları ilə ölçülür.

Aktivdə iştirak, köçürülmüş aktiv üzrə yazılı və/və ya satın alınmış opsiyon (o cümlədən nağd hesablaşma əsaslı opsiyon və ya analoji alet) formasında davam edirse, Bankın davam edən iştirakinin həddi köçürülen aktivin Bank tərifindən geri alınacaq dəyərinə bərabərdir. Lakin ədalətli dəyərlə qiyəmetləndirilən aktiv üzrə yazılı "put" opsiyonu (o cümlədən nağd hesablaşma əsaslı opsiyon və ya analoji alet) istisna təşkil edir və bu halda Bankın davam edən iştirakinin həddi, köçürülen aktivin ədalətli dəyəri və opsiyonun icra qiyəmtindən az oları ilə məhdudlaşır.

**Maliyyə öhdəlikləri.** Maliyyə öhdəlikləri "MZHƏD maliyyə öhdəlikləri" və "digər maliyyə öhdəlikləri" olmaqla iki hissəyə ayrılır.

#### **a) MZHƏD**

Maliyyə öhdəlikləri ticarət məqsədləri ilə saxlanıldıqda və ya xüsusi olaraq MZHƏD şəklində nəzərdə tutulduqda MZHƏD maliyyə öhdəlikləri kateqoriyasına aid edilirler. MZHƏD maliyyə öhdəlikləri ədalətli dəyərlə təqdim edilir və yenidən ölçülmə zamanı yaranan mənfəet və zərər məbləğləri müvafiq olaraq mənfəet və zərər hesablarında tanınır. Mənfəet və zərər hesabında tanınan xalis mənfəet və ya zərər maliyyə öhdəliyi üzrə ödənilən bütün faizlər daxildir və bu məbləğ məcmu gəlir hesabatında "digər gelirlər/(zərərlər)" bəndində öz əksini tapır.

#### **b) Digər maliyyə öhdəlikləri**

Digər maliyyə öhdəlikləri ilkin olaraq bütün əməliyyat xərcləri çıxıldığdan sonra ədalətli dəyər ilə ölçülür. Digər maliyyə öhdəlikləri növbəti dövrlərdə effektiv faiz dərəcəsi metodundan istifadə olunmaqla amortizasiya edilmiş maya dəyərində ölçülür və faiz xərcləri effektiv gəlir kriteriyasına əsaslanaraq tanınır.

Effektiv faiz dərəcəsi metodu, maliyyə öhdəliyinin amortizasiya olunmuş maya dəyərinin hesablanması və faiz xərci məbləğinin müvafiq dövrlər üzrə paylaşılmamasını nəzərdə tutur. Bu metod maliyyə öhdəliyinin nəzərdə tutulan istifadə müddəti üzrə təxmin edilən gelecek ödəniləcək vəsaitləri və ya müvafiq olduqda, daha qısa müddət üzrə maliyyə öhdəliyinin qalıq dəyərini dəqiq diskontlaşdırın dərəcədir.

Maliyyə öhdəliyi müvafiq öhdəlik icra edildikdə, ləğv edildikdə və ya vaxtı başa çatdıqda uçotdan çıxarılır.

Mövcud olan bir maliyyə öhdəliyi eyni kreditor qarşısında tam fərqli şərtlərlə digəri ilə əvəz edildikdə və ya mövcud öhdəliyin şərtlərinə əhəmiyyətli düzəlişlər edildikdə, belə əvəz etmə və ya düzəliş ilkin öhdəliyin tanınmasının dayandırılmasını və yeni öhdəliyin tanınmasını tələb edir və müvafiq balans dəyərlərindeki fərqlər konsolidasiya edilmiş mənfəet və ya zərər və sair məcmu gəlir haqqında hesabatda eks etdirilir.

**Maliyyə zəmanətləri.** Adi biznes fəaliyyətində Bank akkreditivlər və zəmanətlərdən ibarət olan maliyyə zəmanətləri verir. Maliyyə zəmanətləri konsolidasiya edilmiş maliyyə hesabatlarında ilk önce ədalətli dəyərlə "Digər öhdəliklər" maddəsində alınmış komissiya haqqı məbləğində eks etdirilir. Ilkin eks etdirmədən sonra Bankın hər bir zəmanət üzrə öhdəliyi aşağıdakı məbləğlərdən yuxarı oları ilə ölçülür: amortizasiya hesablanmış komissiya haqqı və zəmanətdən irəli gələn maliyyə öhdəliyinin ödənilməsi üçün tələb olunan məsrəflərin ən yaxşı qiyməti.

### **3. Əsas Uçot Siyasətləri (davamı)**

Maliyyə zəmanətləri ilə bağlı öhdəliyin artması konsolidasiya edilmiş mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabatda nəzəre alınır. Alınmış komissiya haqqı mənfəət və ya zərər zəmanətin müddəti üzrə bərabər hissələrə bölünməklə eks etdirilir.

**Vergilər.** Cari mənfəət vergisi xərci Azərbaycan Respublikasının qanunları əsasında hesablanır.

Təxirə salınmış vergi aktivləri və öhdəlikləri öhdəlik metodundan istifadə etməklə müvəqqəti fərqlər üzrə hesablanır. Təxirə salınmış mənfəət şirkətlərin birləşməsi olmayan əməliyyat zamanı qudvilin və ya aktiv və ya öhdəliyin ilkin tanınmasından irəli gəlməyəndə və əməliyyat zamanı nə uçot mənfəətinə, nə də vergiye cəlb edilən mənfəətə və ya zərərə təsir göstərmədiyi hallarda, təxirə salınmış mənfəət vergisi aktivlərinin və öhdəliklərinin vergi bazası və onların maliyyə hesabatları məqsədləri üçün balans dəyərləri arasında bütün müvəqqəti fərqlər üzrə müəyyən edilir.

Təxirə salınmış vergi aktivləri yalnız bu dərecədə müəyyən edilir ki, çıxılan müvəqqəti fərqlərin istifadə edile bilməsi üçün vergiye cəlb edilən mənfəətin mövcud olması ehtimalı olsun. Təxirə salınmış mənfəət vergisi aktivləri və öhdəlikləri, hesabat tarixinə qüvvədə olan və ya əsas etibarı ilə qüvvədə olan vergi dərecələri və vergi qanunları əsasında aktivlərin satıldığı və ya öhdəliklərin yerine yetirildiyi müddətdə tətbiq edilən vergi dərecələri ilə ölçülür.

Müvəqqəti fərquin bərpa edilməsi vaxtı nəzarət altında olduğu və müvəqqəti fərquin yaxın gələcəkdə bərpa edilməməsi ehtimal edildiyi hallar istisna olmaqla, təxirə salınmış mənfəət vergisi törəmə müəssisələrə, assosiasiya olunmuş müəssisələrə və birgə müəssisələrə investisiyalardan irəli gələn müvəqqəti fərqlər üzrə eks etdirilir.

Bundan əlavə, Azərbaycanda Bankın fəaliyyəti ilə bağlı ƏDV, əmlak vergisi, ödəmə mənbəyində tutulan vergi və sair müxtəlif əməliyyat vergiləri tətbiq edilir. Bu vergilər ümumi və inzibati xərclərin tərkibinə daxil edilir.

**Əmlak və avadanlıqlar.** Əmlak və avadanlıqlar gündəlik xidmət xərcləri istisna olmaqla, yiğilmiş amortizasiyanı və hər hansı tanınmış dəyərsizləşmə zərərini çıxmaqla ilkin dəyəri ilə tanınır. Tanınma meyarına uyğun geləndə, əmlak və avadanlıqların bir hissəsinin əvəz etdirilmesi xərcləri yaranan zaman həmin dəyərə daxil edilir.

Əmlak və avadanlığın balans dəyəri dəyərsizləşmə baxımından balans dəyərinin qaytarılmayacağını göstərən hadisələr baş verəndə və ya şəraitlər dəyişəndə yenidən qiymətləndirilir.

Aktiv istifadəyə hazır olduğu andan bu aktiv üzrə amortizasiya hesablanmasığa başlayır. Amortizasiya aktivlərin balans dəyərlərini aşağıda göstərilən proqnozlaşdırılan istifadə müddətləri üzrə bərabər hissələrə bölməklə hesablanır:

**III**

Icarəyə götürülmüş aktivlərin əsaslı təmiri	4 - 15
Mebel və digər avadanlıqlar	4 - 5
Kompyuter və ofis avadanlığı	4
Nəqliyyat vasitələri	4

Aktivlərin qalıq dəyərləri, istifadə müddətləri və metodlar yenidən baxılaraq, hər maliyyə ilinin sonunda lazım olduğunuca yeniləşdirilir.

Təmir və rekonstruksiya xərcləri çəkildikcə xərclərə aid edilir və kapitallaşdırılmalı olduğu hallar istisna olmaqla, digər əməliyyat xərclərinə daxil edilir.

**Qeyri-maddi aktivlər.** Qudvilden başqa qeyri-maddi aktivlər kompüter proqramlarından və lisenziyalardan ibarətdir.

Ayrıca alınmış qeyri-maddi aktivlər ilk olaraq maya dəyəri ilə tanınır. İlkin tanınmadan sonra qeyri-maddi aktivlər yiğilmiş amortizasiya və yiğilmiş dəyərsizləşmə zərərlerini çıxmaqla maya dəyəri ilə eks etdirilir. Qeyri-maddi aktivlərin istifadə müddətləri məhdud və ya qeyri-müəyyən müddətlər kimi müəyyən edilmişdir. Məhdud istifadə müddəti olan qeyri-maddi aktivlərə 1-10 illik istifadə müddəti üzrə amortizasiya hesablanması və həmin qeyri-maddi aktivlər üzrə mümkün dəyərsizləşmə əlamətləri mövcud olanda dəyərsizləşmə baxımından qiymətləndirmə aparılır. Qeyri-müəyyən istifadə müddəti olan qeyri-maddi aktivlərlə bağlı amortizasiya müddəti və metodları ən azından hər maliyyə ilinin sonunda yenidən baxılır.

### 3. Əsas Uçot Siyasetləri (davamı)

**Yenidən mülkiyyətə keçmiş girov.** Müəyyən hallarda girov ödənilməmiş kreditlər üzrə tutmanın yönləndirilməsindən sonra yenidən mülkiyyətə alınır. Yenidən mülkiyyətə alınmış girov ən aşağı balans dəyəri və ya xalis satış dəyərində ölçülür və hesabatlarda "Digər aktivlər" daxilində göstərilir.

**Ehtiyatlar.** Bank ehtiyatları keçmiş hadisənin neticəsi olan cari (hüquqi və ya konstruktiv) öhdəliyə sahib olduqda, öhdəliyin yerinə yetirilməsi üçün iqtisadi səmərələri təcəssüm etdirən resursların xaric olmasının tələb olunacağını ehtimal etdikdə və öhdəliyin mebləğini etibarlı qiymətləndirə biləndə tanır.

**Nizamnamə kapitalı.** Adı səhmlər kapital kimi təsnif edilir. Şirkətlərin birləşməsi istisna olmaqla, yeni səhmlərin buraxılması ilə birbaşa bağlı olan xarici xərclər kapitalın tərkibində həmin emissiya neticəsində əldə edilmiş məbleğin azalması kimi eks etdirilir.

Əldə edilmiş vəsaitlərin ədalətli dəyərinin emissiya zamanı səhmlərin nominal dəyərindən artıq məbləği əlavə kapital kimi eks etdirilir.

**Segmentlər üzrə hesabat.** Bankın seqmentlər üzrə hesabatları aşağıdakı əməliyyat seqmentlərinə əsaslanır: pərakəndə bank əməliyyatları və korporativ bank əməliyyatları.

**Şərti öhdəliklər.** Şərti öhdəliklər konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatda eks etdirilmir, lakin onların ödənilməsi üçün ehtiyatların xərclənməsi ehtimalı az olanda, maliyyə hesabatlarında açıqlanır. Şərti aktivlər konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatda eks etdirilmir, lakin onlarla bağlı iqtisadi faydalaların daxil olması ehtimal ediləndə maliyyə hesabatlarında açıqlanır.

**Gəlir və xərclərin tanınması.** Gəlir Bank tərəfindən iqtisadi səmərənin əldə edilməsi ehtimal ediləndə və xərclər etibarlı şəkildə ölçülə biləndə tanınır. Gəlirin tanınması üçün aşağıdakı xüsusi tanınma meyarları da qarşılanmalıdır.

**Faiz və analoji gəlir və xərclər.** Ticaret aktivləri və ya satılı bilən aktivlər kimi təsnif edilmiş faiz hesablanması qiymətli kağızlar və amortizasiya olunmuş dəyəri ilə qiymətləndirilən bütün maliyyə aletləri üzrə faiz gəlirləri və ya xərcləri effektiv faiz dərəcəsi ilə tanınır. Effektiv faiz dərəcəsi qiymətləndirilən gelecek pul vəsaitləri ödənişlərini və ya daxilolmalarını maliyyə aletinin ehtimal edilen istifadə müddəti və ya daha qısa müddət ərzində maliyyə aktivinin və ya öhdəliyinin xalis balans dəyərində diskontlaşdırır. Hesablaşma zamanı maliyyə aleti üzrə bütün müqavilə şərtləri (misal üçün əvvəlcədən ödəmə imkanı), eləcə də aletlə bilavasitə bağlı olan və effektiv faiz dərəcəsinin tərkib hissəsi olan bütün haqlar və əlavə xərclər nəzərə alınır, lakin gelecek kredit zərərləri nəzərə alınır. Bank maliyyə aktiv və ya öhdəlikləri üzrə ödəniş və daxilolmalara dair qiymətləndirmələrinə yenidən baxdıqda, həmin aktiv və öhdəliklərin balans dəyərine düzəlişlər edir. Düzəliş edilmiş balans dəyəri ilkin effektiv faiz dərəcəsi əsasında hesablanır və balans dəyərində dəyişiklik faiz gəliri və ya xərci kimi tanınır.

Maliyyə aktivinin və ya analoji maliyyə aktivləri qrupunun qeydə alınmış dəyəri dəyərsizləşmə zərərinə görə azalarsa, faiz gəliri, yeni balans dəyərinə ilkin faktiki faiz dərəcəsini tətbiq etməklə eks etdirilir.

**Haqq və komissiya gəlirləri.** Bank haqq və komissiya gəlirlərini müştərilərə göstərdiyi xidmətlərdən əldə edir. Haqlardan əldə edilən gəlir aşağıdakı iki kateqoriyaya bölünə bilər:

- **Müəyyən müddətdə göstərilmiş xidmətlərdən komissiya gəliri**

Müəyyən müddətdə göstərilmiş xidmətlərdən komissiya gəliri həmin müddət ərzində hesablanır. Bu haqlara komissiya gəliri daxildir. Kreditlərin verilmesi öhdəlikləri ilə bağlı haqlar (bu kreditlərin istifadə edilməsi ehtimalı yüksək olanda) və kreditlərle bağlı digər haqlar (hər hansı əlavə xərclərlə birlikdə) gelecek dövrlərə aid edilir və kredit üzrə faktiki faiz dərəcəsinə düzəliş kimi tanınır.

- **Əməliyyat xidmətlərinin göstərilməsindən komissiya gəliri**

Üçüncü tərəf adından hər hansı əməliyyat və ya danışqlarda iştirak müvafiq əməliyyat başa çatdıqdan sonra tanınır. Müəyyən gəlirlilik göstəriciləri ilə bağlı olan haqlar və ya haqqın komponentləri müvafiq meyarlar yerinə yetirildikdən sonra tanınır.

**Dividend gəlirləri.** Bank ödənişi almaq hüququnu əldə edəndə gəlir tanınır.

### **3. Əsas Uçot Siyasətləri (davamı)**

**Xarici valyutanın çevirilməsi.** Xarici valyutalarla aparılan əməliyyatlar ilk önce əməliyyat tarixində qüvvədə olan valyuta məzənnəsindən istifadə etməklə funksional valyutada qeydə alınır. Xarici valyuta ilə olan monetar aktivlər və öhdəliklər hesabat tarixine qüvvədə olan məzənnədən istifadə etməklə funksional valyutaya yenidən çevirilir. Xarici valyutalarla olan əməliyyatların çevirilməsindən yaranan bütün gəlirlər və zərərlər konsolidasiya edilmiş mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabatda "Zərərlər çıxılmaqla xarici valyutalarla əməliyyatlar üzrə gəlir – xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi" maddəsi üzrə tanınır. Xarici valyuta ilə olan və maya dəyeri ilə qiymətləndirilən qeyri-monetary maddələr ilkin əməliyyatların tarixlərinə mövcud olan məzənnə ilə çevirilir. Xarici valyuta ilə olan və ədalətli dəyerlər qiymətləndirilən qeyri-monetary maddələr ədalətli dəyərin təyin edildiyi tarixdə mövcud olan məzənnə ilə çevirilir.

Xarici valyuta ilə aparılan əməliyyatın müqavilə üzrə valyuta məzənnəsi ilə ARMB-nin əməliyyat tarixində qüvvədə olan məzənnəsi arasında fərqlər xarici valyuta ilə diliñ əməliyyatlarından zərərləri çıxmamaqla gəlirlərin tərkibində eks etdirilir. Bank hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanmasında 31 dekabr 2017-ci və 2016-cı il tarixlərinə mövcud olan aşağıdakı rəsmi məzənnələrdən istifadə etmişdir:

	2017	2016
1 ABŞ dolları	AZN 1.7001	AZN 1.7707
1 Avro	AZN 2.0307	AZN 1.8644

### **4. Yeni Uçot Qaydaları**

1 yanvar 2018-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün məcburi xarakter daşıyan və Qrup tərəfindən vaxtından evvel tətbiq edilməyən bəzi yeni standartlar və onlara dair şəhələr dərc olunmuşdur.

**BMHS 9 "Maliyyə Aletləri" (2014-cü ilin iyul ayında dəyişiklik edilmişdir və 1 yanvar 2018-ci il və ya bu tarixden sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).** Yeni standartın əsas fərqləri aşağıda göstərilir:

- Maliyyə aktivləri üç qiymətləndirmə kateqoriyasına təsnifləşdirilməlidir: ilkin tanınmadan sonra amortizasiya edilmiş dəyərdə qiymətləndirilən aktivlər, ilkin tanınmadan sonra sair məcmu gəlirlərin tərkibində ədalətli dəyərdə qiymətləndirilən aktivlər və mənfəət və ya zərərin tərkibində ədalətli dəyərdə qiymətləndirilən aktivlər.
- Təsnifləşdirmə maliyyə aktivlərinin idare edilmesi üzrə müəssisənin biznes modelindən və müqavilədə nəzərdə tutulan nağd pul axınlarının yalnız əsas məbləğ və faiz ödənişlərindən ibarət olub-olmamasından asılıdır. Əgər borc aləti müvafiq vesaitin əldə edilməsi üçün saxlanılırsa və yalnız əsas məbləğin və faizlərin ödənilməsi tələbine də uyğun gəlirse, amortizasiya edilmiş dəyərdə qeydə alınır. Yalnız əsas məbləğin və faizlərin ödənilməsi tələbinə uyğun gələn borc alətləri həm nağd pul axınlarının əldə edilməsi, həm də satış üçün nəzərdə tutulan aktivlərdən ibarət portfelin tərkibindədirse, o zaman həmin alətlər sair məcmu gəlirlərin tərkibində ədalətli dəyərlə qiymətləndirilən aktivlər kimi təsnifləşdirilə bilər. Tərkibində nağd pul axınları olmayan və yalnız əsas məbləğin və faizlərin ödənilməsi tələbinə uyğun gələn maliyyə aktivləri mənfəət və ya zərərin tərkibində ədalətli dəyərdə qiymətləndirilməlidir (məsələn, törəmə maliyyə aletləri). Qeyri-törəmə aletlərin tərkibində olan törəmə maliyyə aletləri müvafiq maliyyə aktivlərində ayrıca göstərilmir və yalnız əsas məbləğin və faizlərin ödənilməsi tələbinin şərtlərinə uyğunluq qiymətləndirilərkən nəzərə alınır.
- Pay aletlərinə investisiyalar hər zaman ədalətli dəyərdə qiymətləndirilir. Lakin pay aleti satış üçün nəzərdə tutulmadıqda, rəhbərlik ədalətli dəyərdəki dəyişiklikləri sair məcmu gəlirlərin tərkibində göstərilməsi ilə bağlı dəyişilməz qərar qəbul edə bilər. Əgər pay aleti satış üçün nəzərdə tutulursa, ədalətli dəyərdəki dəyişikliklər mənfəət və ya zərərdə göstərilməlidir.
- Maliyyə öhdəliklərinin təsnifləşdirilməsi və qiymətləndirilməsi ilə bağlı BMS 39-un əksər tələbləri dəyişdirilmədən BMHS 9-a köçürülmüşdür. Əsas fərqli ondan ibarətdir ki, müəssisə mənfəət və ya zərərdə ədalətli dəyərlə qeydə alınan maliyyə öhdəliklərinin kredit risklərindəki dəyişikliklərin effektini sair məcmu gəlirlərin tərkibində açıqlamalıdır.

#### **4. Yeni Uçot Qaydaları (davamı)**

- BMHS 9 dəyərsizləşmə üzrə zərərlərin tanınması üçün yeni model təqdim edir: gözlənilən kredit zərərləri (GKZ) modeli. Bu model maliyyə aktivlerinin ilkin tanınmasından etibarən kredit keyfiyyetindəki dəyişikliklərə əsaslanan "üç mərhələli" yanaşmanı nəzərdə tutur. Yeni qaydada əsasən dəyərsizləşməmiş maliyyə aktivlerinin ilkin tanınması zamanı müəssisə 12 aylıq GKZ-yə (ticarət debitor borcları üçün isə qüvvəde olduğu bütün dövr ərzində GKZ-yə) bərabər olan zərərləri birbaşa tanımlıdır. Kredit riski əhəmiyyətli dərəcədə artarsa, dəyərsizləşmə 12 aylıq GKZ deyil, kreditin qüvvəde olduğu bütöv müddətə uyğun GKZ əsasında qiymətləndirilir. Bu modelə lizing və debitor borcları üzrə dəyərsizləşmənin qiymətləndirilməsi üçün sadələşdirilmiş təlimatlar da daxildir.
- Hecinq uçotunu risklərin idarə edilməsi ilə daha sıx əlaqələndirmek üçün uçot ilə bağlı tələblərə dəyişikliklər edilmişdir. Hazırda standart makrohecinq hallarının uçotunu nəzərdə tutmadığına görə, o, şirkətlərə BMHS 9-da təsvir edilən hecinqin uçotu tələblərini tətbiq etmək və BMS 39-un bütün heclərə tətbiqini davam etdirmək kimi uçot siyaseti arasında seçim imkanı verir.

Qrup rəhbərliyi 31 dekabr 2017-ci il tarixinə maliyyə aktiv və öhdəliklərinin təhlilinə və həmin tarixdə mövcud olan faktlara və şəraite əsasən yeni standartın 1 yanvar 2018-ci il tarixindən etibarən qəbul edilməsinin konsolidasiya edilmiş maliyyə hesabatlarına əhəmiyyətli təsir edəcəyini gözləyir.

Rəhbərlik maliyyə aktiv və öhdəliklərinin təsnifləşdirilməsi və qiymətləndirilməsi ilə bağlı hələ yekun qərar qəbul etməmişdir, lakin amortizasiya olunmuş dəyərdə qiymətləndirilen aktivlər üzrə əhəmiyyətli yenidən təsnifləşdirmənin aparılacağını gözləmir.

Qrup 2018-ci ilin ikinci rübüne qədər 31 dekabr 2017-ci il tarixinə maliyyə aktiv və öhdəliklərinin təhlilini və həmin tarixdə mövcud olan faktlara və şəraite əsasən yeni standartın 1 yanvar 2018-ci il tarixindən etibarən qəbul edilməsinin maliyyə hesabatlarına mümkün təsirinin qiymətləndirilməsini yekunlaşdıracağını planlaşdırır. BMHS 9-un təsiri ilə bağlı ümumi təhlilə və hazırda mövcud olan məlumatlara əsasən, BMS 39-a əsasən kredit itkiliyi üzrə ehtiyatların yaradılması metodologiyasının çəkilmiş zərər modelindən BMHS 9-a uyğun olaraq gözlənilən kredit itkisi modelinə dəyişdirilməsi maliyyə aktivlerinin azalması ilə nəticələnəcəyi gözlənilir.

Yeni standartın maliyyə öhdəliklərinə əhəmiyyətli dərəcədə təsiri gözlənilmir. Bu standart, həmçinin məlumatların açıqlanması ilə bağlı əlavə tələbləri və maliyyə hesabatlarının təqdimatında dəyişiklikləri nəzərdə tutur. Bu amillərin xüsusilə yeni standartın qəbul olunduğu ildə Bankın maliyyə alətləri haqqında açıqlamalarının xüsusiyətini və həcmiini dəyişdircəyi gözlənilir.

**BMHS 15 "Müşterilər ilə müqavilələrdən yaranan gelir" (28 may 2014-cü il tarixində dərc edilmişdir və 1 yanvar 2018-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).** Yeni standartın təqdim etdiyi əsas prinsipə görə gelir mal və xidmətlər müştəriyə ötürüldüyü zaman eməliyyat qiyməti ilə tanınmalıdır. Birlikdə satılan mal və xidmətlərdən yaranan gelir hər bir mal və ya xidmət üzrə ayrıca tanınmalı, təklif edilən endirim və güzəştlər müvafiq olaraq həmin mal və xidmətlər üzrə bölüşdürülməlidir. Ödəniş hər hansı sebəbə görə dəyişərsə və bu zaman məbləğin dəyişmə riski əhəmiyyətli olmazsa, məbləğin minimal hissəsi tanınmalıdır. Müşterilər ilə müqavilələrin təmin edilməsi ilə bağlı xərclər kapitallaşdırılmalı və müqavilədən faydaların əldə edildiyi müddət ərzində amortizasiya edilməlidir.

Maliyyə alətləri və lizingin tərkib hissəsi olan faiz və haqq gelirləri BMHS 15-in əhatəsindən kənardır və digər müvafiq standartlar (BMHS 9 və BMHS 16) ilə tənzimlənəcəkdir. Neticədə bu standartın qəbul edilməsi Qrupun gelirlərinin böyük hissəsinə təsir göstərməyəcəkdir. Qrupun rəhbərliyi ilkin təhlilə əsasən yeni standartın 1 yanvar 2018-ci il tarixindən etibarən qəbul edilməsinin maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir edəcəyini gözləmir.

**BMHS 16 "Lizing" (13 yanvar 2016-cı il tarixində dərc edilmişdir və 1 yanvar 2019-cu il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).** Yeni standart lizingin tanınması, qiymətləndirilməsi, təqdimatı və açıqlanması ilə bağlı prinsipləri müəyyən edir. Bütün lizing müqavilələri icarənin başlandığı tarixdən icarəyə götürən aktivdən istifadə hüququ, eləcə də müvafiq dövrlər ərzində icarə ödənişləri həyata keçirildiyi halda maliyyələşdirmə əldə etmesine gətirib çıxarır. Müvafiq olaraq, BMHS 16 lizingin BMS 17-də nəzərdə tutulduğu kimi eməliyyat və ya fəaliyyət lizingi kimi təsnifləşdirilməsini ləğv edir və bunun əvəzində icarəyə götürənlər üçün vahid uçot metodu təqdim edir. İcarəyə götürənlər aşağıdakılardan tanımlıdır: (a) icarəyə verilən aktivin dəyərinin aşağı olduğu hallar istisna olmaqla, 12 aydan artıq müddəti olan bütün icarə müqavilələrindəki aktiv və öhdəlikləri və (b) mənfiət və zərər hesabatında icarəyə verilmiş aktivlərin icarəyə verilmiş öhdəliklər üzrə faizlərdən ayrıca amortizasiyası.

#### **4. Yeni Uçot Qaydaları (davamı)**

BMHS 16 mahiyyət etibarile icarəyə verən BMS 17-də nəzərdə tutulan uçot tələbini qüvvədə saxlayır. Müvafiq olaraq, icarəyə verən lizing müqavilələrini əməliyyat və ya maliyyə lizinqi kimi təsnifləşdirməkdə və onları ayrıca uçota almaqda davam edir. Hazırda Qrup yeni standartın onun maliyyə hesabatlarına təsirini qiymətləndirir.

**BMHŞK 22 "Xarici valyutada əməliyyatlardan ödənişlər" (8 dekabr 2016-ci ilde dərc olunub və 1 yanvar 2018-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).** Bu şəhər BMS 21 "Xarici valyuta əməliyyatları" standartının tətbiqi zamanı əməliyyat tarixinin müəyyən edilməsi məsələsini aydınlaşdırır. Həmin Şəhər müəssisənin xarici valyutada müqavilələr üzrə qabaqcadan ödənişlər etdiyi və ya qəbul etdiyi halda tətbiq edilir. Şərhədə qeyd olunur ki, əməliyyat tarixi ilkin ödənişin həyata keçirilməsi və ya qəbul edilməsi zamanı yaranan qeyri-monetary aktivin və ya öhdəliyin müəssisə tərəfindən ilkin tanınma tarixidir. Qabaqcadan bir neçə ödəniş və ya daxilolma həyata keçirilərse, müəssisə qabaqcadan həyata keçirilmiş hər bir ödəniş və ya daxilolmanın tarixini müəyyən etməlidir. Hazırda Qrup bu şəhərin onun maliyyə hesabatlarına təsirini qiymətləndirir.

**BMHŞK 23 "Mənfəət vergisinin uçotundan yaranan qeyri-müəyyənlik" (7 iyun 2017-ci ilde dərc olunub və 1 yanvar 2019-cu il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).** BMS 12 mənfəət vergisinin uçotu ilə bağlı qeyri-müəyyənliyin effektinin eks etdirilməsini deyil, cari və texnə salınmış vergilərin uçotu qaydalarını göstərir. Bu Şəhər mənfəət vergisinin uçotu zamanı qeyri-müəyyənlik yarandıqda BMS 12-yə uyğun olaraq tanınma və qiymətləndirmə tələblərinin tətbiqi qaydasını izah edir. Müəssisə vergi uçotu ilə bağlı qeyri-müəyyənliyin ayrıca yaxud bir və ya bir neçə qeyri-müəyyənliyliq hali ilə birləşdir, qeyri-müəyyənliyin həllini daha yaxşı proqnozlaşdırmağa imkan verən yanaşmadan asılı olaraq nəzərdən keçirilməsini müəyyən etməlidir. Müəssisə fərz etməlidir ki, vergi orqanları yoxlama hüququ olan məbləğləri yoxlayacaq və yoxlama zamanı müvafiq məlumatlara dair tam biliyə malik olacaqlar. Müəssisə vergi orqanının qeyri-müəyyən vergi mülahizəsini qəbul etməsi ehtimalının az olması nəticəsinə gelərsə, qeyri-müəyyənliyin həll olunmasının proqnozlaşdırılması üçün müəssisənin daha uyğun hesab etdiyi üsuldan asılı olaraq, ən münasib məbləğ və ya gözlənilən dəyər istifadə olunaraq, bu qeyri-müəyyənliyin təsiri vergiye cəlb olunan müvafiq mənfəət və zərərin, vergi bazaları, istifadə edilməmiş vergi zərərləri, istifadə edilməmiş vergi güzəştləri və ya vergi dərəcələrinin müəyyənleşdirilməsi zamanı eks etdirilecək. Müəssisə faktlar və şəraitdəki dəyişikliyin və yaxud Şəhər ilə tələb edilən mülahizələr və texminlərə təsir göstərən yeni məlumatların effektini uçot texminlərində dəyişiklik kimi eks etdirəcək. Faktlar və şəraitlər yaxud mülahizələrin və ya texminlərin yenidən qiymətləndirilməsinə səbəb ola bilən yeni məlumatlarda dəyişikliklər dair nümunələrə aşağıdakılardaxil olmaqla, lakin bunlarla məhdudlaşmamaqla, vergi orqanları tərəfindən aparılan yoxlamalar və ya hərəkətlər, vergi orqanları tərəfindən müəyyən edilən qaydalarda dəyişikliklər və ya mənfəət vergisinin uçotu üzrə konkret məsələnin yoxlanılması və ya tekrar yoxlanılması üçün vergi orqanlarının hüquqlarının qüvvədə olma müddətinin başa çatması daxildir. Vergi orqanlarının vergi uçotu ilə bağlı hər hansı məsələyə dair ayrıca bir qərarla razılığının və ya fikir ayrılığının olmaması Şəhər ilə tələb olunan mülahizələr və texminlərə təsir edən faktlar və şəraitdə yaxud yeni məlumatlarda dəyişiklikləri nəzərdə tutmur. Hazırda Qrup bu şəhərin onun maliyyə hesabatlarına təsirini qiymətləndirir.

Qəbul edildikdən sonra aşağıdakı digər yeni uçot qaydalarının Qrupun maliyyə hesabatlarına əhəmiyyətli təsiri gözlənilmir:

- Investor tərəfindən aktivlərin asılı və ya bir neçə müəssisələrə satılması və ya ötürülməsi - BMHS 10 və BMS 28-ə dəyişikliklər (11 sentyabr 2014-cü ilde dərc olunub və BMUŞŞ tərəfindən müəyyən edilecek tarixdə və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).
- "Müştəriler ilə müqavilələrdən yaranan gelir", BMHS 15-ə dəyişikliklər (12 aprel 2016-ci ilde dərc olunub və 1 yanvar 2018-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).
- Səhm əsasında ödənişlər, BMHS 2-yə dəyişikliklər (20 iyun 2016-ci ilde dərc olunub və 1 yanvar 2018-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).
- "Sığorta müqavilələri" - BMHS 4-ə dəyişikliklər (12 sentyabr 2016-ci ilde dərc olunub və 1 yanvar 2018-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).
- Investisiya mülkiyyətinə/mülkiyyətindən köçürmələr, BMS 40-a dəyişikliklər (8 dekabr 2016-ci ilde dərc olunub və 1 yanvar 2018-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).
- 2014-2016-ci illər üzrə BMHS-lərin illik təkmilləşdirilməsi – BMHS 1 və BMS 28-ə dəyişikliklər (8 dekabr 2016-ci ilde dərc olunub və 1 yanvar 2018-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).

#### **4. Yeni Uçot Qaydaları (davamı)**

Yuxarıda başqa cür nəzərdə tutulmadığı təqdirdə, yeni standartlar və şərhlərin Şirkətin maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsiri gözlənilmir.

#### **5. Mühüm Mühasibat Uçotu Mühakimələri və Qiymətləndirmələri**

Qrupun uçot qaydalarını tətbiq edərkən, rehbərlik qiymətləndirmələrdən əlavə konsolidasiya edilmiş maliyyə hesabatlarında eks etdirilmiş məbleğlərə daha əhəmiyyətli təsir göstermiş aşağıdakı mühakimələrdən istifadə etmişdir. Qiymətləndirmələrin təbiətindən asılı olaraq, real nəticələr mühüm şəkildə fərqlənə bilər. Ən mühüm qiymətləndirmələr və mühakimələr aşağıda açıqlanır:

**Kreditlərin dəyərsizləşməsi üzrə ehtiyat.** Bank kredit və debitor borclarının dəyərsizləşməsini qiymətləndirmək üçün müntəzəm qaydada onların təhlilini aparır. Borcalan maliyyə çətinlikləri ilə qarşılaşdığı və analoji borcalanlar haqqında faktiki məlumatların mənbəyi az olduqda Bank dəyərsizləşmə zərərlərinin qiymətləndirilməsində özünün təcrübəli mühakimesindən istifadə edir. Eynilə, Bank qrupa daxil olan borcalanların öhdəlikləri ödəmək statusunda menfi dəyişikliklərə və ya Bankın daxilində aktivlər üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqəli olan dövlet və ya yerli iqtisadi şəraitlərin dəyişməsinə işaret edən müşahidə edilən məlumatlar əsasında gələcək pul vəsaitləri hərəkətlərində dəyişiklikləri qiymətləndirir. Rehbərlik kreditlər və debitor borcları qrupları üzrə kredit riski xarakteristikası və obyektiv dəyərsizləşmə sübutları olan aktivlərlə bağlı zərərlərin strukturu haqqında tarixi məlumatlar əsasında qiymətləndirmələrdən istifadə edir. Bank cari şəraitləri eks etdirmək məqsədilə kreditlər və ya debitor borcları qrupu üçün müşahidə edilən məlumatlarda düzeliş aparmaq üçün özünün təcrübəli mühakiməsindən istifadə edir.

**Girovun dəyerinin müəyyən edilməsi.** Rəhbərlik müntəzəm qaydada girovun bazar dəyerini nəzərdən keçirir. Rəhbərlik cari vəziyyəti eks etdirmək məqsədilə təcrübəsi əsasında mühakimə edir və ya müstəqil rəydən istifadə edir. Tələb olunan məbleğ və girov tərəfdəşin kredit riskinin qiymətləndirilməsindən asılıdır.

**Maliyyə alətlərinin ədaləti dəyeri və əlaqədar təsnifləşdirilməsi.** Konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatda eks etdirilmiş maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin ədaləti dəyerleri feal bazardan əldə edilə bilməyəndə, onlar müxtəlif qiymətləndirme mexanizmlərindən istifadə etməklə müəyyən edilir. Mümkün olanda, bu mexanizmlər müşahidə edile bilən bazardan götürülür, mümkün olmayanda isə ədaləti dəyerlərin müəyyən edilməsi üçün mühakimələr istifadə olunur. Mühakimələr uzunmüddətli maliyyə aktivləri üçün likvidlik riski, kredit riski və dəyişkenlik kimi məlumatları nəzərə alır. Bu amillər haqqında fərziyyələrdə dəyişikliklər maliyyə alətlərinin hesabatda göstərilən ədaləti dəyerine təsir göstərə bilər. Rehbərlik maliyyə alətlərinin xüsusiyyəti və istifadəsi üzrə mühakimə tətbiq edir və onları müvafiq kateqoriyalarda təsnifləşdirir.

**Əlaqəli tərəflərə əməliyyatlar.** Adı fealiyyətində Bank əlaqəli tərəflərə əməliyyatlar aparır. 39 sayılı MUBS maliyyə alətlərinin ilk önce ədaləti dəyerleri əsasında tanınmasını tələb edir. Müəyyən əməliyyatlar feal bazarda aparılmadığı təqdirdə, onların bazar və ya qeyri-bazar faiz dərəcələri ilə qiymətləndirilməsini müəyyən etmek üçün mühakimələr tətbiq edilir. Mühakimə əlaqəli olmayan tərəflər arasında oxşar əməliyyatlar üçün qiymətlərin təyin edilməsi və effektiv faiz dərəcəsinin təhlili əsasında verilir.

#### **6. Seqmentlər üzrə Məlumat**

İdarəetmə məqsədləri üçün Bankın fealiyyəti məhsul və xidmətlərə görə iki əməliyyat seqmenti üzərində qurulub:

Pərakəndə bank əməliyyatları

Əsasən fiziki şəxslərdən depozitlərin cəlb olunması, istehlak kreditlərinin, overdraftların verilmesi, kredit kart xidmətlərinin və vəsaitlərin köçürülməsi xidmətlərinin göstərilməsi.

Korporativ bank əməliyyatları

Əsasən korporativ müştərilərə və təşkilatlara ssudaların verilmesi və digər kredit xidmətlərinin göstərilməsi, depozitlərin cəlb olunması və cari hesabların açılması.

Rəhbərlik resurslarının bölüşdürülməsi və fealiyyət nəticələrinin qiymətləndirilməsi haqqında qərarların qəbul edilməsi məqsədilə ayrıca olaraq təserrüfat bölmələrinin nəticələrini izleyir. Seqmentin nəticələri, aşağıdakı cədveldə göstərildiyi kimi, konsolidasiya edilmiş maliyyə hesabatlarında mənfeət və ya zərərdən fərqli olaraq ölçülür.

**"Yapı Kredi Bank Azərbaycan" QSC**  
**31 dekabr 2017-ci il tarixinə konsolidasiya edilmiş maliyyə hesabatları üzrə qeydlər**  
(min Azərbaycan manatı ilə)

---

**6. Seqmentlər üzrə Məlumat (davamı)**

Əməliyyat seqmentləri arasında köçürmə qiymətləri üçüncü tərəflərlə əməliyyatlarla oxşar qaydada, bir-birində asılı olmayan tərəflər arasında əməliyyatlar kimi həyata keçirilir.

2017-ci və 2016-ci illərdə hər hansı bir xarici müştəri və ya biznes tərəfdaşı ilə əməliyyatlardan Bankın cəmi gəlirinin 10%-nə və ya daha çox hissəsinə bərabər olan məbleğdə gəlir əldə edilməmişdir.

Aşağıdakı cədvəldə Bankın əməliyyat seqmentlərinə dair gəlir, xərc və mənfəət haqqında məlumat təqdim olunur.

2017	Pərakəndə bank əməliyyatları	Korporativ bank əməliyyatları	Bölüşdürülməmiş	Cəmi
<b>Gəlirlər</b>				
Faiz geliri	12,608	14,502	1,664	28,774
Haqq və komissiya geliri	6,312	4,884	-	11,196
Qeyri-faiz geliri	4,827	5,553	637	11,017
<b>Cəmi gelirlər</b>	<b>23,747</b>	<b>24,939</b>	<b>2,301</b>	<b>50,987</b>
Faiz xərci	(3,703)	(4,290)	-	(7,993)
Haqq və komissiya xərci	(3,773)	(1,681)	(123)	(5,577)
Faiz hesablanan aktivlər üzrə dəyərsizləşmə xərci	(1,495)	620	-	(875)
Qeyri-faiz xərci	(12,133)	(13,957)	(1,602)	(27,692)
<b>Seqmentlər üzrə neticələr</b>	<b>2,643</b>	<b>5,631</b>	<b>576</b>	<b>8,850</b>
Mənfəət vergisi xərci	-	(1,257)	-	(1,257)
<b>İl üzrə mənfəət/(zərər)</b>	<b>2,643</b>	<b>4,374</b>	<b>527</b>	<b>7,693</b>
<b>Seqmentlər üzrə digər məlumat</b>				
Kapital xərcləri	1,497	1,722	198	3,417

**"Yapı Kredi Bank Azərbaycan" QSC**  
**31 dekabr 2017-ci il tarixinə konsolidasiya edilmiş maliyyə hesabatları üzrə qeydlər**  
(min Azərbaycan manatı ilə)

**6. Seqmentlər üzrə Məlumat (davamı)**

2016	Pərakənde bank əməliyyatları	Korporativ bank əməliyyatları	Bölüşdürülməmiş	Cəmi
<b>Gelirlər</b>				
Faiz geliri	16,572	16,755	25	33,352
Haqq və komissiya geliri	6,150	3,855	–	10,005
Qeyri-faiz geliri	9,651	9,757	15	19,423
<b>Cəmi gelirlər</b>	<b>32,373</b>	<b>30,367</b>	<b>40</b>	<b>62,780</b>
Faiz xərci	(3,110)	(9,519)	–	(12,629)
Haqq və komissiya xərci	(2,372)	(1,323)	–	(3,695)
Faiz hesablanan aktivlər üzrə dəyərsizləşmə xərci	(8,015)	(12,377)	–	(20,392)
Qeyri-faiz xərci	(13,570)	(13,721)	(20)	(27,311)
<b>Seqmentlər üzrə nəticələr</b>	<b>5,306</b>	<b>(6,573)</b>	<b>20</b>	<b>(1,247)</b>
Mənfəət vergisi xərci	(714)	(1,269)	109	(1,874)
<b>İl üzrə mənfəət/(zərər)</b>	<b>4,592</b>	<b>(7,842)</b>	<b>129</b>	<b>(3,121)</b>
<b>Seqmentlər üzrə digər məlumat</b>				
Kapital xərcləri	2,302	2,327	3	4,633
<b>Coğrafi məlumat</b>				

**Coğrafi məlumat**

31 dekabr 2017-ci və 2016-ci il tarixlərində başa çatan illər üzrə Bankın üçüncü tərəf müştərilərdən gelirləri Azərbaycan Respublikasında əldə edilmişdir. BMHS 8 Banka şəmli olunmur, belə ki bu açıqlama onun minimum tələblərinə cavab vermir. Bu, mənfəət və zərəri daha yaxşı anlamaq üçün əlavə açıqlamadır.

**7. Pul Vəsaitləri və onların Ekvivalentləri**

Pul vəsaitləri və onların ekvivalentləri aşağıdakılardan ibarətdir:

	2017	2016
Kassa	29,993	19,758
ARMB-deki cari hesablar	28,449	38,606
ARMB-deki qısamüddətli depozitlər	52,517	–
Diger kredit təşkilatlarındakı cari hesablar	152,736	161,608
<b>Pul vəsaitləri və onların ekvivalentləri</b>	<b>263,695</b>	<b>219,972</b>

31 dekabr 2017-ci il tarixinə Bankın ARMB-də ödəmə müddəti 12 yanvar 2018-ci ildə başa çatan və illik faiz dərəcəsi 11.80% – 14.97% təşkil edən qısamüddətli depozitləri olmuşdur.

Diger kredit təşkilatlarındakı cari hesablar rezident və qeyri-rezident banklarda müvafiq olaraq 233 AZN (2016: 26 AZN) və 152,503 AZN (2016: 161,582 AZN) məbləğində faiz hesablanmayan müxbir hesablar üzrə qalıqlardan ibarətdir.

31 dekabr 2017-ci il tarixinə "Fitch" agentliyinin reytinqlərinə əsasən pul vəsaitləri və onların ekvivalentlərinin kredit keyfiyyətinə görə təhlili aşağıdakı cədvəldə göstərilir:

**"Yapı Kredi Bank Azərbaycan" QSC**  
**31 dekabr 2017-ci il tarixinə konsolidasiya edilmiş maliyyə hesabatları üzrə qeydlər**  
(min Azərbaycan manatı ilə)

**7. Pul Vəsaitləri və onların Ekvivalentləri (davamı)**

Vaxtı keçməmiş və dəyərsizləşməmiş	ARMB-dəki qalıqlar	Kredit təşkilatlarındakı qalıqlar	Cəmi
- ARMB	80,966	-	80,966
- reytingi AA- dan AA+ dək	-	7,805	7,805
- reytingi A- dan aşağı	-	144,931	144,931
<b>Cəmi pul vəsaitləri və onların ekvivalentləri, kassa çıxılmaqla</b>	<b>80,966</b>	<b>152,736</b>	<b>233,702</b>

31 dekabr 2016-cı il tarixinə "Fitch" agentliyinin reytinglərinə əsasən pul vəsaitləri və onların ekvivalentlərinin kredit keyfiyyətinə görə təhlili aşağıdakı cədvəldə göstərilir:

Vaxtı keçməmiş və dəyərsizləşməmiş	ARMB-dəki qalıqlar	Kredit təşkilatlarındakı qalıqlar	Cəmi
- ARMB	38,606	-	38,606
- reytingi AA- dan AA+ dək	-	16,117	16,117
- reytingi A- dan aşağı	-	145,491	145,491
<b>Cəmi pul vəsaitləri və onların ekvivalentləri, kassa çıxılmaqla</b>	<b>38,606</b>	<b>161,608</b>	<b>200,214</b>

31 dekabr 2017-ci il tarixinə kredit təşkilatlarındakı qalıqların 144,593 AZN-i və ya kredit təşkilatlarından alınacaq ümumi məbləğlərin 95%-i bir iri müştəriyə aiddir (2016: sıfır).

Əlaqəli tərəflərlə əməliyyatlar haqqında məlumat Qeyd 26-da açıqlanır.

**8. Kredit Təşkilatlarından Alınacaq Məbləğlər**

Kredit təşkilatlarından alınacaq məbləğlər aşağıdakılardan ibarətdir:

	2017	2016
ARMB-də bloklaşdırılmış cari hesab	-	27,978
ARMB-dəki məcburi ehtiyatlar	2,380	2,777
<b>Kredit təşkilatlarından alınacaq məbləğlər</b>	<b>2,380</b>	<b>30,755</b>

31 dekabr 2017-ci il tarixinə ARMB-də bloklaşdırılmış cari hesab sıfır təşkil edir. 31 dekabr 2016-cı il tarixinə 27,978 AZN məbləğində ARMB-də bloklaşdırılmış cari hesab ARMB-dən cəlb edilmiş borc öhdəliklərinə görə bloklaşdırılmış vəsaitləri eks etdirir (Qeyd 15).

Müştərilərdən cəlb edilmiş vəsaitlərin səviyyəsindən asılı olaraq kredit təşkilatları Mərkəzi Bankda faiz qazandırmayan pul depozitini (məcburi ehtiyatlar) saxlamalıdır. Bankın bu depoziti geri almaq imkanı qanunvericiliklə məhdudlaşdırılır.

**9. Müştərilərə Verilmiş Kreditlər**

Müştərilərə verilmiş kreditlər aşağıdakılardan ibarətdir:

	2017	2016
Korporativ kreditlər	73,737	127,551
İstehlak kreditləri	52,187	58,691
Kiçik biznes kreditləri	21,774	27,228
İpoteka kreditləri	8,904	9,506
<b>Ümumi müştərilərə verilmiş kreditlər</b>	<b>156,602</b>	<b>222,976</b>
Çıxılsın – Dəyərsizləşmə ehtiyatı	(38,048)	(37,850)
<b>Müştərilərə verilmiş kreditlər</b>	<b>118,554</b>	<b>185,126</b>

## 9. Müşterilərə Verilmiş Kreditlər (davamı)

31 dekabr 2017-ci il tarixinə kreditlərin ümumi məbleğinin 29.3%-i (2016: 41.1%) xarici valyutalarda ifadə edilmişdir. Ötən ilə müqayisədə xarici valyutalarda ifadə edilmiş kredit portfelinin payının azalması 2017-ci ilde iqtisadi böhranın davam etməsi ilə əlaqəlidir.

### Müşterilərə verilmiş kreditlərin dəyərsizləşməsi üçün ehtiyat

Aşağıdakı cədvəldə müşterilərə verilmiş kreditlərin dəyərsizləşməsi üçün ehtiyat sınıfları üzrə üzləşdirilir:

	Korporativ kreditlər	Kiçik biznes kreditləri	İstehlak kreditləri	İpoteqa kreditləri	Cəmi
<b>1 yanvar 2017-ci il</b>	<b>20,086</b>	<b>6,418</b>	<b>10,249</b>	<b>1,097</b>	<b>37,850</b>
İl üzrə xərc	(620)	1,779	(461)	177	875
Silinmiş məbleğlər	(456)	(197)	(24)	–	(677)
<b>31 dekabr 2017-ci il</b>	<b>19,010</b>	<b>8,000</b>	<b>9,764</b>	<b>1,275</b>	<b>38,048</b>
Fərdi şəkildə dəyərsizləşmə	18,606	7,554	1,844	1,219	29,223
Ümumi şəkildə dəyərsizləşmə	404	446	7,919	56	8,825
<b>Cəmi dəyərsizləşmə</b>	<b>19,010</b>	<b>8,000</b>	<b>9,763</b>	<b>1,275</b>	<b>38,048</b>
<b>Fərdi şəkildə qiymətləndirilmiş dəyərsizləşmə ehtiyatı çıxılmazdan evvel fərdi şəkildə dəyərsizləşmiş kreditlərin ümumi məbləği</b>	<b>42,387</b>	<b>14,417</b>	<b>15,595</b>	<b>2,465</b>	<b>74,864</b>
<b>1 yanvar 2016-ci il</b>	<b>7,707</b>	<b>1,786</b>	<b>7,569</b>	<b>428</b>	<b>17,490</b>
İl üzrə xərc	12,379	4,632	2,712	669	20,392
Silinmiş məbleğlər	–	–	(32)	–	(32)
<b>31 dekabr 2016-ci il</b>	<b>20,086</b>	<b>6,418</b>	<b>10,249</b>	<b>1,097</b>	<b>37,850</b>
Fərdi şəkildə dəyərsizləşmə	18,761	5,510	1,797	991	27,059
Ümumi şəkildə dəyərsizləşmə	1,325	908	8,452	106	10,791
<b>Cəmi dəyərsizləşmə</b>	<b>20,086</b>	<b>6,418</b>	<b>10,249</b>	<b>1,097</b>	<b>37,850</b>
<b>Fərdi şəkildə qiymətləndirilmiş dəyərsizləşmə ehtiyatı çıxılmazdan evvel fərdi şəkildə dəyərsizləşmiş kreditlərin ümumi məbləği</b>	<b>44,778</b>	<b>10,855</b>	<b>3,328</b>	<b>1,643</b>	<b>60,604</b>

## **9. Müştərilərə Verilmiş Kreditlər (davamı)**

31 dekabr 2017-ci il tarixinə girov təminatı haqqında məlumat aşağıda göstərilir:

	Korporativ kreditlər	Kiçik biznes kreditləri	İstehlak kreditləri	İpoteqa kreditləri	Cəmi
Təminatsız kreditlər	5,223	819	48,500	65	54,607
<b>Girovla təmin edilmiş kreditlər:</b>					
- Daşınmaz əmlak	59,802	19,915	1,352	8,839	89,908
- Pul depozitləri	453	–	148	–	601
- Diger aktivlər	8,259	1,040	2,187	–	11,486
<b>Cəmi müştərilərə verilmiş kreditlər</b>	<b>73,737</b>	<b>21,774</b>	<b>52,187</b>	<b>8,904</b>	<b>156,602</b>

31 dekabr 2016-ci il tarixinə girov təminatı haqqında məlumat aşağıda göstərilir:

	Korporativ kreditlər	Kiçik biznes kreditləri	İstehlak kreditləri	İpoteqa kreditləri	Cəmi
Təminatsız kreditlər	7,748	912	52,780	267	61,707
<b>Girovla təmin edilmiş kreditlər:</b>					
- Daşınmaz əmlak	106,773	25,244	1,918	9,239	143,174
- Pul depozitləri	863	–	398	–	1,261
- Diger aktivlər	12,167	1,072	3,595	–	16,834
<b>Cəmi müştərilərə verilmiş kreditlər</b>	<b>127,551</b>	<b>27,228</b>	<b>58,691</b>	<b>9,506</b>	<b>222,976</b>

Diger aktivlər əsasən nəqliyyat vasitələri və avadanlıqlardan ibarətdir. Yuxarıda qeyd olunan məlumatda kreditin və ya qoyulmuş girovun balans dəyəri (bunlardan hansı daha aşağı olarsa) göstərilmişdir; digər məlumatlar isə təminatsız kreditlərin tərkibində açıqlanmışdır. Kreditlərin balans dəyəri girov qoyulmuş aktivlərin likvidlik səviyyəsinə görə bölüşdürülmüşdür.

Vaxtı keçmiş kreditlərin müddətlər üzrə təhlili aşağıda təqdim olunur. Vaxtı keçmiş kreditlərin əksəriyyəti dəyərsizləşmiş hesab olunmur.

Bank daxili siyasetinə uyğun olaraq kredit portfelində reytingləri dəqiq və ardıcıl şəkildə tətbiq etməlidir. Bu, mövcud risklərin möqsədli idarə olunması, habelə kredit risklərinin həcminin bütün fəaliyyət növləri, coğrafi bölgeler və məhsullar üzrə müqayisə edilməsi imkanını təmin edəcəkdir. Reyting sistemi biznes tərəfdəşlarının qiymətləndirilməsi üçün əsas ilkin məlumat olan bir sıra maliyyə-analitik metodlara, eləcə də işlənmiş bazar məlumatlarına əsaslanır. Bütün daxili risk kateqoriyaları Bankın reyting siyasetinə uyğun olaraq müəyyən edilir. Verilən reytinglər müntəzəm qaydada qiymətləndirilir və yenidən baxılır.

Yaxşı maliyyə vəziyyəti və yaxşı borcun ödənilməsi tarixi olan müştərilərə verilmiş kreditlər və digər maliyyə aktivləri standart səviyyəyə daxil edilir. Qeyri-standart kreditlər kredit müqavilələrinin şərtlərində dəyişiklik edilmiş standart reytingdən aşağı olan, lakin fərdi şəkildə dəyərsizləşməmiş kreditlərdən ibarətdir.

**"Yapı Kredi Bank Azərbaycan" QSC**  
**31 dekabr 2017-ci il tarixinə konsolidasiya edilmiş maliyyə hesabatları üzrə qeydlər**  
(min Azərbaycan manatı ilə)

**9. Müştərilərə Verilmiş Kreditlər (davamı)**

31 dekabr 2017-ci il tarixinə kreditlərin keyfiyyətinə görə təhlili aşağıdakı cədvəldə göstərilir:

	Korporativ kreditlər	Kiçik biznes kreditləri	İstehlak kreditləri	İpoteqa kreditləri	Cəmi
<b>Cəmi vaxtı keçməmiş və dəyərsizleşməmiş</b>	<b>27,268</b>	<b>3,915</b>	<b>33,306</b>	<b>5,943</b>	<b>70,432</b>
Standart reytingli	25,657	3,435	32,625	5,823	67,540
Qeyri-standart reytingli	1,611	480	681	120	2,892
<b>Vaxtı keçmiş, lakin dəyərsizleşməmiş:</b>					
ödənişi 30 gündən az gecikdirilmiş	3,637	2,740	2,431	417	9,225
ödənişi 30-90 gün gecikdirilmiş	446	702	854	79	2,081
<b>Cəmi vaxtı keçmiş, lakin dəyərsizleşməmiş</b>	<b>4,083</b>	<b>3,442</b>	<b>3,285</b>	<b>496</b>	<b>11,306</b>
<b>Fərdi şəkilde dəyərsizleşmiş kreditlər (ümumi məbləğ):</b>					
ödənişi 30 gündən az gecikdirilmiş	12,577	711	116	-	13,404
ödənişi 30-90 gün gecikdirilmiş	6,284	2,579	74	734	9,671
ödənişi 91-180 gün gecikdirilmiş	3,186	1,471	520	234	5,411
ödənişi 181-360 gün gecikdirilmiş	33	105	927	203	1,268
ödənişi 360 gündən çox gecikdirilmiş	20,306	9,551	13,959	1,294	45,110
<b>Cəmi fərdi şəkilde dəyərsizleşmiş kreditlər (ümumi məbləğ):</b>	<b>42,386</b>	<b>14,417</b>	<b>15,596</b>	<b>2,465</b>	<b>74,864</b>
Dəyərsizleşme üzrə ehtiyat çıxılmaqla	(19,010)	(8,000)	(9,763)	(1,275)	(38,048)
<b>Cəmi müştərilərə verilmiş kreditlər (xalis)</b>	<b>54,727</b>	<b>13,774</b>	<b>42,424</b>	<b>7,629</b>	<b>118,554</b>

**"Yapı Kredi Bank Azərbaycan" QSC**  
**31 dekabr 2017-ci il tarixinə konsolidasiya edilmiş maliyyə hesabatları üzrə qeydlər**  
(min Azərbaycan manatı ilə)

**9. Müşterilərə Verilmiş Kreditlər (davamı)**

31 dekabr 2016-cı il tarixinə kreditlərin keyfiyyətinə görə təhlili aşağıdakı cədvəldə göstərilir:

	Korporativ kreditlər	Kiçik biznes kreditləri	İstehlak kreditləri	İpoteqa kreditləri	Cəmi
<b>Cəmi vaxtı keçməmiş və dəyərsizleşməmiş</b>	<b>72,527</b>	<b>12,216</b>	<b>39,850</b>	<b>7,454</b>	<b>132,047</b>
<b>Vaxtı keçmiş, lakin dəyərsizleşməmiş:</b>					
ödənişi 30-90 gün gecikdirilmiş	9,869	3,571	2,002	387	15,829
ödənişi 91-180 gün gecikdirilmiş	111	75	950	12	1,148
ödənişi 181-360 gün gecikdirilmiş	7	296	2,563	-	2,866
ödənişi 360 gündən çox gecikdirilmiş	259	215	9,997	11	10,482
<b>Cəmi vaxtı keçmiş, lakin dəyərsizleşməmiş</b>	<b>10,246</b>	<b>4,157</b>	<b>15,512</b>	<b>410</b>	<b>30,325</b>
<b>Fərdi şəkildə dəyərsizleşmiş kreditlər (ümumi məbləğ):</b>					
ödənişi 30 gündən az gecikdirilmiş	9,361	95	43	22	9,521
ödənişi 30-90 gün gecikdirilmiş	719	1,349	38	24	2,130
ödənişi 91-180 gün gecikdirilmiş	5,080	883	213	139	6,315
ödənişi 181-360 gün gecikdirilmiş	18,529	2,749	627	380	22,285
ödənişi 360 gündən çox gecikdirilmiş	11,089	5,779	2,407	1,078	20,353
<b>Cəmi fərdi şəkildə dəyərsizleşmiş kreditlər (ümumi məbləğ):</b>	<b>44,778</b>	<b>10,855</b>	<b>3,328</b>	<b>1,643</b>	<b>60,604</b>
Dəyərsizləşmə üzrə ehtiyat çıxılmaqla	(20,086)	(6,418)	(10,249)	(1,097)	(37,850)
<b>Cəmi müşterilərə verilmiş kreditlər ve avanslar (xalis)</b>	<b>107,465</b>	<b>20,810</b>	<b>48,442</b>	<b>8,409</b>	<b>185,126</b>

**Dəyərsizləşmənin qiymətləndirilməsi.** Kreditlərin dəyərsizləşmə baxımından qiymətləndirilməsi zamanı nəzərə alınan əsas amillər müxtəlif vaxt intervalında vaxtı keçmiş məbləğlərin qalıqlarında hərəketləri ölçən modelin ("roll-rate") təqdim etdiyi məlumatlardır. Bank dəyərsizləşmə baxımından iki səviyyədə qiymətləndirmə aparırlar: fərdi şəkildə qiymətləndirilən ehtiyatlar və məcmu şəkildə qiymətləndirilən ehtiyatlar.

**Fərdi şəkildə qiymətləndirilən ehtiyatlar.** Bank mühüm olan hər bir kredit üzrə tələb olunan ehtiyatları fərdi şəkildə müəyyən edir. Ehtiyatların məbləği müəyyən edildiyi zaman aşağıdakı amillər nəzərə alınır: biznes tərəfdəşinin biznes-planının dayanıqlılığı, onun maliyyə çətinlikləri yarandığı təqdirdə fəaliyyət nəticələrini təkmilleşdirmek qabiliyyəti, proqnozlaşdırılan medaxillər və müflislik halında göznlənilen dividend ödənişləri, maliyyə dəstəyinin cəlb edilməsi imkanı, girovun satış dəyeri və göznlənilən pul vəsaitləri hərəketinin müddətləri. Göznlənilməyen hadisələr daha çox diqqət tələb etdiyi hallar istisna olmaqla, dəyərsizləşmə zərərləri hər hesab tarixində qiymətləndirilir.

**Məcmu şəkildə qiymətləndirilən ehtiyatlar.** Fərdi olaraq mühüm olmayan müşterilərə verilmiş kreditlərin (o cümlədən kredit kartları, ipoteka kreditləri və girovsuz istehlakçı kreditlərinin) və fərdi olaraq mühüm olan, lakin fərdi şəkildə dəyərsizləşməsinə dair obyektiv sübutlar olmayan kreditlərin dəyərsizləşməsi üçün ehtiyatlar məcmu şəkildə qiymətləndirilir. Ehtiyatlar hər hesab tarixində qiymətləndirilir və bu zaman hər bir kredit portfeli ayrıca təhlil edilir. Məcmu şəkildə qiymətləndirmə zamanı fərdi şəkildə dəyərsizləşməyə dair obyektiv sübut olmayıanda da portfelin dəyərsizləşməsi müəyyən edilir. Dəyərsizləşmə zərərləri "roll-rate" modelinin təqdim etdiyi məlumatları nəzərə almaqla müəyyən edilir. Bundan sonra dəyərsizləşmə ehtiyatı kredit rəhberliyi tərəfindən Bankın ümumi siyasetinə uyğunluq baxımından yoxlanılır.

Maliyyə zəmanətləri və akkreditivləri kreditlərlə eyni qaydada qiymətləndirilir və ehtiyat ayrılır.

**"Yapı Kredi Bank Azərbaycan" QSC**  
**31 dekabr 2017-ci il tarixinə konsolidasiya edilmiş maliyyə hesabatları üzrə qeydlər**  
**(min Azərbaycan manatı ilə)**

## 9. Müştərilərə Verilmiş Kreditlər (davamı)

Bank BMS 39 "Maliyyə Aletləri: Tanınması və Qiymətləndirilməsi" standartında nəzərdə tutulan portfel üzrə ehtiyatın yaradılması metodologiyasını tətbiq etmiş və baş vermiş, lakin hesabat dövrünün sonuna heç bir fərdi kredit üzrə spesifik olaraq müəyyən edilməmiş dəyərsizləşmə zərərləri üçün ehtiyat yaratmışdır. Bankın siyaseti kreditin dəyərsizləşməsinə dair spesifik olaraq obyektiv dəlil müəyyən edilməyənə qədər her bir krediti "vaxtı keçmiş və dəyərsizləşməmiş" kateqoriyasına təsnifləşdirməkdir. Bu siyaset və portfelin dəyərsizləşməsi metodologiyasının tətbiqi ilə əlaqədar olaraq dəyərsizləşmə üzrə ehtiyat fərdi şəkildə dəyərsizləşmiş kreditlərin ümumi məbləğindən artıq ola bilər.

Kreditin dəyərsizləşməsini müəyyən edərkən Bankın nəzərə aldığı əsas amillər onun vaxtının keçməsi statusu və müvafiq girov təminatının (əgər varsa) dəyerini realizasiya etmək imkanıdır. Bunun əsasında yuxarıdakı cədvəldə fərdi şəkildə dəyərsizləşmiş kreditlərin ödəmə müddətləri üzrə təhlili göstərilir.

Vaxtı keçmiş, lakin dəyərsizləşməmiş kreditlərə əsasən təminatlı kreditlər daxildir. Təminatın ədalətli dəyeri gecikdirilmiş faiz ödənişləri və əsas məbləğin ödənilməsinə kifayət edir. Vaxtı keçmiş, lakin dəyərsizləşməmiş kimi göstərilən məbləğlər kreditin yalnız ayrı-ayrı ödənişlərinin vaxtı keçmiş məbləğini deyil, bu cür kreditlərin bütün qalığını eks etdirir.

Təminatın maliyyə təsiri təminatın dəyerini aşağıdakı aktivlər üçün ayrıca olaraq açıqlamaqla göstərilir: (i) girov təminatı və kreditin keyfiyyətini yaxşılaşdırıran digər tədbirləri aktivin balans dəyerine bərabər və ya ondan artıq olan aktivlər ("dəyərindən artıq təmin edilmiş aktivlər") və (ii) girov təminatı və kreditin keyfiyyətini yaxşılaşdırıran digər tədbirləri aktivin balans dəyerindən az olan aktivlər ("kifayət qədər təmin edilməmiş aktivlər").

31 dekabr 2017-ci il tarixinə təminatın effekti aşağıda göstərilir:

	Dəyərindən artıq təmin edilmiş aktivlər		Kifayət qədər təmin edilməmiş aktivlər	
	Aktivlərin balans dəyeri	Təminatın ədalətli dəyeri	Aktivlərin balans dəyeri	Təminatın ədalətli dəyeri
Korporativ kreditlər	43,714	115,527	30,023	17,790
Kiçik biznes kreditləri	11,870	29,521	9,904	5,700
İstehlak kreditləri	2,252	8,850	49,935	753
İpoteka kreditləri	7,801	16,815	1,103	801

31 dekabr 2016-ci il tarixinə təminatın effekti aşağıda göstərilir:

	Dəyərindən artıq təmin edilmiş aktivlər		Kifayət qədər təmin edilməmiş aktivlər	
	Aktivlərin balans dəyeri	Təminatın ədalətli dəyeri	Aktivlərin balans dəyeri	Təminatın ədalətli dəyeri
Korporativ kreditlər	81,670	177,200	45,881	28,580
Kiçik biznes kreditləri	15,801	37,786	11,427	6,786
İstehlak kreditləri	3,775	18,454	54,916	1,475
İpoteka kreditləri	8,552	18,871	954	489

### Fərdi şəkildə dəyərsizləşmiş kreditlər

31 dekabr 2017-ci il tarixinə 74,864 AZN (2016: 60,604 AZN) məbleğində kreditler fərdi qaydada qiymətləndirilmişdir. Belə kreditlər üçün 29,223 AZN (2016: 27,059 AZN) məbleğində fərdi şəkildə dəyərsizləşmə üçün ehtiyat tanınmışdır. 31 dekabr 2017-ci il tarixində başa çatan il üzrə fərdi şəkildə dəyərsizləşmə ehtiyatı ayrılmış kreditlər üzrə hesablanmış faiz gəliri 8,825 AZN (2016: 10,791 AZN) təşkil edir.

ARMB-nin qaydalarına uyğun olaraq kreditlər yalnız İdare Heyətinin qərarı ilə və ya, xüsusi hallarda, məhkəmə qərarı ilə silinə bilər.

### Girov və kreditin keyfiyyətini artırıran digər amillər

Tələb olunan girovun məbleği və növü biznes tərefdaşının kredit riskinin qiymətləndirilməsindən asılıdır. Girov növlərinin münasibliyi və qiymətləndirmə parametrlərinə dair qaydalar tətbiq edilmişdir.

**"Yapı Kredi Bank Azərbaycan" QSC**  
**31 dekabr 2017-ci il tarixinə konsolidasiya edilmiş maliyyə hesabatları üzrə qeydlər**  
**(min Azərbaycan manatı ilə)**

## 9. Müşterilərə Verilmiş Kreditlər (davamı)

Alınmış girovların əsas növləri aşağıdakılardır:

- korporativ kreditlər üçün daşınmaz əmlak və ticarət debitor borcları üzrə haqlar, üçüncü tərəf zəminliyi;
- istehlak kreditləri üçün pul vəsaitləri, kreditə götürülən istehlak eşyaları üzrə haqlar və yaşayış mülkləri üzrə girovlar;
- avtokreditlər üçün pul vəsaitləri və nəqliyyat vasitələrinin girovları.

Rəhberlik girovun bazar dəyerinə nəzarət edir, müvafiq razılaşmaya uyğun olaraq əlavə girov tələb edir və kreditin dəyərsizləşməsi üçün ehtiyatın münasibliyini nəzərdən keçirdiyi zaman əldə etdiyi girovun bazar dəyerinə nəzarət edir.

### Müşterilərə verilmiş kreditlərin koncentrasiyası

31 dekabr 2017-ci il tarixinə Bankın on ən iri borcalanına (2016: 10) verilmiş kreditlərin cəmi 36,090 AZN olmuşdur ki, bu da ümumi kredit portfelinin 23%-ni təşkil edir (2016: 63,328 AZN və ya 28%).

Kreditlər aşağıdakı növ müşterilərə verilmişdir: (məbləğlər ehtiyatdan əvvəl təqdim edilir):

	2017	2016
Özel müəssisələr	73,737	127,551
Fiziki şəxslər	82,865	95,425
<b>Ümumi müşterilərə verilmiş kreditlər</b>	<b>156,602</b>	<b>222,976</b>

Kreditlər Azərbaycanda aşağıdakı sənaye sektorları üzrə təmin edilmişdir (məbləğlər ehtiyatdan əvvəl təqdim edilir):

	2017	2016
Fiziki şəxslər	82,865	95,425
Ticarət müəssisələri	38,471	52,960
Daşınmaz əmlakın tikintisi	11,380	25,521
İstehsal	23,886	49,070
<b>Cəmi müşterilərə verilmiş kreditlər</b>	<b>156,602</b>	<b>222,976</b>

Müşterilərə verilmiş kreditlərin hər bir kateqoriyasının təxmin edilən ədaletli dəyəri haqqında məlumat üçün 24-cü Qeydə baxın. Müşterilərə verilmiş kreditlərin ödəmə müddəti və coğrafi təhlili 23-cü Qeyddə göstərilir. Əlaqəli tərəflərlə əməliyyatlar haqqında məlumat Qeyd 26-da açıqlanır.

## 10. ARMB tərəfindən Buraxılmış Notlar və digər Təşkilatların İstiqrazları

	2017	2016
ARMB tərəfindən buraxılmış notlar	32,618	-
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən buraxılmış istiqrazlar	-	2,587
Birjada qiyməti müəyyən edilmeyən korporativ səhmlər (Bakı Fond Birjasında 4.76%-lik mülkiyyət payı)	60	60
<b>Cəmi notlar</b>	<b>32,678</b>	<b>2,647</b>

Borc qiymətli kağızlarının nominal faiz dərəcələri və ödəmə müddətləri aşağıda təqdim olunur:

	2017	2016		
	İllik faiz dərəcəsi	Ödəme müddəti	İllik faiz dərəcəsi	Ödəme müddəti
ARMB tərəfindən buraxılmış notlar	10.01%-14.98%	yanvar 2018	-	-

ARMB tərəfindən buraxılmış notların tədavül müddəti 28 gündür və Qrupun siyasetinə uyğun olaraq pul vəsaitləri və onların ekvivalentlərindən ibarətdir. ARMB tərəfindən buraxılmış notların vaxtı keçməmiş və ya dəyərsizləşməmişdir.

**"Yapı Kredi Bank Azərbaycan" QSC**

**31 dekabr 2017-ci il tarixinə konsolidasiya edilmiş maliyyə hesabatları üzrə qeydlər  
(min Azərbaycan manatı ilə)**

**10. ARMB tərəfindən Buraxılmış Notlar və digər Təşkilatların İstiqrazları (davamı)**

ARMB tərəfindən buraxılmış notların və digər təşkilatların istiqrazlarının hər bir kateqoriyasının təxmin edilən ədalətli dəyəri haqqında məlumat üçün 24-cü Qeydə baxın.

**11. Əmlak və Avadanlıqlar**

Əmlak və avadanlıqlar üzrə hərəkət aşağıdakı kimi olmuşdur:

	<b>İcərəye götürülmüş aktivlərin esaslı təmiri</b>	<b>Kompüter və ofis avadanlığı</b>	<b>Mebel və digər avadanlıqlar</b>	<b>Nəqliyyat vasitələri</b>	<b>Cəmi</b>
<b>İllik dəyər</b>					
<b>31 dekabr 2016-ci il</b>	<b>10,665</b>	<b>9,718</b>	<b>3,169</b>	<b>125</b>	<b>23,677</b>
Əlavələr	45	1,422	75	2	1,544
Silinmələr	(1,952)	(276)	(85)	—	(2,313)
Köçürmələr	(36)	1,247	(1,211)	—	—
<b>31 dekabr 2017-ci il</b>	<b>8,722</b>	<b>12,111</b>	<b>1,948</b>	<b>127</b>	<b>22,908</b>

<b>Yığılmış amortizasiya</b>					
<b>31 dekabr 2016-ci il</b>	<b>(5,955)</b>	<b>(7,761)</b>	<b>(2,594)</b>	<b>(107)</b>	<b>(16,417)</b>
Amortizasiya xərci	(1,235)	(1,581)	(150)	(6)	(2,972)
Silinmələr	1,360	271	60	—	1,691
Köçürmələr	—	(964)	964	—	—
<b>31 dekabr 2017-ci il</b>	<b>(5,830)</b>	<b>(10,035)</b>	<b>(1,720)</b>	<b>(113)</b>	<b>(17,698)</b>
<b>Xalis balans dəyəri</b>					
<b>31 dekabr 2016-ci il</b>	<b>4,710</b>	<b>1,957</b>	<b>575</b>	<b>18</b>	<b>7,260</b>
<b>31 dekabr 2017-ci il</b>	<b>2,892</b>	<b>2,076</b>	<b>228</b>	<b>14</b>	<b>5,210</b>

	<b>İcərəye götürülmüş aktivlərin esaslı təmiri</b>	<b>Kompüter və ofis avadanlığı</b>	<b>Mebel və digər avadanlıqlar</b>	<b>Nəqliyyat vasitələri</b>	<b>Cəmi</b>
<b>İllik dəyər</b>					
<b>31 dekabr 2015-ci il</b>	<b>11,449</b>	<b>9,257</b>	<b>3,048</b>	<b>104</b>	<b>23,858</b>
Əlavələr	50	573	192	21	836
Silinmələr	(811)	(112)	(94)	—	(1,017)
Köçürmələr	(23)	—	23	—	—
<b>31 dekabr 2016-ci il</b>	<b>10,665</b>	<b>9,718</b>	<b>3,169</b>	<b>125</b>	<b>23,677</b>
<b>Yığılmış amortizasiya</b>					
<b>31 dekabr 2015-ci il</b>	<b>(4,893)</b>	<b>(6,381)</b>	<b>(2,281)</b>	<b>(92)</b>	<b>(13,647)</b>
Amortizasiya xərci	(1,305)	(1,419)	(383)	(15)	(3,122)
Silinmələr	243	39	70	—	352
<b>31 dekabr 2016-ci il</b>	<b>(5,955)</b>	<b>(7,761)</b>	<b>(2,594)</b>	<b>(107)</b>	<b>(17,698)</b>
<b>Xalis balans dəyəri</b>					
<b>31 dekabr 2015-ci il</b>	<b>6,556</b>	<b>2,876</b>	<b>767</b>	<b>12</b>	<b>10,211</b>
<b>31 dekabr 2016-ci il</b>	<b>4,710</b>	<b>1,957</b>	<b>575</b>	<b>18</b>	<b>7,260</b>

31 dekabr 2017-ci il tarixinə tam amortizasiya olunmuş əmlak və avadanlıqların ümumi balans dəyəri 8,725 AZN (2016: 6,742 AZN) təşkil etmişdir.

**"Yapı Kredi Bank Azərbaycan" QSC**  
**31 dekabr 2017-ci il tarixinə konsolidasiya edilmiş maliyyə hesabatları üzrə qeydlər**  
(min Azərbaycan manatı ilə)

## 12. Qeyri-Maddi Aktivlər

Qeyri-maddi aktivlər üzrə hərəkət aşağıdakı kimi olmuşdur:

	Lisenziyalar	Kompüter proqramları	Cəmi
<b>İllkin dəyer</b>			
31 dekabr 2016-ci il	7,493	8,048	15,541
Əlavələr	992	881	1,873
<b>31 dekabr 2017-ci il</b>	<b>8,485</b>	<b>8,929</b>	<b>17,414</b>
<b>Yığılmış amortizasiya</b>			
31 dekabr 2016-ci il	(5,767)	(1,841)	(7,608)
Amortizasiya xərci	(1,166)	(688)	(1,854)
<b>31 dekabr 2017-ci il</b>	<b>(6,933)</b>	<b>(2,529)</b>	<b>(9,462)</b>
<b>Xalis balans dəyeri</b>			
31 dekabr 2016-ci il	1,726	6,207	7,933
<b>31 dekabr 2017-ci il</b>	<b>1,552</b>	<b>6,400</b>	<b>7,952</b>
<b>İllkin dəyer</b>			
31 dekabr 2015-ci il	6,197	5,666	11,863
Əlavələr	1,398	2,399	3,797
Silinmələr	(102)	(17)	(119)
<b>31 dekabr 2016-ci il</b>	<b>7,493</b>	<b>8,048</b>	<b>15,541</b>
<b>Yığılmış amortizasiya</b>			
31 dekabr 2015-ci il	(4,755)	(1,291)	(6,046)
Amortizasiya xərci	(1,088)	(567)	(1,655)
Silinmələr	76	17	93
<b>31 dekabr 2016-ci il</b>	<b>(5,767)</b>	<b>(1,841)</b>	<b>(7,608)</b>
<b>Xalis balans dəyeri</b>			
31 dekabr 2015-ci il	1,442	4,375	5,817
<b>31 dekabr 2016-ci il</b>	<b>1,726</b>	<b>6,207</b>	<b>7,933</b>

31 dekabr 2017-ci il tarixinə tamamilə amortizasiya olunmuş qeyri-maddi aktivlərin ümumi balans dəyeri 6,191 AZN (2016: 4,836 AZN) təşkil etmişdir.

## 13. Vergilər

Korporativ mənfəət vergisi xərci aşağıdakılardan ibarətdir:

	2017	2016
Cari vergi xərci	(1,964)	-
Əvvəlki ilin vergi xərci üzrə dəqiqləşmə	-	13
İl üzrə təxire salınmış mənfəət vergisi krediti/(xərci)	707	(1,887)
<b>Mənfəət vergisi xərci</b>	<b>(1,257)</b>	<b>(1,874)</b>

2017-ci və 2016-ci illər ərzində şirkətlərə (o cümlədən banklara) tətbiq edilən mənfəət vergisi dərəcəsi 20% təşkil etmişdir. Lakin 2016-ci ildə vergi uçotu üzrə zərər olduğuna görə cari il üzrə vergi hesablanmamışdır.

**"Yapı Kredi Bank Azərbaycan" QSC**  
**31 dekabr 2017-ci il tarixinə konsolidasiya edilmiş maliyyə hesabatları üzrə qeydlər**  
(min Azərbaycan manatı ilə)

### 13. Vergilər (davamı)

Effektiv mənfəət vergisi dərəcəsi qanunvericiliklə nəzərdə tutulmuş mənfəət vergisi dərəcəsindən fərqlənir. Aşağıdakı cədvəldə qanunvericiliklə nəzərdə tutulmuş mənfəət vergisi xərci faktiki xərclərlə üzleşdirilir:

	2017	2016
<b>Mənfəət vergisi xərcindən əvvəlki mənfəət/zərər</b>	<b>8,850</b>	<b>(1,247)</b>
Qanunvericiliklə müəyyən edilmiş mənfəət vergisi dərəcəsi	20%	20%
<b>Qanunvericiliklə müəyyən edilmiş dərəcə ilə hesablanmalı olan mənfəət vergisi xərci</b>	<b>(1,770)</b>	<b>-</b>
<b>Vergi məqsədləri üçün çıxılmayan xərclərin vergi effekti</b>	<b>1,427</b>	<b>-</b>
Keçmiş ilin tanınmamış zərərinin cari ildə istifadə olunması	(914)	-
Gelirdən çıxılmayan xərclərin təsiri	-	-
Əvvəlki ilin vergi xərclərinin təsiri	-	13
Müvəqqəti fərqli təsiri	-	(1,887)
<b>Mənfəət vergisi xərci</b>	<b>(1,257)</b>	<b>(1,874)</b>

31 dekabr tarixinə təxire salılmış vergi aktiv və öhdəlikləri və onların müvafiq illərdə hərəkəti aşağıdakı kimi olmuşdur:

	2015	Menfəət və ya zərər və sair məcmu gelir haqqında hesabatda tanınmış	2016	Menfəət və ya zərər və sair məcmu gelir haqqında hesabatda tanınmış	2017
<b>Müvəqqəti fərqlirin vergi effekti</b>					
Kredit teşkilatlarından alınacaq məbləğlər	(235)	(56)	(291)	-	(291)
Müştərilərə verilmiş kreditlər	(1,610)	(1,608)	(3,218)	390	(2,828)
Əmlak və avadanlıqlar	(11)	157	146	139	285
Qeyri-maddi aktivlər	(11)	(48)	(59)	-	(59)
Diger öhdəliklər	662	(125)	537	73	610
Diger aktivlər	15	(207)	(192)	105	(87)
<b>Təxire salılmış vergi öhdəliyi</b>	<b>(1,190)</b>	<b>(1,887)</b>	<b>(3,077)</b>	<b>707</b>	<b>(2,370)</b>

### 14. Diger Aktiv və Öhdəliklər

Diger aktivlər aşağıdakılardan ibarətdir:

	2017	2016
Ödənilməkdə olan məbləğlər	3,163	1,550
<b>Diger maliyyə aktivləri</b>	<b>3,163</b>	<b>1,550</b>
Yenidən mülkiyyətə keçmiş girov	2,617	2,178
Avans ödənişləri	2,204	2,159
Diger	9	475
<b>Diger qeyri-maliyyə aktivləri</b>	<b>4,830</b>	<b>4,812</b>
<b>Diger aktivlər</b>	<b>7,993</b>	<b>6,362</b>

31 dekabr 2017-ci il tarixinə 2,204 AZN (2016: 2,159 AZN) məbləğində avans ödənişləri əsasən əmlak və avadanlıqların alınması, reklam, siyortə və icarə xidmətləri üçün ödənişlərdən ibarət olmuşdur.

**“Yapı Kredi Bank Azərbaycan” QSC**  
**31 dekabr 2017-ci il tarixinə konsolidasiya edilmiş maliyyə hesabatları üzrə qeydlər**  
(min Azərbaycan manatı ilə)

#### 14. Digər Aktiv və Öhdəliklər (davamı)

Digər öhdəliklər aşağıdakılardan ibarət olmuşdur:

	<b>2017</b>	<b>2016</b>
Plastik kartlar üzrə hesablaşmalar	2,252	741
Digər	448	674
<b>Diger maliyyə öhdəlikləri</b>	<b>2,700</b>	<b>1,415</b>
İşçilər üzrə hesablanmış xərclər	1,596	1,353
Təxirə salınmış gelirlər	557	631
Sosial fondlara ödənişlər	401	124
Ehtiyatlar	243	143
Digər	434	1,693
<b>Diger qeyri-maliyyə öhdəlikləri</b>	<b>3,231</b>	<b>3,944</b>
<b>Diger öhdəliklər</b>	<b>5,931</b>	<b>5,359</b>

İşçilər üzrə hesablanmış xərclərə Bankın maliyyə nəticələrinə əsasən işçilərə verilmiş 865 AZN (2016: 563 AZN) məbləğində mükafatlar, eləcə də istifadə edilməmiş məzuniyyət günlərinə görə hesablanmış 731 AZN (2016: 790 AZN) məbləğində müavinətlər daxildir.

31 dekabr 2017-ci ve 2016-ci il tarixlərinə təxirə salınmış gelirlər əsasən plastik kartların, zəmanət və akkreditivlərin buraxılması üçün alınmış haqlardan ibarətdir.

31 dekabr 2017-ci il tarixinə digər maliyyə aktivlərinin kredit keyfiyyətinə görə təhlili aşağıda göstərilir:

#### Pul köçürmələri üzrə hesablaşmalar

Vaxtı keçməmiş və dəyərsizləşməmiş	
Digər maliyyə aktivləri	
Standart reyting	3,163
<b>Cəmi digər maliyyə aktivləri</b>	<b>3,361</b>

#### 15. ARMB Qarşısında Öhdəliklər

31 dekabr 2017-ci il tarixinə Bank ARMB-dən kredit cəlb etməmişdir. 31 dekabr 2016-ci il tarixinə Bankın ARMB-dən cəlb etdiyi və ödəmə müddəti 9 iyun 2017-ci il tarixində başa çatan 20,000 AZN məbləğində kreditləri olmuşdur. Bank bu kreditlər müqabilində 15,800 ABŞ dolları (27,978 AZN) məbləğində vəsaitini girov qoymuşdur.

#### 16. Kredit Təşkilatları Qarşısında Öhdəliklər

Kredit təşkilatları qarşısında öhdəliklər aşağıdakılardan ibarətdir:

	<b>2017</b>	<b>2016</b>
Azərbaycan İpoteka Fondu qarşısında öhdəliklər	3,803	2,271
Tələblə depozitlər	514	13,505
Banklardan götürülmüş kreditlər	–	36,144
Müddətli depozitlər	–	46
<b>Kredit təşkilatları qarşısında öhdəliklər</b>	<b>4,317</b>	<b>51,966</b>

31 dekabr 2017-ci il tarixinə Bank Azərbaycan İpoteka Fondundan 2047-ci ilə qədər illik 1%-4% dərəcəsi ilə 3,803 AZN məbləğində kredit vəsaitləri cəlb etmişdir (2016: 2045-ci ilə qədər illik 1%-4% dərəcəsi ilə 2,271 AZN).

**"Yapı Kredi Bank Azərbaycan" QSC**  
**31 dekabr 2017-ci il tarixinə konsolidasiya edilmiş maliyyə hesabatları üzrə qeydlər**  
(min Azərbaycan manatı ilə)

### 17. Müşterilər Qarşısında Öhdəliklər

Müşterilər qarşısında öhdəliklər aşağıdakılardan ibarətdir:

	2017	2016
Cari hesablar	247,276	143,452
Müddətli depozitlər	95,861	171,342
<b>Müşterilər qarşısında öhdəliklər</b>	<b>343,137</b>	<b>314,794</b>

31 dekabr 2017-ci il tarixinə müşterilər qarşısında cəmi öhdəliklərin 133,823 AZN-i və ya 39%-i (2016: 135,361 AZN və ya 43%) on ən iri müştəriyə (2016: on) aid olmuşdur.

31 dekabr 2017-ci il tarixinə fiziki şəxslərin ödənilməmiş müddətli depozitləri üzrə orta illik faiz dərəcəsi 5.38% (2016: 4.15%), hüquqi şəxslərin ödənilməmiş müddətli depozitləri üzrə orta illik faiz dərəcəsi isə 4.80% (2016: 4.75%) təşkil etmişdir.

Müşterilər qarşısında öhdəliklərə aşağıdakılardan ibarətdir:

	2017	2016
Özel müəssisələr	226,283	207,359
Fiziki şəxslər	116,825	107,415
Dövlət təşkilatları	29	20
<b>Müşterilər qarşısında öhdəliklər</b>	<b>343,137</b>	<b>314,794</b>

Müşteri hesablarının iqtisadi sektorlar üzrə təhlili aşağıdakı kimi olmuşdur:

	2017	2016
Ticarət	182,742	166,981
Fiziki şəxslər	116,825	108,260
Daşınmaz əmlakın tikintisi	17,958	6,675
Sığorta və digər maliyyə təşkilatları	14,705	24,951
Nəqliyyat və rabitə	9,140	7,686
Dövlət və ictimai təşkilatlar	1,767	241
<b>Müşterilər qarşısında öhdəliklər</b>	<b>343,137</b>	<b>314,794</b>

Müşteri hesablarının hər bir kateqoriyasının ədalətli dəyəri haqqında məlumat üçün 24-cü Qeydə baxın. Əlaqəli tərəflərlə əməliyyatlar haqqında məlumat Qeyd 26-da açıklanır.

### 18. Nizamnamə Kapitalı

31 dekabr 2017-ci və 2016-ci il tarixlərinə adı səhmlərin sayı 2,769,035,194 (2016: 2,340,535,194) olmuşdur. Azərbaycan manatı ilə ifadə olunmuş hər bir adı səhmin nominal dəyəri 0.02 AZN-dir. Bu səhmlər bərabər hüquqludur və hər bir səhm üzrə səhmdara bir səs hüququ verilir.

Səhmdarlar Bankın nizamnamə kapitalına qoyuluşlarını Azərbaycan manatı ilə həyata keçirmiş və dividend və hər hansı kapital ödənişlərini Azərbaycan manatı ilə almaq hüququna malikdirlər.

31 dekabr 2017-ci və 2016-ci il tarixlərinə Bankın nizamnamə kapitalı aşağıdakı kimi olmuşdur:

	Dövriyyədə olan adı səhmlərin sayı	Cəmi ödənilmiş və qeydiyyatdan keçmiş adı səhmlərin nominal dəyəri
<b>31 dekabr 2015</b>	<b>2,340,535,194</b>	<b>46,811</b>
Emissiya edilmiş yeni səhmlər	-	-
<b>31 dekabr 2016</b>	<b>2,340,535,194</b>	<b>46,811</b>
Emissiya edilmiş yeni səhmlər	428,500,000	8,570
<b>31 dekabr 2017</b>	<b>2,769,035,194</b>	<b>55,381</b>

## **18. Nizamname Kapitalı (davamı)**

Bankın sehmdarlarının 18 aprel 2018-ci il tarixli qərarına əsasən nizamname kapitalı 5,000 ABŞ dollarına (8,501 AZN) qədər artırılmışdır.

30 may 2017-ci il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Bankın nizamname kapitalının 55,381 AZN-dək artırılması üçün hər birinin nominal dəyəri 0.02 AZN olan 428,500,000 ədəd əlavə səhmin emissiyasını qeydə almış və 18 sentyabr 2017-ci il tarixində bu emissiyani təsdiqləmişdir. Əlavə səhmlər 5 aprel 2017-ci il tarixində tam ödənilmişdir.

## **19. Təəhhüdlər və Şərti Öhdəliklər**

**Hüquqi məsələlər.** Adı fəaliyyət gedişində Qrup məhkəmə iddiaları və şikayətləri ilə üzləşir. Rəhberlik hesab edir ki, belə iddia və ya şikayətlərdən irəli gələn mümkün öhdəlik (əgər olarsa) Qrupun maliyyə vəziyyəti və ya gelecək əməliyyat nəticələrinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərməyəcəkdir.

**Şərti vergi öhdəlikləri.** Azərbaycanın vergi, valyuta və gömrük qanunvericiliyi müxtəlif şərhlərə və tez-tez edilən dəyişikliklərə məruzdur. Bundan əlavə, Bankın əməliyyatları və fəaliyyətinə tətbiq edilən vergi qanunvericiliyinin vergi orqanları tərefindən şəhər edilməsi rəhberliyin şəhəri ilə üst-üstə düşməyə biler. Azərbaycan Respublikasında son zamanlar baş vermiş hadisələr göstərir ki, vergi orqanları qanunvericiliyin şəhər edilməsi və vergi hesablamalarının yoxlanılmasında daha sert mövqə tuta bilerler, buna görə də vergi orqanları Bankın əməliyyat və fəaliyyət növləri ilə bağlı əvvəl irəli sürmədikləri iddiaları irəli süre bilerler. Nəticə etibarı ilə müvafiq orqanlar tərefindən əlavə iri vergi, cərimə və faiz hesablanır bilər. Vergi yoxlamaları yoxlama aparmaq qərarı qəbul edildiyi ildən əvvəlki üç maliyyə ili üzrə aparıla bilər.

Rəhberlik hesab edir ki, 31 dekabr 2017-ci il tarixinə müvafiq qanunvericiliyin rehberlik tərefindən şəhəri münasibdir və Bankın vergi və sosial mövqeləri dəyişilməyəcəkdir.

**Sığorta.** Bank hal-hazırda səhvlər və ya buraxılmalardan irəli gələn öhdəliklərlə bağlı sığorta örtüyü elde etməmişdir. Məsuliyyət sığortası hal-hazırda Azərbaycanda ümumiyyətlə mövcud deyil.

**Maliyyə Bazarlarına Nəzarət Palatasının ("Palata") normativlərinə riayət edilməsi.** Palata banklardan yerli standartlara uyğun olan maliyyə hesabatları əsasında hesablanmış müəyyən əmsallara riayət etməyi tələb edir. 31 dekabr 2017-ci il tarixinə Bank aşağıdakı iki əmsal istisna olmaqla, bu əmsallara riayət etmişdir:

- a) Kredit tələbləri üzrə təminatın bazar dəyəri təmin etdiyi öhdəlik məbleğinin 100 faizindən, təminat daşınmaz əmlak olduqda 150%-dən az olduğu halda bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklerinin maksimum həddi bankın 1-ci dərəcəli kapitalının 7 faizindən artıq olmamalıdır, və
- b) Kredit tələbləri üzrə təminatın bazar dəyəri təmin etdiyi öhdəlik məbleğinin 100 faizindən, təminat daşınmaz əmlak olduqda 150%-dən az olmadığı halda bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklerinin maksimum həddi bankın 1-ci dərəcəli kapitalının 20 faizindən artıq olmamalıdır.

31 dekabr 2017-ci il tarixinə Bankın əmsalları müvafiq olaraq 16.08% və 18.72% (31 dekabr 2016: 29.9% və 24.39%) olmuşdur.

Yuxarıda qeyd edilən normativlərə uyğunsuzluq hökumət tərefindən maliyyələşdirilməyən xüsusi layihə ilə əlaqədardır. İl ərzində Bank bu uyğunsuzluqla bağlı hər ay Palataya məlumat təqdim etmişdir. 31 mart 2018-ci il tarixinə qeyd olunan uyğunsuzluqlar aradan qaldırılmışdır. Rəhberlik hesab edir ki, Banka qarşı gələcəkdə heç bir sanksiya tətbiq edilməyəcəkdir.

Bank tərefindən müştərilərə zəmanətlərin və akkreditivlərin verilməsinin əsas məqsədi müştərilərə tələb olduqda vəsaitlərin mövcudluğunu təmin etməkdir. Zəmanətlər və ehtiyat akkreditivləri müştəri üçüncü tərəflər qarşısında öhdəliklərini yerinə yetirə bilmediyi təqdirdə Bankın ödəmələr edəcəyini qəti təsdiq eden sənədlədir. Sənədli akkreditivlər və kommersiya akkreditivləri, Banka müəyyən edilmiş məbleğe qədər və xüsusi şərtlərlə tələb təqdim etmək hüququnu üçüncü tərəfə verən, Bankın müştəri adından üzərinə götürdüyü yazılı öhdəlik olaraq, aid olduqları malların çatdırılması və ya pul depozitləri ilə təmin edilir və beləliklə də birbaşa borc lağımlaşdırılır.

**“Yapı Kredi Bank Azərbaycan” QSC**  
**31 dekabr 2017-ci il tarixinə konsolidasiya edilmiş maliyyə hesabatları üzrə qeydlər**  
(min Azerbaycan manatı ilə)

**19. Təəhhüdlər və Şərti Öhdəliklər (davamı)**

31 dekabr tarixinə Bankın təəhhüdləri və şərti öhdəlikləri aşağıdakılardan ibarətdir:

	<b>2017</b>	<b>2016</b>
<b>Kreditlərlə bağlı öhdəliklər</b>		
Istifadə edilməmiş kredit öhdəlikləri	85,914	72,972
Açılmış zəmanətlər	24,928	35,162
Akkreditivlər	8,632	2,492
<b>Cəmi</b>	<b>119,474</b>	<b>110,626</b>
<b>Əməliyyat lizinqi ilə bağlı öhdəliklər</b>		
1 ilədək	1,842	2,722
1 ildən 5 ilədək	3,816	8,226
5 ildən artıq	2,924	2,350
<b>Cəmi</b>	<b>8,582</b>	<b>13,298</b>
<b>Təəhhüdlər və şərti öhdəliklər (girov çıxıldıqdan əvvəl)</b>	<b>128,056</b>	<b>123,924</b>
Çıxılsın – zəmanətlər üzrə girov kimi saxlanılan pul vəsaitləri	(523)	(565)
<b>Təəhhüdlər və şərti öhdəliklər</b>	<b>127,533</b>	<b>123,359</b>

31 dekabr 2017-ci və 2016-ci il tarixlərinə mövcud olan zəmanət məktublarının eksəriyyəti müştərilərə mal və xidmətlərin təchiz edilməsi üçün verilmiş zəmanətlər və müxtəlif təşkilatlarla elan edilmiş tenderlərdə iştirak etmək niyyəti ilə girov kimi müştərilərə verilmiş tender zəmanətlərindən ibarətdir.

**20. Xalis Haqq və Komissiya Gəlirləri**

Xalis haqq və komissiya gəlirləri aşağıdakılardan ibarətdir:

	<b>2017</b>	<b>2016</b>
Plastik kartlarla əməliyyatlar	4,807	4,463
Hesablaşma əməliyyatları	3,933	3,253
Pul vəsaitləri ilə əməliyyatlar	1,472	1,341
Zəmanətlər və akkreditivlər	721	719
Agent fəaliyyəti	178	104
Diger	85	125
<b>Haqq və komissiya gelirləri</b>	<b>11,196</b>	<b>10,005</b>
Plastik kartlarla əməliyyatlar	(3,440)	(1,718)
Hesablaşma əməliyyatları	(1,699)	(1,644)
Agent fəaliyyəti	(127)	-
Pul vəsaitləri ilə əməliyyatlar	(9)	(19)
Zəmanətlər və akkreditivlər	(6)	(37)
Diger	(296)	(277)
<b>Haqq və komissiya xərcləri</b>	<b>(5,577)</b>	<b>(3,695)</b>
<b>Xalis haqq və komissiya gelirləri</b>	<b>5,619</b>	<b>6,310</b>

**21. İşçilər üzrə Xərclər**

İşçilər üzrə xərclər aşağıdakılardan ibarətdir:

	<b>2017</b>	<b>2016</b>
Əmək haqqı və mükafatlar	(8,563)	(9,095)
Sosial siyortə xərcləri	(1,780)	(1,609)
İşçilər üzrə digər ödənişlər	(1,497)	(1,155)
<b>İşçilər üzrə xərclər</b>	<b>(11,840)</b>	<b>(11,859)</b>

## **22. Ümumi və İnzibati Xərclər**

Ümumi və inzibati xərclər aşağıdakılardan ibarətdir:

	<b>2017</b>	<b>2016</b>
Binadan istifadə və icarə	(2,928)	(3,377)
Texniki dəstək xərcləri	(1,641)	(1,463)
Rabitə xərcləri	(1,022)	(983)
Hüquq və məslehət xidmətləri	(779)	(571)
Marketing və reklam xərcləri	(728)	(529)
Mühafizə xidməti	(722)	(871)
Təmir və texniki xidmət	(664)	(842)
Əsas vəsaitlər və qeyri-maddi aktivlərin silinməsindən zərər	(622)	(691)
Kommunal xidmetlər	(331)	(290)
Üzvlük haqları	(238)	(208)
Əyləncə xərcləri	(144)	(71)
Ofis təchizatı	(116)	(134)
Sığorta xərcləri	(96)	(63)
Mənfəət vergisi istisna olmaqla, əməliyyat vergiləri	(77)	(61)
Ezamiyyət xərcləri	(56)	(25)
Diger xərclər	(854)	(482)
<b>Ümumi və inzibati xərclər</b>	<b>(11,018)</b>	<b>(10,661)</b>

## **23. Risklərin idarə olunması**

Öz fealiyyətində Bank müxtəlif risklərə məruz qalır və bunları daimi müəyyən etme, ölçme və müşahidə etme prosesləri, kredit limitlerinin müəyyən edilmesi və digər daxili nəzarət tədbirləri vasitəsilə idarə edir. Risklərin idarə edilməsi Bankın daim mənfeətlə işləməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bankın hər bir emekdaşı öz vəzifələri daxilində risklərə görə məsuliyyət daşıyır. Bank kredit riski, likvidlik riski, bazar riski və əməliyyat riskine məruz qalır.

Müstəqil riskə nəzarət prosesine mühitdə, texnologiyada və sənayedə dəyişikliklər kimi biznes riskləri daxil deyildir. Onlar Bankın strateji planlaşdırma prosesi vasitəsilə nəzarət altında saxlanılır.

*Risklərin idarə olunması strukturu.* Idarə Heyəti risklərin müəyyən edilməsi və nəzarət edilməsinə görə ümumi məsuliyyət daşıyır, lakin risklərin idarə olunması və izlənməsi üçün məsuliyyət daşıyan ayrıca müstəqil orqanlar da vardır.

*Direktorlar Şurası.* Direktorlar şurası risklərin idarə olunmasında ümumi yanaşma, risk strategiyaları və prinsiplərinin təsdiq edilməsi üçün məsuliyyətlidir.

*Idarə Heyəti.* Idarə Heyəti Bankda ümumi risk prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

*Risk Komitəsi.* Risk Komitəsi risk strategiyasının işləniləməsi və risk prinsipləri, konsepsiyası, siyaseti və limitlərinin tətbiqi üçün ümumi məsuliyyət daşıyır. Komitə fundamental risk məsələləri üçün məsuliyyətlidir və risklə bağlı müvafiq qərarların yerinə yetirilməsinə nəzarət edir.

*Risklərin idarə olunması bölməsi.* Risklərin idarə olunması bölməsi müstəqil nəzarət prosesini təmin etmək məqsədilə risklə bağlı prosedurların tətbiqi və dəsteklənməsi üçün məsuliyyət daşıyır.

*Risklərə nəzarət bölməsi.* Risklərə nəzarət bölməsi bütün Bankda risk prinsipləri, qaydaları və limitlərinə uyğunluğunu izləmək üçün məsuliyyət daşıyır. Hər bir təsərrüfat qrupuna risklərə müstəqil nəzarət, o cümlədən müəyyən edilmiş limitlərlə müqayisədə riskə məruz qalan pozisiyaların həcmində nəzarət, eləcə də yeni məhsulların və strukturlaşdırılmış əməliyyatların riskinin qiymətləndirilməsi üçün məsuliyyət daşıyan mərkəzsizləşdirilmiş bölmə daxildir. Bu bölmə həmcinin risklərin ölçülmesi və hesabat sistemlərində tam ekş etdirilməsi üçün məlumatın toplanmasını təmin edir.

*Bankın xəzinədarlığı.* Bankın xəzinədarlığı Bank aktivlərinin və öhdəliklərinin idarə olunması, eləcə də ümumi maliyyə strukturu üçün məsuliyyət daşıyır. Bundan əlavə, xəzinədarlıq Bankın maliyyələşdirmə və likvidlik riskləri üzrə məsuliyyət daşıyır.

## **23. Risklərin idarə olunması (davamı)**

**Daxili Audit.** Daxili audit funksiyası her il Bankda risklərin idarə olunması proseslərinin audit yoxlamasını apararaq, həm prosedurların münasibliyini, həm də Bankın prosedurlara riayət etməsini yoxlaysı. Daxili Audit bütün qiymətləndirmələrin nəticələrini rəhbərliklə müzakirə edir və nəticə və tövsiyələr haqqında Audit Komitəsinə hesabat verir.

**Risklərin ölçülülməsi və hesabat sistemləri.** Bankın riskləri həm adı şəraitde yaranması ehtimal edilən zərəri, həm də statistik modeller əsasında maksimal faktiki zərərlərin qiymətləndirilməsi olan gözənlənməyən zərərləri eks etdirən metoddan istifadə etməklə ölçülür. Modellər keçmiş təcrübədən əldə edilmiş və iqtisadi şəraitləri nəzərə almaqla dözelishlər edilmiş ehtimallardan istifadə edir. Bundan əlavə, Bank baş verməsi ehtimal edilməyən ağır hadisələr əslində baş verdiyi təqdirdə ən pis hadisələrin sənari modellərini hazırlayıır.

Risklərin monitorinqi və nəzarət edilməsi ilk önce Bankın müəyyən etdiyi limitlərə əsaslanır. Belə limitlər Bankın biznes strategiyasını və bazar mühitini, ələcə də Bankın qəbul etmək istədiyi risk seviyyəsini eks etdirir və bu zaman əsas diqqət ayrı-ayrı sahələre yetirilir. Bundan əlavə, Bank bütün risk və əməliyyat növləri üzrə ümumi risk həcmi ilə bağlı olaraq ümumi risk daşıməq qabiliyyətinə nəzarət edir və bu qabiliyyəti qiymətləndirir.

Bütün fəaliyyət növləri üzrə əldə edilmiş məlumat risklərin təhlil və nəzarət edilməsi və tez aşkar olunması məqsədilə yoxlanılır və işlənilir. Mütəmadi olaraq sənaye sahəsi, müştəri və coğrafi risklər haqqında məlumat təqdim edilir.

**Həddindən artıq risk konsentrasiyası.** Konsentrasiya biznes tərefdaşlarının oxşar iş fəaliyyəti ilə məşğıl olmasından, iş növünün eyni coğrafi regionda yer almasından, eyni iqtisadi xüsusiyyətlərə malik olması və nəticədə iqtisadi, siyasi və ya digər şərtlərdəki dəyişikliklərin həmin biznes tərefdaşlarının müqavilələrdə göstərilmiş şərtlərin yerine yetirilmesi imkanlarına oxşar təsir göstərməsindən yaranır. Konsentrasiya Bankın fəaliyyətinin xüsusi coğrafi yerlərə və sənaye sahələrinə təsir göstərən dəyişikliklərə həssaslığını göstərir.

Həddindən artıq risk konsentrasiyasının təsiri altına düşməmək üçün, Bankın daxili siyaset və prosedurlarına diversifikasiyalı portfelin dəsteklənməsinə yönəlmış xüsusi prinsiplər daxil edilir. Müəyyən edilmiş risk konsentrasiyası müvafiq qaydada nəzarət və idarə olunur.

**Kredit riski.** Bankın sifarişçiləri, müştəriləri və ya biznes tərefdaşları müqavilə öhdəliklərini yerine yetirmədikləri üçün Bankın zərər çekməsi riskidir. Bank kredit riskini ayrı-ayrı biznes tərefdaşları və coğrafi və sənaye konsentrasiyaları üzrə Bankın qəbul etməyə hazır olduğu riskin həcmi üzrə limitləri müəyyən etməklə və həmin limitlərə riayət edilmeni monitorinq etməklə idarə edir və nəzarət altında saxlayır.

Bank kredit keyfiyyətinin yoxlanılması prosesini təsis etmişdir ki, girovun müntəzəm qaydada yeniden baxılması da daxil olmaqla biznes tərefdaşlarının krediti ödəmək qabiliyyətlərində mümkün dəyişikliklərin tez müəyyən edilməsi temin edilsin. Biznes tərefdaşları üzrə limitlər kredit riskinin təsnifləşdirilməsi sistemindən istifadə etməklə müəyyən edilir. Bu sistem her bir biznes tərefdaşına müntəzəm olaraq yeniden baxılmalı olan risk reytingini təyin edir. Kredit keyfiyyətinin yenidən baxılması prosesi Banka məruz qaldığı risklər nəticəsində potensial zərəri qiymətləndirmək, lazımi tədbirləri görmək və kredit riskinə qarşı adekvat kapital təqdim etmək imkanını yaradır.

Bankın müştərilərə verdiyi zəmanətlər əsasında Bank tərefindən onların adından ödənişlər aparmaq zərureti yaranı bilər. Müştərilər bu ödənişləri Banka akkreditivin şərtləri əsasında qaytarırlar. Onlar Bankı kredit risklərinə oxşar risklərə məruz qoyur, bunlar da eyni nəzarət prosesleri və qaydaları ilə azaldılır.

Qarşılıqlı hesablaşma haqqında əsas razılaşmaların və girov razılaşmalarının istifadə edilməsi nəticəsində riskin azalması nəzərə alınmadan, konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatın komponentləri üzrə kredit riskinin maksimal həcmini, daha yaxşı onların balans dəyərləri təqdim edir.

Maliyyə alətləri ədaletli dəyərlə qeydə alınanda göstərilən balans dəyərləri dəyərin dəyişməsi nəticəsində gələcəkdə yaranı bilən riskin maksimal həcmi deyil, kredit riskinin cari həcmi eks etdirir.

**Kreditlə bağlı təəhhüd riskləri.** Bank müştərilərə zəmanətlər verir. Həmin zəmanətlər Bankın müştərilərin adından ödənişlər aparmağını tələb edə bilər. Müştərilər bu ödənişləri Banka akkreditivin şərtləri əsasında qaytarırlar. Onlar Bankı kreditlərə oxşar risklərə məruz qoyur, bunlar da eyni nəzarət prosesleri və qaydaları ilə azaldılır.

Maliyyə vəziyyəti haqqında hesabatın komponentləri üzrə kredit riskinin maksimal həcmi, qarşılıqlı hesablaşma haqqında əsas razılaşmaların və girov razılaşmalarının istifadə edilməsi nəticəsində riskin azalmasını nəzərə alınmadan, daha yaxşı həmin komponentlərin balans dəyərləri ilə eks etdirilir.

**“Yapı Kredi Bank Azərbaycan” QSC**  
**31 dekabr 2017-ci il tarixinə konsolidasiya edilmiş maliyyə hesabatları üzrə qeydlər**  
(min Azerbaycan manatı ilə)

**23. Risklərin idarə olunması (davamı)**

Maliyyə aktivlərinin sinifləri üzrə kreditin keyfiyyəti. Maliyyə aktivlərinin kredit keyfiyyəti Bankın daxili kredit reytingləri ilə idarə olunur. Aşağıdakı cədvəldə Bankın kredit reytingi sisteminə əsaslanaraq maliyyə vəziyyəti haqqında konsolidasiya edilmiş hesabatın kreditlə bağlı sətirlərində aktivlərin sinifləri üzrə kredit keyfiyyəti göstərilir.

2017	Qeyd	Vaxtı keçməmiş və dəyərsizleşməmiş						Cəmi
		Yüksek reyting	Standart reyting	Qeyri-standart reyting	Vaxtı keçmiş, lakin dəyərsizleşməmiş	Fərdi şəkilde dəyərsizleşmiş		
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri (kassa istisna olmaqla)	7	233,469	233	-	-	-	-	233,702
Kredit təşkilatlarından alınacaq məbləğlər	8	2,380	-	-	-	-	-	2,380
<b>Müştərilərə verilmiş kreditlər</b>	<b>9</b>							
Korporativ kreditlər		-	25,657	1,611	4,083	42,386	73,737	
İstehlak kreditləri		-	32,625	681	3,285	15,596	52,187	
Kiçik biznes kreditləri		-	3,435	480	3,442	14,417	21,774	
İpoteka kreditləri		-	5,823	120	496	2,465	8,904	
ARMB tərəfindən buraxılmış notlar və digər teşkilatların istiqrazları	10	32,678	-	-	-	-	-	32,678
Diger maliyyə aktivləri	14	-	3,163	-	-	-	-	3,163
<b>Cəmi</b>		<b>268,527</b>	<b>70,936</b>	<b>2,892</b>	<b>11,306</b>	<b>74,864</b>	<b>428,525</b>	
<hr/>								
2016	Qeyd	Vaxtı keçməmiş və dəyərsizleşməmiş						Cəmi
		Yüksek reyting	Standart reyting	Qeyri-standart reyting	Vaxtı keçmiş, lakin dəyərsizleşməmiş	Fərdi şəkilde dəyərsizleşmiş		
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri (kassa istisna olmaqla)	7	200,188	26	-	-	-	-	200,214
Kredit təşkilatlarından alınacaq məbləğlər	8	30,755	-	-	-	-	-	30,755
<b>Müştərilərə verilmiş kreditlər</b>	<b>9</b>							
Korporativ kreditlər		-	50,208	22,319	10,246	44,778	127,551	
İstehlak kreditləri		-	38,356	1,494	15,512	3,329	58,691	
Kiçik biznes kreditləri		-	4,901	7,315	4,157	10,855	27,228	
İpoteka kreditləri		-	6,740	714	410	1,642	9,506	
ARMB tərəfindən buraxılmış notlar və digər teşkilatların istiqrazları	10	2,647	-	-	-	-	-	2,647
Diger maliyyə aktivləri	14	-	1,550	-	-	-	-	1,550
<b>Cəmi</b>		<b>233,590</b>	<b>101,781</b>	<b>31,842</b>	<b>30,325</b>	<b>60,604</b>	<b>458,142</b>	

**"Yapı Kredi Bank Azərbaycan" QSC**  
**31 dekabr 2017-ci il tarixinə konsolidasiya edilmiş maliyyə hesabatları üzrə qeydlər**  
(min Azərbaycan manatı ilə)

**23. Risklərin idarə olunması (davamı)**

Bankın monetar aktiv və öhdəlikləri üzrə coğrafi konsentrasiya aşağıdakı kimidir:

	2017			2016				
	Azerbaijan	İET	MDB və digər xarici ölkələr	Cəmi	Azerbaijan	İET		
			Cəmi					
<b>Aktivlər</b>								
Pul vəsaitləri və pul vesaitlərinin ekvivalentləri	111,193	152,482	20	263,695	58,389	160,271	1,312 219,972	
Kredit təşkilatlarından alınacaq mebleğlər	2,380	-	-	2,380	30,755	-	- 30,755	
Müşterilərə verilmiş kreditlər	118,554	-	-	118,554	185,126	-	- 185,126	
ARMB-nin notları	32,678	-	-	32,678	2,647	-	- 2,647	
Diger maliyyə aktivləri	3,163	-	-	3,163	1,550	-	- 1,550	
	<b>267,968</b>	<b>152,482</b>	<b>20</b>	<b>420,470</b>	<b>278,467</b>	<b>160,271</b>	<b>1,312 440,050</b>	
<b>Öhdəliklər</b>								
ARMB qarısında öhdəliklər	-	-	-	-	20,023	-	- 20,023	
Kredit təşkilatları qarısında öhdəliklər	4,284	-	33	4,317	15,822	36,144	- 51,966	
Müşterilər qarısında öhdəliklər	343,137	-	-	343,137	314,794	-	- 314,794	
Diger maliyyə öhdəlikləri	2,700	-	-	2,700	1,415	-	- 1,415	
	<b>350,121</b>	<b>-</b>	<b>33</b>	<b>350,154</b>	<b>352,054</b>	<b>36,144</b>	<b>- 388,198</b>	
Xalis aktivlər / (öhdəliklər)	<b>(82,153)</b>	<b>152,482</b>	<b>(13)</b>	<b>70,316</b>	<b>(73,587)</b>	<b>124,127</b>	<b>1,312 51,852</b>	

**Likvidlik riski və maliyyələşdirmənin idarə edilməsi**

Likvidlik riski adı və ya fövqəladə şəraitdə ödəniş tarixində Bankın ödənişlə bağlı öhdəliklərini yerinə yetire bilməməsi riskidir. Bu riski məhdudlaşdırmaq məqsədilə rəhbərlik gözlənilən pul vəsaitləri hərəkətlərinin hərtərəfli qiymətləndirilməsi üçün mürekkeb sistem tərtib etmişdir. Likvidliyin idarə edilməsi metodları və hesabatları Bankın Müşahidə Şurası tərəfindən təsdiq edilir, Aktivlərin və öhdəliklərin idarə edilməsi Departamenti tərəfindən hazırlanır və hər ay Aktivlər və Öhdəliklər Komitəsi tərəfindən nəzərdən keçirilir.

Bank pul vəsaitlərinin hərəketi gözlənilmədən kəsildiyi təqdirdə asanlıqla satıla bilən, bazarda feal alınıb-satılan və müxtəlif aktivlər portfelinə sahibdir. Bundan əlavə, Bank ARMB-də məcburi ehtiyat saxlayır və bütün filialları, bankomatları və müxbir hesablardakı qalıqları üzrə çox effektiv pul vəsaitlərinin idarə edilməsi sistemini istifadə edir.

Likvidlik vəziyyəti Bank tərəfindən ARMB-nin təyin etdiyi minimum 30% likvidlik əmsalına əsaslanaraq fərdi şəkildə qiymətləndirilir və idarə edilir. 31 dekabr tarixinə bu əmsallar aşağıdakı kimi olmuşdur:

	2017	2016
Ani likvidlik əmsalı	47.11%	107.69%

*Maliyyə öhdəliklərinin ödəniş tarixinə qalmış müddətlər üzrə təhlili.* Aşağıdakı cədvəldə diskont edilməmiş müqavilə öhdəlikləri əsasında Bankın 31 dekabr tarixinə maliyyə öhdəlikləri ödəniş tarixinə qalmış müddətlər üzrə təqdim edilir. Teləb əsasında ödənilməli öhdəliklər ödəniş tələbinin mümkün olan ən tez tarixdə verilmiş hesab olunur. Bununla bərabər Bank gözləyir ki, müştərilərin çoxu Bank ödənişi aparmalı olduğu ən tez tarixdə ödənişi tələb etməyəcək və cədvəl keçmiş müddətlər üçün əmanətlərin teləb edilməsi haqqında məlumat əsasında Bankın hesablaşdığı gözlənilən pul vəsaitlərinin hərəkətlərini eks etdirmir.

**23. Risklərin idarə olunması (davamı)**

<b>31 dekabr 2017</b>	<b>3 aydan az</b>	<b>3-12 ay</b>	<b>1-5 il</b>	<b>5 ildən artıq</b>	<b>Cəmi</b>
<b>Maliyyə öhdəlikləri</b>					
ARMB qarşısında öhdəliklər	—	—	—	—	—
Kredit təşkilatları qarşısında öhdəliklər	547	184	1,152	4,398	6,281
Müştərilər qarşısında öhdəliklər	286,078	48,819	11,195	—	346,092
Diger maliyyə öhdəlikləri	2,700	—	—	—	2,700
<b>Cəmi diskont edilməmiş maliyyə öhdəlikləri</b>	<b>289,325</b>	<b>49,003</b>	<b>12,347</b>	<b>4,398</b>	<b>355,073</b>
<b>31 dekabr 2016</b>					
	<b>3 aydan az</b>	<b>3-12 ay</b>	<b>1-5 il</b>	<b>5 ildən artıq</b>	<b>Cəmi</b>
<b>Maliyyə öhdəlikləri</b>					
ARMB qarşısında öhdəliklər	354	20,249	—	—	20,603
Kredit təşkilatları qarşısında öhdəliklər	13,577	36,919	136	3,349	53,981
Müştərilər qarşısında öhdəliklər	250,530	54,931	5,778	7,969	319,208
Diger maliyyə öhdəlikləri	1,415	—	—	—	1,415
<b>Cəmi diskont edilməmiş maliyyə öhdəlikləri</b>	<b>265,876</b>	<b>112,099</b>	<b>5,914</b>	<b>11,318</b>	<b>395,207</b>

Aşağıdakı cədvəldə Bankın maliyyə təəhhüdləri və şerti öhdəlikləri müqavilə müddətləri üzrə göstərilir. Her bir yerinə yetirilməmiş kredit öhdəliyi müştərinin icra edilməsini tələb edə bildiyi ən erkən tarixin təsadüf etdiyi müddətə daxil edilir. Buraxılmış maliyyə zəmanəti haqqında müqavilələrlə bağlı zəmanətin maksimal məbləği həmin zəmanətin tələb edilə bildiyi ən erkən dövredə aid edilir.

	<b>3 aydan az</b>	<b>3-12 ay</b>	<b>1-5 il</b>	<b>5 ildən artıq</b>	<b>Cəmi</b>
2017	13,390	26,669	69,275	10,140	119,474
2016	15,469	21,826	64,498	8,833	110,626

Bank gözleyir ki, şerti öhdəliklərin və ya təəhhüdlərin hamısının öhdəlik müddəti tamamlanana qədər yerinə yetirilməsi tələb olunmayıcaqdır.

Bankın öz öhdəliklərini ödəmək qabiliyyəti eyni müddət ərzində aktivlərin ekvivalent məbləğini reallaşdırmaq qabiliyyətinə əsaslanır.

Bank hər hansı bir təşkilatdan və ya fiziki şəxslənən əhəmiyyətli vesait almır. Ödəmə müddətlərinin təhlili hər hansı konkret müddətdə əhəmiyyətli mənfi müddətlərin olmasını göstərmir.

Müştərilər qarşısında öhdəliklərə fiziki şəxslərin müddəti depozitləri daxildir. Azərbaycan qanunvericiliyinə uyğun olaraq Bank bu depozitləri əmanətçinin tələbi ilə qaytarmalıdır (Qeyd 17).

**Bazar riski.** Bazar riski maliyyə alətlərinin ədalətli dəyərinin və ya onlar üzrə gələcək pul axınlarının faiz dərəcələri və valyuta məzənnələri kimi bazar parametrlərində dəyişikliklər nəticəsində tərəddüd etməsi riskidir. Bank əhəmiyyətli kapital, korporativ sabit gəlir və ya törəmə alətlərə malik deyildir.

**Faiz dərəcəsi riski.** Faiz dərəcəsi riski maliyyə alətlərinin ədalətli dəyərinin və ya onlar üzrə gələcək pul axınlarının faiz dərəcəsinin artması/azalması nəticəsində ucuzaşması/bahalaşması riskidir.

31 dekabr 2017-ci və 2016-ci il tarixlərinə Bankın dəyişən faiz dərəcələri ilə aletləri olmamışdır.

**Valyuta riski.** Valyuta riski maliyyə alətinin dəyərinin xarici valyuta dərəcələrində dəyişikliklərə görə tərəddüd etməsi riskidir. Bank özünün maliyyə vəziyyətinə və pul vəsaitlərinin hərəketinə qüvvədə olan xarici valyuta məzənnələrindəki dəyişikliklərin təsir göstərməsi riskinə məruzdur.

Aşağıdakı cədvəller 31 dekabr tarixinə Bankın qeyri-ticarət monetar aktivləri və öhdəlikləri və proqnozlaşdırılmış pul vəsaitləri hərəketləri üzrə əhəmiyyətli riskə məruz qaldığı valyutalar göstərilir. Təhlil, bütün digər göstəricilərin sabit qalması şərti ilə, valyuta dərəcəsinin AZN-ə qarşı məntiqi dərəcədə mümkün olan hərəketinin konsolidasiya edilmiş mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabata təsirini (valyutaya qarşı həssas olan qeyri-ticarət monetar aktivlərin və öhdəliklərin ədalətli dəyərinə görə) hesablayır. Kapitala təsir konsolidasiya edilmiş mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabata təsirdən fərqlənmir.

**"Yapı Kredi Bank Azərbaycan" QSC**  
**31 dekabr 2017-ci il tarixinə konsolidasiya edilmiş maliyyə hesabatları üzrə qeydlər**  
(min Azərbaycan manatı ilə)

### 23. Risklərin idarə olunması (davamı)

Cədvəldə mənfi məbləğ konsolidasiya edilmiş mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabatda və ya kapitalda potensial xalis azalma, müsbət məbləğ isə xalis potensial artma əks etdirir.

Valyuta	Məzənnədə artım, %	Vergidən əvvəl mənfəətə təsir	Məzənnədə artım, %	Vergidən əvvəl mənfəətə təsir
	2017	2017	2016	2016
ABŞ dolları	8.43	1,630	13.43	1,955
Avro	11.13	(39)	10.35	101
Valyuta	Məzənnədə azalma, % 2017	Vergidən əvvəl mənfəətə təsir 2017	Məzənnədə azalma, % 2016	Vergidən əvvəl mənfəətə təsir 2016
ABŞ dolları	(3.99)	(772)	(4.55)	(662)
Avro	(3.30)	12	(1.78)	(17)

**Əməliyyat riski.** Əməliyyat riski sistemlərin nasazlığı, işçilərin sehvi, saxtakarlıq və ya xarici hadisələr nəticəsində yaranan riskdir. Nəzarət sistemi işləməyəndə əməliyyat riskleri nüfuza xələl getirə, hüquqi nəticələrə və ya maliyyə zərərlərinə getirib çıxara bilər. Bank bütün əməliyyat risklərinin aradan götürülməsini güman edə bilmez, lakin nəzarət sistemi və potensial risklerin izlenməsi və onlarla bağlı tədbirlərin görülməsi həmin risklərin idarə edilməsi üçün effektiv alət ola bilər. Nəzarət sisteminə vəzifələrin səmərelə böülüsdürülmesi, giriş, təsdiqləmə və tutuşdurma prosedurları, heyətin təlimləndirilməsi və qiymətləndirilməsi prosesləri, eləcə də daxili auditdən istifadə daxildir.

### 24. Maliyyə Alətlərinin Ədalətli Dəyəri

Ədalətli dəyərlə ölçülən aktivlər	Qiymətləndirmə tarixi	Ədalətli dəyərin ölçüləsi üçün istifadə edilən göstəricilər			Cəmi
		Fəal bazarda müəyyən edilmiş qiymətlər (Səviyyə 1)	Əhemməyyətli müşahidə edilən giriş məlumatları (Səviyyə 2)	Əhemməyyətli müşahidə edilməyən giriş məlumatları (Səviyyə 3)	
ARMB tərefindən buraxılmış notlar və digər təşkilatların istiqrazları	31 dekabr 2017	32,618	-	60	32,678
<b>Ədalətli dəyəri açıqlanan aktivlər</b>					
Kredit təşkilatlarından alınacaq məbləğlər	31 dekabr 2017	-	-	2,380	2,380
Müştərilərə verilmiş kreditlər	31 dekabr 2017	-	-	118,554	118,554
<b>Ədalətli dəyəri açıqlanan öhdəliklər</b>					
ARMB qarşısında öhdəliklər		-	-	-	-
Kredit təşkilatları qarşısında öhdəliklər	31 dekabr 2017	-	-	4,317	4,317
Müştərilər qarşısında öhdəliklər	31 dekabr 2017	-	-	343,137	343,137

**"Yapı Kredi Bank Azərbaycan" QSC**

**31 dekabr 2017-ci il tarixinə konsolidasiya edilmiş maliyyə hesabatları üzrə qeydlər  
(min Azərbaycan manatı ilə)**

**24. Maliyyə Aletlərinin Ədalətli Dəyəri (davamı)**

Qiymətləndirmə tarixi	Ədalətli dəyərin ölçüləsi üçün istifadə edilən göstəricilər			Cəmi
	Feal bazarda müəyyən edilmiş qiymətlər (Seviyyə 1)	Əhemmiyətli müşahidə edilen giriş məlumatları (Seviyyə 2)	Əhemmiyətli müşahidə edilməyən giriş məlumatları (Seviyyə 3)	
<b>Ədalətli dəyərlə ölçülən aktivlər</b>				
ARMB tərəfindən buraxılmış notlar və digər təşkilatların istiqrazları	31 dekabr 2016	2,587	-	60 2,647
<b>Ədalətli dəyəri açıqlanan aktivlər</b>				
Kredit təşkilatlarından alınacaq məbləğlər	31 dekabr 2016	-	-	30,755 30,755
Müşterilərə verilmiş kreditlər	31 dekabr 2016	-	-	185,126 185,126
<b>Ədalətli dəyəri açıqlanan öhdəliklər</b>				
ARMB qarşısında öhdəliklər		-	-	20,023 20,023
Kredit təşkilatları qarşısında öhdəliklər	31 dekabr 2016	-	-	51,966 51,966
Müşterilər qarşısında öhdəliklər	31 dekabr 2016	-	-	314,794 314,794

**Ədalətli dəyərlə eks etdirilməmiş maliyyə aktivlərinin və öhdəliklərinin ədalətli dəyəri.** Aşağıda Bankın konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatında ədalətli dəyərlə eks etdirilməmiş maliyyə aletlərinin balans dəyərləri və ədalətli dəyərləri siniflər üzrə müqayisə edilir. Cədvəldə qeyri-maliyyə aktivləri və öhdəliklərinin ədalətli dəyərləri təqdim edilmir:

2017	Balans dəyəri	Ədalətli dəyər	Tanınmamış gəlir/(zərər)
<b>Maliyyə aktivləri</b>			
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	263,695	263,695	-
Kredit təşkilatlarından alınacaq məbləğlər	2,380	2,380	-
Müşterilərə verilmiş kreditlər	156,602	156,602	-
Diger maliyyə aktivləri	3,163	3,163	-
<b>Maliyyə öhdəlikləri</b>			
ARMB qarşısında öhdəliklər	-	-	-
Kredit təşkilatları qarşısında öhdəliklər	4,317	4,317	-
Müşterilər qarşısında öhdəliklər	343,137	343,137	-
Diger maliyyə öhdəlikləri	2,700	2,700	-
 <b>2016</b>			
<b>Maliyyə aktivləri</b>	<b>Balans dəyəri</b>	<b>Ədalətli dəyər</b>	<b>Tanınmamış gəlir/(zərər)</b>
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	219,972	219,972	-
Kredit təşkilatlarından alınacaq məbləğlər	30,755	30,755	-
Müşterilərə verilmiş kreditlər	222,976	222,976	-
Diger maliyyə aktivləri	1,550	1,550	-
<b>Maliyyə öhdəlikləri</b>			
ARMB qarşısında öhdəliklər	20,023	20,023	-
Kredit təşkilatları qarşısında öhdəliklər	51,966	51,966	-
Müşterilər qarşısında öhdəliklər	314,794	314,794	-
Diger maliyyə öhdəlikləri	1,415	1,415	-

#### **24. Maliyyə Aletlərinin Ədalətli Dəyəri (davamı)**

*Ədalətli dəyərləri balans dəyərlərinə təxminən bərabər olan aktivlər.* Tez satılı bilən və ödəmə müddəti qısa (üç aydan az) olan maliyyə aktivləri və öhdəlikləri ilə bağlı olaraq ehtimal edilir ki, onların balans dəyərləri təxminən ədalətli dəyərlərinə bərabərdir. Bu fərziyyə həmçinin müddətsiz depozitlərə və xüsusi ödəmə müddəti olmayan əmanət hesablarına da tətbiq edilir.

*Amortizasiya olunmuş dəyərlər uçota alınan maliyyə aktivləri və maliyyə öhdəlikləri.* Kotirovka olunan edilmiş notların ədalətli dəyeri hesabat tarixinde kotirovka edilmiş bazar qiymətlərinə əsaslanır. Kotirovka olunmayan aletlərin, müştərilərə verilmiş kreditlərin, müştəri depozitlərinin, kredit təşkilatlarından alınacaq məbleğlərin, kredit təşkilatları qarşısında öhdəliklərin və digər maliyyə aktivlərinin və öhdəliklərinin ədalətli dəyəri oxşar şərtləri, kredit riski və ödəniş tarixinədək qalmış müddəti olan borc aletlərinin cari dəreçələri əsasında gələcək pul vəsaitlərinin hərəkətini diskont etməklə qiymətləndirilir.

#### **25. Aktiv və Öhdəliklərin Ödəmə Müddətləri üzrə Təhlili**

Aşağıdakı cədvəldə aktiv və öhdəliklər onların qaytarılması və ya ödənilməsi gözlənilən müddətlər üzrə təhlil edilir. Bankın müqavilə ilə nəzərdə tutulmuş diskont edilməmiş ödəniş öhdəlikləri Qeyd 23-də "Risklərin idarə edilməsi" bölməsində göstərilir.

	2017			2016		
	Bir ilədək	Bir ildən çox	Cəmi	Bir ilədək	Bir ildən çox	Cəmi
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	263,695	-	263,695	219,972	-	219,972
Kredit təşkilatlarından alınacaq məbleğlər	2,380	-	2,380	30,755	-	30,755
Müştərilərə verilmiş kreditlər	95,181	23,373	118,554	159,807	25,319	185,126
ARMB-nin notları	32,618	60	32,678	26	2,621	2,647
Əmlak və avadanlıqlar	-	5,210	5,210	-	7,260	7,260
Qeyri-maddi aktivlər	-	7,952	7,952	-	7,933	7,933
Diger aktivlər	7,938	55	7,993	6,255	107	6,362
<b>Cəmi</b>	<b>401,812</b>	<b>36,650</b>	<b>438,462</b>	<b>416,815</b>	<b>43,240</b>	<b>460,055</b>
ARMB qarşısında öhdəliklər	-	-	-	20,023	-	20,023
Kredit təşkilatları qarşısında öhdəliklər	663	3,654	4,317	49,729	2,237	51,966
Müştərilər qarşısında öhdəliklər	333,225	9,912	343,137	302,391	12,403	314,794
Cari il üzrə mənfəət vergisi öhdəlikləri	1,708	-	1,708	-	-	-
Təxirə salılmış mənfəət vergisi öhdəlikləri	-	2,370	2,370	-	3,077	3,077
Diger öhdəliklər	5,772	159	5,931	5,203	156	5,359
<b>Cəmi</b>	<b>341,368</b>	<b>16,095</b>	<b>357,463</b>	<b>377,346</b>	<b>17,873</b>	<b>395,219</b>
<b>Xalis</b>	<b>60,444</b>	<b>20,555</b>	<b>80,999</b>	<b>39,469</b>	<b>25,367</b>	<b>64,836</b>

Ödəmə müddətlərinin təhlili hər hansı konkret müddətde əhəmiyyətli mənfi müddətlərin olmasını göstərmir. Bu səbəbdən, rəhbərlik Bankın bu müsbət müddətləri saxlaya biləcəyini güman edir.

**"Yapı Kredi Bank Azərbaycan" QSC**  
**31 dekabr 2017-ci il tarixinə konsolidasiya edilmiş maliyyə hesabatları üzrə qeydlər**  
(min Azərbaycan manatı ilə)

**26. Əlaqəli Tərəflər haqqında Məlumatların Açıqlanması**

BMS 24 "Əlaqəli tərəflər haqqında məlumatların açıqlanması" standartına uyğun olaraq tərəflər o halda əlaqəli hesab edilir ki, bir tərəf digər tərəfə nəzarət etmək və ya maliyyə və ya əməliyyat qərarlarının qəbul edilməsində mühüm təsir göstərmək iqtidarında olsun. Hər bir potensial əlaqəli tərəf münasibətlərini nəzərdən keçirdikdə, diqqət bu münasibətlərin yalnız hüquqi formasına deyil, mahiyyətinə də yönəldilməlidir.

Əlaqəli tərəflər əlaqəli olmayan tərəflərin həyata keçirə bilmədiyi əməliyyatlarda iştirak edə bilər və əlaqəli tərəflər arasında əməliyyatlar əlaqəli olmayan tərəflər arasında əməliyyatlarla eyni şərtlər, müddət və məbleğdə aparılmaya bilər.

YKB və KFS əhəmiyyətli sayda müəssisələrə birbaşa və ya dolayı nəzarət edir və onlara əhəmiyyətli təsir göstərir. Bank bu müəssisələrlə kreditlərin verilməsi, depozitlərin götürülməsi, pul vəsaitləri ilə hesablaşmalar və valyuta əməliyyatları da daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaq, bank əməliyyatlarını həyata keçirir.

Əlaqəli tərəflərlə əməliyyatlar üzrə cari qalıqlar aşağıda göstərilir:

	2017		2016	
	Baş müəssisə	Ümumi nəzarət altında olan müəssisələr	Baş müəssisə	Ümumi nəzarət altında olan müəssisələr
<b>1 yanvar tarixinə kreditlər üzrə qalıqlar, ümumi</b>	—	—	—	352
II ərzində verilmiş kreditlər	—	502	—	—
II ərzində ödənilmiş kreditlər	—	—	—	(352)
Diger hərəkətlər	—	2	—	—
<b>31 dekabr tarixinə kreditlər üzrə qalıqlar, ümumi</b>	—	<b>504</b>	—	—
31 dekabr tarixinə dəyərsizləşmə üzrə ehtiyat çıxılmaqla	—	(2)	—	—
<b>31 dekabr tarixinə kreditlər üzrə qalıqlar, xalis</b>	—	<b>502</b>	—	—
<b>1 yanvar tarixinə depozitlər üzrə qalıqlar, ümumi</b>	—	—	<b>50,026</b>	—
II ərzində yerləşdirilmiş depozitlər	57,803	—	80,000	—
II ərzində ödənilmiş depozitlər	(57,803)	—	(130,259)	—
Diger hərəkətlər	—	—	(125)	—
Məzənnə fərqindən gelir/zərər	—	—	358	—
<b>31 dekabr tarixinə depozitlər üzrə qalıqlar, ümumi</b>	—	—	—	—
31 dekabr tarixinə dəyərsizləşmə üzrə ehtiyat çıxılmaqla	—	—	—	—
<b>31 dekabr tarixinə depozitlər üzrə qalıqlar, xalis</b>	—	—	—	—
<b>1 yanvar tarixinə depozitlər</b>	—	—	—	—
II ərzində qəbul edilmiş depozitlər	—	961	—	—
II ərzində ödənilmiş depozitlər	—	(961)	—	—
Diger hərəkətlər	—	—	—	—
<b>31 dekabr tarixinə depozitlər</b>	—	—	—	—
<b>31 dekabr tarixinə cari hesablar</b>	<b>144,593</b>	<b>85</b>	<b>143,801</b>	<b>1,500</b>

31 dekabr 2017-ci il tarixinə baş müəssisə ilə cari hesabların qalığı 144,593 AZN təşkil etmişdir. Hesabat illi ərzində baş müəssisə tərifindən 1.15% faiz dərəcəsi ilə 57,803 AZN məbleğində depozit yerləşdirilmişdir.

	2017		2016	
	Baş müəssisə	Ümumi nəzarət altında olan müəssisələr	Baş müəssisə	Ümumi nəzarət altında olan müəssisələr
<b>1 yanvar tarixində götürülmüş kreditlər</b>	—	<b>36,071</b>	—	<b>103,361</b>
II ərzində götürülmüş kreditlər	—	—	—	—
II ərzində ödənilmiş kreditlər	—	(34,042)	—	(70,122)
Diger hərəkətlər	—	(632)	—	2,725
Məzənnə fərqində gelir/zərər	—	(1,397)	—	107
<b>31 dekabr tarixində götürülmüş kreditlər</b>	—	—	—	<b>36,071</b>

**"Yapı Kredi Bank Azerbaycan" QSC**  
**31 dekabr 2017-ci il tarixinə konsolidasiya edilmiş maliyyə hesabatları üzrə qeydlər**  
(min Azerbaycan manatı ilə)

**26. Əlaqəli Tərəflər haqqında Məlumatların Açıqlanması (davamı)**

Əlaqəli tərəflərlə əməliyyatlardan yaranan gəlir və xərc aşağıdakı kimidir:

	2017		2016	
	Baş müəssisə	Ümumi nəzarət altında müəssisələr	Baş müəssisə	Ümumi nəzarət altında müəssisələr
Faiz gelirləri	780	2	143	35
Faiz xərcləri	–	(685)	–	(1,848)
Haqq və komissiya gelirləri	–	27	–	29
Haqq və komissiya xərcləri	(117)	(18)	(121)	(77)
Ümumi və inzibati xərclər	(138)	(643)	(168)	(693)

5 üzvdən ibarət olan (2016: 5 üzv) əsas idarəedici heyətə ödənişlər aşağıdakılardan ibarətdir:

	2017	2016
Əmək haqqı və qısamüddətli ödənişlər	1,533	1,198
İşçilər üzrə hesablanmış digər xərclər	(1)	101
<b>Əsas idarəedici heyətə cəmi ödənişlər</b>	<b>1,532</b>	<b>1,299</b>

**27. Kapitalın Adekvatlığı**

Bank tərəfindən kapitalın idarə edilməsinin məqsədləri (i) Palatanın müəyyən etdiyi kapital tələblərinin yerinə yetirilməsi, (ii) Bankın daim fəaliyyət göstərən müəssisə kimi fəaliyyətinə davam etməsi imkanının təmin edilməsi və (iii) fəaliyyətin həyata keçirilməsi və səhmdar dəyərinin maksimal artırılması məqsədilə yüksək kredit reytinginin və kapitalın adekvatlığı əmsallarının təmin edilməsidir. Palatanın müəyyən etdiyi Kapitalın adekvatlığı əmsallarına uyğunluq hər ay Bankın Baş İcraçı Direktoru və Baş Mühasibi tərəfindən nəzərdən keçirilən və imzalanan həmin əmsalların hesablanması təsvir edən hesabatlar vasitəsilə nəzarət edilir. Kapitalın idarə edilməsinin digər məqsədləri hər il qiymətləndirilir.

Bank iqtisadi şərait və fəaliyyətinin risk xüsusiyyətləri dəyişdikcə kapital strukturunu idarə edir və müvafiq düzəlişlər aparır. Kapitalın strukturunu saxlamaq və ya bu strukturda düzəlişlər etmək məqsədilə Bank səhmdarlarla ödənilən dividend ödənişlərinin məbleğində düzəlişlər edə, kapitalı səhmdarlar qaytarır biler. Keçən illərlə müqayisədə məqsəd, siyaset və proseslərdə ciddi dəyişikliklər baş verməmişdir.

Palata hər bankdan və ya bank qrupundan: (a) səhmdar kapitalını minimal 50,000 AZN (2016: 50,000 AZN) səviyyəsində saxlamağı; (b) cəmi nizamnamə kapitalının risk dərəcəsi üzrə ölçülmüş aktivlərə nisbətini ('cəmi kapital əmsali') müəyyən edilmiş minimal 10% (2016: 10%) səviyyəsində və ya daha yuxarı səviyyədə saxlamağı və (c) 1 dərəcəli kapitalın risk dərəcəsi üzrə ölçülmüş aktivlərə nisbətini ('1 dərəcəli kapital əmsali') müəyyən edilmiş minimal 5% (2016: 5%) səviyyəsində və ya daha yuxarı səviyyədə saxlamağı tələb edir.

Rəhbərlik hesab edir ki, Bank 2017-ci il ərzində Azerbaycan qanunvericiliyinə uyğun kapitalın adekvatlığı əmsalına riayet etmişdir. Lakin, 2017-ci ildə minimum kapital tələbi pozulmuşdur. Baş müəssisə 2017-ci il ərzində bankın minimum kapital tələbinə uyğun olması üçün əlavə kapital qoyuluşu həyata keçirmişdir.

31 dekabr 2017-ci il tarixinə Bankın kapitalın adekvatlığı əmsalı Palatanın tələblərinə əsasən aşağıdakı kimi olmuşdur:

	2017	2016
1-ci dərəcəli kapital	59,494	50,925
2-ci dərəcəli kapital	13,125	3,950
Çıxılsın – kapitaldan tutulmalar	(8,543)	(8,465)
<b>Cəmi məcmu kapital</b>	<b>64,076</b>	<b>46,410</b>
<b>Risk dərəcəsi üzrə ölçülmüş aktivlər</b>	<b>312,251</b>	<b>315,967</b>
1-ci dərəcəli kapitalın adekvatlığı əmsali	16.30%	13.47%
Cəmi kapitalın adekvatlığı əmsali	20.48%	14.69%

**28. Hesabat Tarixindən Sonrakı Hadisələr**

Hesabat tarixindən sonrakı dövrдə hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarında nəzəre alınmalıdır olan heç bir mühüm hadisə, əməliyyat və ya düzeliş aşkar edilməmişdir.